



# Mişel Monten

*Ləyaqətlə yaşamaq  
qabiliyyəti haqqında*

Ağ 2014  
831

Mişel Monten

LƏYAQƏTLƏ YAŞAMAQ  
QABİLİYYƏTİ  
HAQQINDA

106566

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

ARKIV

Kitabda Renesans dövrü qabaqcıl fransız mədəniyyətinin humanist və azadlıqsevərlik ideyaları öz parlaq öksini tapmışdır. Bədii-fəlsəfi janrıda yazılın bu əsərdə Monten keçmişin və yaşadığı dövrün tarixi faktları ilə bağlı düşüncələrini və müəyyən ictimai mövqeyə məxsus olan insanlarla bağlı apardığı müşahidələri oxucularla bölüşür. Cəhalətə, dini fanatizmə qarşı çıxan yazıçı dövrünün bir sırə qayda-qanunlarını çox səmimi bir dillə tənqid edir. Skeptisizm, zərif fransız yumorlu, həqiqilik əsərin diqqətçəkən məziyətlərindəndir.

Böyük fransız yazıçısı və filosofu Mişel Monten 28 fevral 1533-ci ildə anadan olub. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə mühəribələrdə iştirak edir, "de Monten" zadəgan tituluna layiq görülür. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudili ailəsindən idi.

Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alır. 1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət "Təcrübələr" əsərini yazmağa başlayır. İlk iki kitab 1580-ci ildə işıq üzü görür. 1580-1581-ci illərdə yazılıçı İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxır. Səyahət zamanı qələmə aldığı "Yol" qeydləri yalnız 1774-cü ildə çap olunur. Mişel Monten iki dəfə Bordonun meri seçilir. Esse yaradıcısı sayılan yazılıçı 13 sentyabr 1592-ci ildə vəfat edir.

MİŞEL MONTEN

LƏYAQƏTLƏ YAŞAMAQ  
QABİLİYYƏTİ HAQQINDA

Bakı, Qanun Nəşriyyatı, 2014. 156 səh., 1000 tiraj

Rusdanın tərcümə:

Nadir Bədəlov

Redaktor:

Müqəddəs Şahbazov

Korrektorlar:

Gülnar Elşənqizi

Tünzalə Xəlilqizi

ISBN 978-9952-26-699-3

© Qanun Nəşriyyatı, 2014

© Michel de Montaigne, 1580

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur.

‘abın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ  
ləqəli hüquqlar haqqında Azərbaycan Respublikasının  
Qanunu»na ziddir.

Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

[www.qanun.az](http://www.qanun.az)

[www.fb.com/Qanunpublishing](http://www.fb.com/Qanunpublishing)

OXUCUYA MÜRACİƏT

**B**u, səmimi kitabıdır, oxucu. Bu kitabıda ailə və şəxsi məsələlərdən başqa qarşıma heç bir məqsəd qoymadığım haqda əvvəlcədən səni xəbər dar edirəm. Mən nə sənin burdan nəsa qazanacağın, nə də özümün şöhrət tapacağım barədə qətiyyən düşünməmişəm. Belə bir vəzifəni yerinə yetirməyə gütüm çatmadı. Kitabın əsas məramı qohumlarımı və dostlarımı xüsusi zövq verməkdir; məni itirəndən sonra (bu isə yaxın zamanlarda baş verəcək) onlar xasiyyətimin, həm də fikirlərimin bəzi əlamətlərini burada tapa biləcəklər və bunun sayəsində mənim haqqımda onlarda yaranmış təsəvvür həm tükənməyəcək, həm də canlı qalacaq. Əgər bu kitabı yazmaqla cəmiyyətin心目中ə özümü uca tutmaq məqsədim olsayıdı, onda bunun əvəzinə geyinib-kecinib yaraşlılıq görkəmdə adam arasına çıxdıdım. Amma mən sadə, təbii, gündəlik görkəmimdə, sərbəst və bərbəzəksiz görünmək istəyirəm, çünki kiminsə deyil, özümün şəklini çəkirəm. Burada eyiblərim, bütün zahiri görünüşüm gerçəkdə

olduğu kimi – əlbəttə, mənim publikaya hörmətimə uyğun şəkildə – görünəcək. Deyilənə görə bu günə qədər təbiətin ilkin qanunlarından zövq ala-ala yaşayın tayfalar var və əgər onların arasında olsaydım, səni inandırıram, oxucu, böyük məmənuniyyətlə bütün qamətimi, özü də lüt şəkildə çəkib göstərərdim. Beləliklə, kitabımın məzmunu mən özüməm və bu qətiyyətən sənin boş vaxtını belə yüngülməcəz və əhəmiyyətsiz mövzuya sərf etməyinə əsas verə biləcək səbab deyil. Odur ki, hələlik!

## HİSSLƏRİMİZ BİZİM «MƏN»İMİZDƏN KƏNARA CAN ATIR

Gələcəyə meyl göstərməyimizi bizə günah tutub elə bugünkü bəxş etdiyi nemətlərdən möhkəm yapışmağı və başqa heç nə barədə düşünməməyi tövsiyə edən kəslər – gələcəyin hətta keçmişdən də az ixtiyarımızda olduğunu əsas götürərək – insanın daha çox yayılmış səhvlərindən birinə, əlbəttə əgər təbiətin öz işlərini gördürməkdən ötrü bizi yönəltdiyi yolu səhv adlandırmaq olarsa, toxunurlar; təbiət daha çox bizim fəal olmayımızın qayığında olur, nəinki həqiqəti bilməyimizin. Əslində bunun özü də elə onun biza təlqin etdiyi aldadıcı arzulardan biridir. Biz heç vaxt öz evimizdə olmuruq, biz həmişə haradasa ayrı yerdəyik. Təhlükə, arzu, ümid gələcəyə yönəldir; onlar bizi daim nə olacağı, hətta biz olmayanda nə baş verəcəyi barədə fikirlərlə aldadır, hər şeyi olduğu kimi qavramaq və

dərk etmək imkanından məhrum edir. Calamitosus est animus futurianxius.<sup>1</sup>

Platonun döñə-döñə xatırlatdığı ehkama diqqət yetirin: "Öz işinlə məşğul ol və özünü dərk et". Bu ehkamin hər iki hissəsi ayrı-ayrılıqla ikinci hissəni özündə ehtiva edir və bununla da bizim üzərimizə düşən vəzifələri tam qapayır. Hər bir adam hansısa bir işə hazırlanışında görəcək ki, hər şeydən əvvəl o özünün kim və nəyə qadir olduğunu dərk etməlidir. Özünü yaxşı tanıyan özgəsinin işini özünkü hesab edə bilməz, o, hamidən çox özünü istəyir və öz rifahının qeydinə qalır, ona görə də sərfəli olmayan işlərdən, bəhrəsiz fikirlərdən, həlli olmayan məsələlərdən imtina edir...

Ölənlərə münasibətimizi müəyyənləşdirən qaydalar arasında mənim fikrimcə, daha əsaslı olanı şahlar öləndən sonra onların əməllərini müzakirə etməyi nəzərdə tutan qaydadır. Şahlar qanunların əgar ağaları deyillərsə də, qardaşlarıdırırlar. Ədalət məhkəməsinin hökmələri şahlara aid olmadığından, bu hökmələrin onların təmiz adı, varislərinə qalan əmlakin üzərində tətbiq edilməsi haqlı hesab olunmalıdır. Axi bunların hər ikisi çox vaxt həyatın özündən belə artıq qiymətləndirilir. Bu adət ona əməl edən xalqlara böyük xeyir gətirir, eləcə də xatirəsinə yaramaz hökmədarlar kimi yanaşıldıqda, bundan şikayəti olmağa haqqı çatan istənilən yaxşı hökmədar

üçün son dərəcə arzuediləndir. Biz istisnəsiz olaraq hər bir hökmədərə tabe olmalyıq, çünkü onların buna şəksiz haqqı çatır; amma hörmət və məhəbbət yalnız ləyaqətli olanlara aiddir. Odur ki, gəlin dövlət daxiliində intizamı saxlamaq naminə onların arasında ləyaqətsiz olanlarına da dözək, onların qüsurlarını gizlədək; nə qədər onların hakimiyətinin bizim dəstəyimizə ehtiyacı varsa, başladıqları əhəmiyyətsiz işləri belə xeyir-dua ilə qarşılıy়aq. Bizim onlara qarşılıqlı münasibətlərimiz sona yetəndə isə ədalətli olmaq hüququnu, eləcə də səmimi hissələrimizi ifadə etmək sərbəstliyimizi məhdudlaşdırımağə heç bir əsas qalmır və deməli, şahların bütün nöqsanlarından xəbərdar olan təbəələrini "sadiq", "hörmətcil" kimi adlardan və gələcək nəsilləri bu növ iibrətamız nümunədən məhrum etmək lazım galmır. Göstərilən hansısa bir lütfkarlığa görə minnətdarlıq hissində çıxış edərək tərifə layiq olmayan şahını vəsəf edib ucalara qaldıran, özlüyündə ona haqq qazandıran adam ictimai ədalətin ziddinə gedir. Tit Liviy doğru deyir, şahların hakimiyəti altında böyüyən şəxslərin danışq dili kiməsə yarınmaq və narahətedici ikiüzlülükdən yoğurulub: onların hər biri öz hakimini tərifləyir, necə hökmədar olmasından asılı olmayıaraq onun adına şücaətlər, şanlı əməllər yازırlar.

<sup>1</sup> "Bədbəxt o ürəkdir ki, gələcəyin qayğıları ilə yüklənib". (Seneka. Məktublar).

## YALANÇILAR HAQQINDA

**H**əqiqətən də yalan ən bağışlanmaz qüsürəkdir. Bizi adam eləyən yalnız sözdür və biza bir-birimizlə ünsiyətdə olmağa imkan yaradan da sözdür. Əgar biz adını çəkdiyimiz qüsürün bütün eybəcərliyini və bağışlanmazlığını dərk etsəydik, onu başqa cinayətlərdən daha ağır bilib odda birinci yandırılmasını tam əsaslı sayardıq. Mənə elə galir ki, çox vaxt uşaqları boş şeylərin, bəlkə də heç nəyin üstündə tənbəh edirlər; onları bilmədən, anlamadan törətdikləri və heç bir ciddi fəsadı olmayacaq səhv əməllərinə görə cəzalandırırlar. Bunlardan mən yalnız yalanı, bir də, nisbətən az dərəcədə inadkarlığı ayırar, bu qüsurların uşaqların xasiyyətində kök salmasına qarşı ardıcıl və davamlı mübarizə aparmağı lazımlı bilərdim. Bu eybəcər cəhətlər insanla birlikdə boy atıb böyüyürlər. Təaccübü də olsa, dil bir dəfə dönüb yalan yoluna düşdüsə, onu doğru yola qayı-

tarmaq olduqca çətin işdir! Bax elə buna görədir ki, bir də görürsən başqa cəhətlərdən təmiz və vicdanlı olan birisi bu mənfur qüsura ram olaraq onun əsirinə çevrilib. Mənim dərzim, sadə, yaxşı bir adamdır, bununla belə, mən ondan bir dəfə də olsun düz söz eşitməmişəm, hətta düz söz onun xeyrinə də olsa, yenə yalan danışır.

Əgər yalanın həqiqət kimi yalnız bir sıfəti olsayıdı, bizim vəziyyətimiz xeyli asan olardı. Bu halda biz yalançı tərəfindən deyilənlərin əksini düz hesab edərdik. Amma həqiqətin əksinə olanın min sıfəti var və heç bir hədd tanımır.

Pifaqorçular hesab edirlər ki, xeyir müəyyən və məhdud anlayışdır, şər isə, əksinə, qeyri-müəyyəndir və məhdudiyyətdən uzaqdır. İnsanı məqsəddən uzaqlaşdırın min yol var, amma onu məqsədə doğru yalnız bir yol aparır. Mən qətiyyən əmin deyiləm ki, hətta başına gələcək fəlakətin karşısını almaqdan ötrü olsa da, açıq-aydın, həyəsiz yalandan istifadə edə bilərəm.

Kilsə rəhbərlərindən biri deyib ki, biz özümüzü tanış itlə daha rahat hiss edirik, nainki dilini bilmədiyimiz əcnəbi adamla. Ut externus alieno non sit hominis vice.<sup>1</sup> Bəs yalan danışan dil ünsiyət vasitəsi olsa da, susmaqdan yaxşı hesab oluna bilərmə?

<sup>1</sup> "Buna görə də özgə qəbilədən olan insan sayıla bilməz". (Böyük Pliniy, "Təbii tarix")

BİZİM XEYİR VƏ ŞƏRƏ MÜNASİBƏTİMİZİN  
XEYLİ DƏRƏCƏDƏ ONLAR BARƏDƏ  
TƏSƏVVÜRÜMÜZDƏN ASILI  
OLMADIĞI HAQQINDA

Qədim yunan məsəlində deyildiyi kimi, insanlara əzab verən nəsnələr yox, bu nəsnələr haqqında onların özlərində yaratdıqları təsəvvürlərdir.<sup>1</sup> Əgər kimsə bunun hər vaxt və hər yerdə ədaləti olduğunu müəyyən edə bilsəydi, onda həmin adam bizim acızanə bəşər taleyimizi yüngüllaşdırımdan ötrü böyük xidmət göstərmiş olardı. Əgər bizim daxilimizdəki əzablar həqiqətən də ağıldan gəlirsə, onda düşünmək olar ki, onlara məhəl qoymamaq və ya onları biza xeyirli olan tərəfə yönəltmək də öz ixtiyarımızdadır. Əgər nəsnələr öz ixtiyarını biza verirsə, onda niyə onları axira qədər

özümüzə tabe etdirməməli və onları özümüz üçün sərfəli olana çevirməməliyik? Bir də, əgər şər və əzab adlandırdığımız özlüyündə nə şər, nə də əzab deyilsə və əgər yalnız bizim təxəyyülümüz ona belə bir rəng verirsə, onda heç kim yox, yalnız özümüz onu başqası ilə əvəz edə bilərik. Azad seçim edə bildiyimiz və kənardan heç bir təzyiqə məruz qalmadığımız halda, yəna də qeyri-adi ağılsızlıq nümayiş etdirib bizim üçün ən ağır olan qismətə üstünlük veririk, xəstaliqa, yoxsulluğa və rüsvayçılığa acı və ikrahdroğurucu tam qatırıq, halbuki bu tamı xoşagəlan də edə bilərdik; axı tale bizim qarşısında yalnız xammal çıxarır, onu hansı formaya salmaq hüququ özümüzə məxsusdur. Beləliklə, gəlin baxaq görək şər adlandırdığımızın əslində şər olmadığını sübut etmək mümkündürmü və ya ən azından nə olmasından asılı olmayaraq ona başqa tam, başqa görkəm vermək özümüzdən asılıdırı? Çünkü son olaraq hər şey buna gətirib çıxarı.

Əgər qarşısında qorxub təşvişə düşdüyümüz nəsnə özü-özünü bizim şüurredumuza yeridə bilsəydi, onda bu nəsnə hamının şüurunda bərabər və oxşar şəkildə kök salardı. Belə ki, bütün insanlar eyni cins-dəndir və onların hamısı az, ya çox dərəcədə eyni qabiliyyətə, dərk etmək və mülahizə yürütmək bacarığına malikdirlər. Lakin eyni nəsnələr haqqında təsəvvürlərimizdəki fərq aydın şəkildə sübut edir ki, bu təsəvvürlər bizdə meyllimizə uyğun şəkildə yaranır; kimsə, bəlkə də, xoşbəxt təsadüf nəticəsində onların əsil mahiyyətini bilir. Amma minlərlə adam onlarda tamam fərqli, buna oxşamayan mahiyyət görür.

<sup>1</sup> Bu hikmatlı söz digər yunan hikmatlı sözləri kimi Montenin kitabxanasının tavanında yazılmışdı.

Biz ölüme, yoksulluğa və əzablara qatı düşmənlərimiz kimi baxırıq. Amma kimə məlum deyil ki, elə ölümün özü bəziləri üçün dəhşətlərin dəhşəti olduğu halda, başqları üçün yerdəki həyəcanlı və narahat həyatdan qurtulmaqdan ötrü yeganə sığınacaq, yüksək amal, azadlığımızın mənbəyi, bütün əzablaların sonu deməkdir? Bəziləri qorxu, talaş içində onun yaxınlaşdığını gözlədiyi halda, başqları ölümündə həyatda olduğunu daha çox sevinc görürərlər...

... O ki qaldı ölümün özünə, onu biz duya bilmərik; biz ölümü yalnız şüurumuzla anlaya bilərik, çünkü onu həyatdan bir andan da az məsafə ayırı...

Minlərlə heyvan, minlərlə insan ölümün yaxınlaşdığını hiss etməzdən əvvəl ölürlər. Doğrudan da biz ölümdən qorxduğumuzu dilimizdə gətirəndə hər şeydən öncə onun həmişəki sələfi olan ağrı haqqında düşünürük.

Xalqın içindən çıxan nə qədər adamlar tanıyorıq ki, ölümün qarşısında, özü də sadə və yüngül yox, ağır rüsvayçılıq, bəzən isə ağlasırmaz dəhşətlərlə müşayiət olunan ölümün qarşısında – kimlərsə inadkarlığından, kimlərsə də səmimiliyindən – elə soyuqqanlılıq göstəriblər ki, bu zaman onlarda adı halda olduqları ilə müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb. Onlar öz ailə məsələləri ilə bağlı göstərişlər verir, dostları ilə vidalaşır, nəğmə oxuyur, öyüd-nasihat və ya bu kimi çıxışlarla xalqa müraciət edirdilər, bu zaman zarafat etməklərindən

də qalmırdılar və lap Sokratın özü kimi dostların sağlığına bədə də qaldırırdılar. Onlardan biri, dar ağacına aparılkən, demişdi ki, bu yolla getmək məsləhət deyil, çünki burada köhnə borcu qaytarmadığı üçün onun yaxasından yapışacaq dükənci ilə üzlaşə bilər. Bir başqası cəlladdan xahiş edib ki, boynuna barmaqları ilə toxunmasın, yoxsa qidiqdan elə qorxur ki, gülməkdən uğrunub gedə bilər. Üçüncüsü, axşam bizim Xilaskarımızla bir süfrə arxasında oturmağı təlqin edən ruhani ataya cavab verərək deyib: "Belədirəsə, onda özünüz ora gedin, mən bu gün orucam..."

Yaşlı bir prilatin<sup>1</sup> rəftarını mən alqışlayıram; o özünü pul kisəsi, gəlirləri və xərcləri ilə bağlı qayğıdan tam azad etmiş, bunları etibar etdiyi qulluqçularından gah birinə, gah da digərinə tapsırmış və uzun illər özünün maddi vəziyyətindən o qədər xəbərsiz yaşamışdır ki, sanki bütün bu məsələlərə dəxli olmayan kənar bir adam imiş. Başqasının vicdanlı olduğuna etibar etmək özünün vicdanlı olmanın haqqında ən inandırıcı dəlildir və belə adamı adətən Allah özü himaya edir. O ki qaldı indicə misal gətirdiyim prilata, mən onun evində gördüğüm nizam-intizamı heç yerdə görməmiş, heç yerdə təsərrüfatın belə ləyaqətlə, belə inamla aparıldığına rast gəlməmişəm. O adam xoşbəxtdir ki, ehtiyaclarını dəqiq-düzgün ölçüb biçir və öz tərəfindən heç bir əlahiddə cəhd,

<sup>1</sup> Katolik və İngilis kilsələrində ali ruhani rütbəyə deyilir.

canfəşanlıq göstərmədən əlində olan imkanlarla onları tam ödəyə bilir. O adam xoşbəxtidir ki, əmlakin idarə olunması və yaxud artırılması ilə bağlı qayğılar onu xasiyyətinə daha çox uyğun gələn, daha səkit və zövq verən digər işlərdən ayırmır.

Bələliklə, iştir yaxşı güzəran, istərsə də kasıbılıq bizim onlar haqqında təsəvvürlərimizdən asılıdır. Eynilə var-dövlət də, şöhrət və sağlamlıq kimi yalnız onlardan istifadə edən adamin duya bildiyi qədər gözəl və cazibəlidir. Hər bir adamin pis və yaxşı yaşaması onun özünün bu barədə necə düşünməsindən asılıdır. Güzəranından razi olan o adamdır ki, bunu başqları yox, özü belə hesab edir. Ümumiyyətlə burada yalnız həmin adamin öz rəyi həqiqi və əhəmiyyətli sayıla bilər.

Tale bizi nə xeyir, nə də şər gətirmir. Tale biza yalnız həm xeyrin, həm da şərin xammalını və bu xammalı məhsuldar edəcək toxumu verir. Bu mənada taledən daha qüdrətli olan ürəyimiz onlardan öz istədiyi kimi istifadə edir, bununla da xoşbəxtliyimizin, həmçinin bədbəxtliyimizin yeganə səbəbkarına və idarəcisinə çevrilirik...

99/157

## QORXAQLIĞA GÖRƏ CƏZA HAQQINDA

Günlərin birində mən bir şahzadə və məşhur Sərkərdədən eştidim ki, qorxaqlıq göstərdiyi üçün əsgərə ölüm cəzası vermək olmaz; bu fikri o, stol arxasında, Bulonu<sup>1</sup> təslim etdiyi üçün cənab de Vervenə ölüm hökmü kəsildiyi barədə ona danışandan sonra söylədi.

Doğrudan da, mənçə bizim zəifliyimizdən irəli gələn əməllərlə pis niyyətdən doğan əməllərin arasında dürüst-düzgün sərhəd qoyulması tam doğru hesab edilməlidir. İkinci əməli törədən zaman bilərəkdən təbiətin özü tərəfindən bizə verilən ağlımızın hökmünə qarşı çıxırıq, birinci hərəkəti törədəndəsə zənnimcə, haqlı olaraq bizi belə aciz və qeyri-kamil yaratmış elə həmin təbiətin özünə istinad edirik; bax elə buna görə də bir çoxları hesab edir ki, yalnız vicdanın əksinə getdiyimiz işə görə

<sup>1</sup> Bulon İngiltərə krallı VIII. Henrixə 1544-cü ildə de Verven tərəfin-dən təslim olunmuşdur.

bizi təqsirkar hesab etmək olar. Müəyyən mənada həm dönük çıxanlara və kafirlərə ölüm hökmünün verilməsini pislayənlərin rəyi, həm də vəkil və hakimin öz vəzifələrini yerinə yetirərkən bilməyərəkdən yol verdikləri söhvlərə görə məsuliyyat daşıbmama-ğə əsas verən qaydalar məhz bundan qaynaqlanır.

Qorxaqlığa göldikdə isə, məlum olduğu kimi, onun ən çox yayılan cəza üsulu hamı tərəfindən nifratə layiq görülmək və hamının yanında biabır olunmaqdır. Hesab edirlər ki, bu növ cəzanı ilk dəfə tətbiq edən qanunverici Harond<sup>1</sup> olub və deyilənə görə, ona qədər döyüş meydanından qaçan hər bir kəsi yunan qanunları ölümlə cazalandırırdı; o isə bunun əvəzində əmr etdi ki, belə qaçqınları qadın paltarında üç gün ərzində şəhər meydanında hamı-paltraya gətirəcəyinə, bu biabırçılığın nəticəsində onlarda cəsarət yaranı biləcəyinə inanırdı.

## HƏLƏ ÖLMƏYƏN BİR KƏSİ XOŞBƏXT HESAB ETMƏYİN QEYRİ-MÜMKÜNLÜYÜ HAQQINDA

İnsanı, onun taleyinə düşən pyesin son və əlbəttə ki, daha çətin pardəsini oynayıb qurtardığıni görməyən kimi, xoşbəxt hesab etmək düzgün olmaz. Xoşbəxtlik altında nəcib ruhun rahatlığı və məmənnunluğu, özünü idarə edə bilən canın mətinliyi və xatircəmliyi nəzərdə tutulur. Yerdə qalan hər şeydə dona girmək mümkündür. Bizim gözəl fəlsəfi düşüncələrimiz başdan ayaga kimi əzberlənmiş dərsdən başqa bir şey deyil və hər gün qarşılaşdığımız xoşagəlməz hadisələr biza bərk toxunmursa üzdə sakitliyi qoruyub saxlaya bilirik. Lakin ölümlə bizim aramızda baş verən bu son çarpışmada artıq ikiüzlülüyə yer qalmır: açıq danışmaq və nəhayət, gizlətmədən ürəyində olanı açıb göstərmək məqamı yetişir.

<sup>1</sup> Harond (eramızdan əvvəl VII əsr) Yunan müstəmləkəsi olan Sisiliya və Kalabrinin qanunvericisi olmuşdur.

Elə buna görə də bu son sınaq hayatıdakı əməl-lərimizin son təftiş və məhək daşı sayılmalıdır. Bu gün ali gündür, bizim bütün yaşanan günlərimizin hakimidir. Bir qadim müəllif<sup>1</sup> deyir ki, bu gün mənim bütün keçən illərimin hökmünü verir. Mən, bütün fəaliyyətimin nəticələrinə qiymət verməyi ölümə həvalə edirəm, yalnız onda manım dedikləri-min boğazdan yuxarı, yoxsa ürəkdən gəldiyi aydın olacaq.

## FİLOSOFLUQ ETMƏYİN ÖLMƏYİ ÖYRƏNMƏK OLMASI HAQQINDA

Siseron deyirdi ki, filosofluq etmək ölməyi öyrənməkdən başqa bir şey deyil. Unutmayaq ki, təhlil və düşüncə bizim ruhumuzu ötəri "mən" imzidən ayırib kənarə çıxır, bədənimizdən qoparır və deməli, bu, ölümün bənzəri və onu öncədən görməkdir; sözün qisası, dünyada müdriklik və düşüncə dediyimiz hər nə varsa, son nəticədə biza ölüm-dən qorxmamağı öyrətmək üçündür. Doğrudan da, ya ağlımız biza gülür, ya da, əgər belə deylilsə, ağıl yalnız bir məqsədə, məhz bizim istəklərimizi təmin etməyə can atır və onun bütün fəaliyyəti müqəddəs kitabda yazılışı kimi, biza xeyirxahlıq etmək və həyatdan feyz ala-alə yaşamaq imkanı yaratmağa yönəlib. Hamımız bilirik ki, bu dünyada bizim son məqsədimiz həyatdan zövq almaqdır; bütün mübahisələr bu məqsədə necə çatmaqla bağlıdır: əks fikir dərhal inkar edilir, cəhdlərimizin məqsədinin müsi-

<sup>1</sup> Seneka nəzərdə tutulur

bət və möhnət içində yaşamaq olduğunu söyləyən birinə kim əhəmiyyət verər?

Bu halda fəlsəfi məktəblərin arasındaki fərq sırf təsadüfi xarakter daşıyır...

Burada hər kiçik məsələyə görə yüksək etimad qazanan adamlara yaraşmayan inadkarlıq və höcətləşmə var. Bununla belə, insanın kimi təsvir etməsindən asılı olmayıaraq o, əhəmişə onunla birgə həm də özünü oynayır. Nə deyirlər desinlər, hətta xeyirxahlığın özündə belə son məqsəd ləzzətdir. Bu sözü işlətməklə onu qəti şəkildə qəbul etməyən insanları qıcıqlandırmaq mənim xoşuma gəlir. Həmin söz gerçək olaraq həzz və məmənunluğun ən yüksək dərəcəsini ifadə edirə, onda belə bir ləzzət hər şeydən çox xeyirxahlığın nəticəsidir. Zirək, güclü və mərd olmaqdan alınan ləzzət daha şirin olur...

Gərək çəkmələrin əhəmişə ayağında olsun, gərək bacardığından da artıq dərəcədə daim yürüşə hazır olasan, xüsusilə də yürüşə çıxdığın zaman nə bədə öz qeydində qalmaqdan savayı başqa qayğıların da təsiri altına düşəsən...

Axi qayğılarımız onsuz da kifayat qədərdir. Biri ölümün özündən yox, böyük uğurla başladığı işi sona yetirməkdə ona mane olacağından gileylənir; digəri qızını ərə verməyə macəl tapmamış və yaxud uşaqlarının təhsillərini başa vurmasının görməmiş o dünyaya gedəcəyindən şikayətlənir; biri arvadını, başqası isə həyatının yeganə sevinci olan oğlunu itirdiyinə ağlayır.

Mənə gəldikdə, Allaha şükür, Onun məsləhət

bildiyi vaxtda dünyadan baş götürüb gedəcək və bu zaman getməyim ağır olarsa, həyatımdan başqa heç nəyin xiffətini çəkməcəyəm. Mən hər cür buxovdan azadam; mən özümdən savayı hamı ilə artıq qismən vidalaşmışam. İndiyə qədər hələ heç kim bu dünyadan köçməyə bu qədər hərtərəfli, ciddi-cəhdli hazırlanlaşmayıb, heç kimə dünyadan qəti olaraq əl çəkmək nəsib olmayıb, amma ümidi varam, buna mən nail olmuşam...

Mən istəyirəm insanlar çalışınlar, istəyirəm həyatın onların üzərinə qoyduğu vəzifəni bacardıqca yaxşı yerinə yetirsinlər, istəyirəm kələm əkən zaman ölüm başının üstünü kəsdirsin, amma bu zaman mən həm ölümə, həm də bostanda işləri başa çatdırırmamağıma tam laqeydliyi qoruyub saxlayım. Bir dəfə can verən adam görmüştüm. Həmin adam ölümündən qabaq durmadan təəssüf edirdi ki, amansız tale ona bizim kralların on beş, yaxud on altıncısının tarixini yazıb qurtarmağa macəl vermədi...

Belə bayağı və təhlükəli ovqatdan qurtulmaq lazımdır. Bir də, bizim qəbiristanlıqlar kilsə yaxınlığında, yaxud şəhərin daha çox adam galən yerində ona görə salınır ki, Likurqun<sup>1</sup> dediyi kimi, uşaqlar, qadınlar və adı insanlar ölü görəndə qorxmamağa alışınlar, eləcə də hər gün gördüyüümüz cənəzə, qəbir və dəfn mərasimləri bizi gözləyən taleyi daim yadımıza salsın... Misirlilər ziyafət sona yetəndə qonaqlara ölümün iri höcmədə təsvirini nümayiş et-

<sup>1</sup> Likurq – Əfsanəvi qədim Sparta qanunvericisi

dirirdilər və bu təsviri əlində tutan adam ucadan deyirdi: "İç, ürəkdən şənlən, çünki öləndə sən bax belə olacaqsan". Mən də özümü təkcə ölüm haqqında düşünməyə yox, həm də onun barəsində həmişə və hər yerdə danışmağa alışdirmişam. Dünyada bu və ya başqa bir nəfərin ölümü, adamların ölen zaman nə dediyi, üzlərinin ifadəsi və özlərini necə aparmaşı haqqında söhbətlərdən artıq məni heç nə maraqlandırırmı; bu həm də tarixi əsərlərə aiddir, onlarda tez-tez rast gəlinən ölüm səhnələrinə xüsusi diqqət yetirirəm...

İnsanları bizim dinimizə onun kökündə dayanan həyata nifrat qədər heç nə cəlb etmir. Bizi buna, itki-si bizdə təəssüf doğurmayaçaq bir şeyi itirməkdən qorxmağına dəyərmi? – deyən ağlın səsindən başqa, həm də aşağıdakı düşüncələrimiz çağırır: Əgər bizim qarşımızda ölümün bu qədər çıxsayı növləri təhlükə kimi dayanıbsa, onların hamisindən qorxmaq əvəzinə birinə uğramaq daha asan olmazmı? Və əgər ölüm labüddürsə, onun nə vaxt golməsinin mənası varmı? "Otuz tiran səni ölüma məhkum edib" deyən adama Sokrat belə cavab vermişdi: "Onları isə təbiət ölüma məhkum edib"!<sup>1</sup>

<sup>1</sup> Burada Monten qeyri-dəqiqliyə yol verib: Sokratı otuz tiran deyil, eramızdan əvvəl 400-cü ildə Afina məhkəməsinin iclasçıları ölümə məhkum etmişlər.

Bizi hər cür dərddən qurtaracaq bir aləmə keçəcəyimizə görə məyus olmaqdən mənasız heç nə ola bilməz!

Əgər bizim doğulmağımız ətrafdə hər şeyin doğulmasına gətirib çıxarıbsa, deməli ölməyimiz də ətrafdə hər şeyin olması ilə nəticələnəcək.

... Birinin ölümü digərinin həyatının başlangıcı deməkdir. Bu dünyaya gələndə də biz beləcə ağlamışiq, çətinliklər çəkmişik, əvvəlki cildimizdən çıxmışiq.

Yalnız bir kərə baş verən şey üzücü ola bilməz. Bir anın içində baş verəcək hadisə qarşısında bu qədər uzun-uzadı qorxub əsməyin mənası varmı? Əgər hər bir halda sonda ölüm dayanırsa, çox yaşamaqla az yaşamağın arasında fərq ola bilərmi? Belə ki, artıq mövcud olmayan üçün nə uzun, nə də qısa anlayışı yoxdur. Aristotel Hiponis çayında bir gündən artıq yaşamayan həşəratlardan bahs edir. Onlardan səhər saat səkkizdə ölenləri gənc ikən ölen hesab edirlər; axşamüstü saat beşdə ölenlərə isə qocalıb ölen kimi baxırlar. Əgər onların həyatının uzun və qısalığına əsasən birincisini bədbəxt, ikincisini xoşbəxt adlandırsalar biza bu güləmli görünməyəcəkmi? Əgər bizim həyat müddətimiz əbədiyyətlə, yaxud dağların, çayların, səma cisimlərinin ömrü ilə müqayisə olunsa, eyni mənzərə alınacaq!

<sup>1</sup> Montenin bu fikri son dərəcə mühüm əhəmiyyət daşıyır. Bu fikirlə Monten katolik kilsənin əksinə olaraq insan ruhunun ölməzliyini inkar edir. (Monten bu fikri "Təcrübələr" əsərinin digər yerlərində də təkrarlarlayır).

Hər yaşanan anı siz ömürdən uğurlayırırsınız: bu an ömrün hesabına sizin tərafınızdən yaşınış. Sizin həyatınızın daimi məşgulluğu ölümü yetişdirmək deməkdir. Həyatda olmaqla ölümədə olursunuz, çünkü ölüm həyatı tərk edənə qədər sizdən əl çəkməyəcək.

Yaxud, tutaq ki, siz həyatınızı başa vurub ölü olursunuz, amma bu hayatı ölümə doğru yaşayırırsınız: sözsüz ki, ölüm ölümə doğru yaşayana daha güclü, kəsici və dərin zərbə vurur, nəinki ölüyə...

... Mən bizim birinci müdrikimiz olan Falesə yaşamaq və ölməyin eyni şey olduğu fikrini təlqin etmişəm. Və kimsə ondan belə olan haldə niyə ölmədiyini soruşanda, o, çox müdrikcəsinə cavab vermişdi: "Elə ona görə ki, bunlar ikisi də eyni şeydir".

Mənim binamı təşkil edən su, torpaq, hava, od və digər ünsürlər mahiyyətinə görə sənin həyatının vasitələri olduğu kimi, həm də sənin ölümünün vasitələridir. Nəyə görə son gündən qorxmalısan? Son gün digərləri kimi sizin ölümünüzə yardımçı olur. Son addım yorğunluğun sabəbi deyildir, yalnız onu hiss etdirir. Yaşadığın bütün günlər səni ölümə doğru aparır; son gün isə onu tamamlayır".

Anamız tabiatın bizi öyüdləridir bunlar. Mən tez-tez o barədə düşünürəm ki, nəyə görə mühabibədə ölüm - fərqi yoxdur bu ölüm bizə aiddir, ya başqasına - evdə ölüməndən müqayisəyə gəlməz dərəcədə az qorxuludur; əks halda ordu yalnız zarı yanlardan və həkimlərdən ibarət olardı; bir də, nəyə

görə ölüm hər zaman və hər yerdə eyni olduğu halda, kəndlilər və aşağı təbəqədə olanlar ona başqalarından daha sakit baxırlar? Güman edirəm ki, burada məsələ onun əhatəsində gördüyüümüz hüznülü sifətlər və eləcə də vahiməli şəraitdır. Bunlar bizdə ölümün özündən daha artıq qorxu yaradırlar. Necə də yeni və son dərəcə qeyri-adi bir mənzərədir: ölenin anasının, arvadının, uşaqlarının oxşayıb hönkürməsi, bura yiğişanların çəşçin və pərt simaları, coxsayılı rəsiyyətin qulluq etməsi, onların ağla-maqdan şışmiş gözləri, ağarmış bənizi, pərdələr çəkildiyindən gün işığı düşməyən otaq, yanın şamlar, bizim başımız üstdə dayanan həkimlər və rahiblər! Bir sözlə, ətrafımızda qorxu və dəhşətdən başqa heç nə yoxdur. Biz artıq diri-diri kəfənə bürünüb dəfn olunuruq. Uşaqlar maska taxan dostlarını görəndə qorxurlar - eyni hal bizimlə də baş verir. Bu maskanı hər şeydən, xüsusilə də insanların üzündən dərtib çıxarmaq lazımdır və onda maskanın altın-da bundan bir qədər əvvəl qoca xidmətçimiz və ya ev qulluqçumuzun qorxusuz qarşılıqları ölümü görəcəyik. Yaxşı ölüm odur ki, özünün gəlişinə təntənəylə hazırlaşmağa macal vermir...

## TƏXƏYYÜLÜMÜZÜN GÜCÜ HAQQINDA

Cox ehtimal var ki, möcüzələrə, qarabasmala-  
ra, sehrbazlığa və bu kimi qeyri-adi şeylərə  
inan özünün kökünü əsas olaraq başqlarından tez  
aldanan adı adamlara və nadanlara xüsusi qüvvəy-  
lə təsir edən təxəyyüldən götürür. Bu adamların tez  
inanmağından istifadə edərək onların sağlam  
düşüncəsinə elə əllərindən alıblar ki, onlar elə bilirlər,  
gerçekdə görünməyəni görürər...

Bizim əqlaq və niyyətlərimizi öyrənən zaman –  
əslində mən elə bununla məşğul oluram – uydur-  
madan alınan dəlillər o şərtlə gerçek dəlillər qədər  
əhəmiyyəti sayılı bilər ki, onlar mümkün olana  
zidd deyil. Bunun gerçəkdə, ya xəyalda, Parisdə, ya  
Romada baş verəsənin, Janla, ya Pyerlə əlaqəli ol-  
masının əhəmiyyəti yoxdur, əsas məsələ mənim da-  
nışılan hadisədə müşahidə etdiyim insanın bu və ya  
başqa qabiliyyətidir. Mən onu görür və ondan xül-  
yalara, yaxud gerçəyə aid olmasından asılı olmaya-

raq xeyir götürürəm. Belə hadisələrdə çox vaxt ifadə  
olunan dərslərdən mən öz işim naminə daha qey-  
ri-adi və iibrətamız olanları seçib götürürəm. Elə ya-  
ziçilər var ki, yalnız gerçək hadisələri qələmə almağı  
qarşılığına məqsəd qoyurlar. Mənim məqsədim isə –  
təki mən onun öhdəsindən gəlmək gücündə olum-  
baş vera biləcəkləri təsvir etməkdir. Hamiya məlum  
olan qaydaya uyğun olaraq – ayrı cür ola da bilməz  
– aşşalar arasında oxşarlıq olmayan halda da onları  
axtarıb tapmaq lazımdır. Mən isə heç nə eləmirməm  
və bu mənada hər şəylə maraqlanmağımla ən ciddi  
tarixçini belə üstələyirəm...

Bəziləri məni yaşadığımız dövrdə baş verən ha-  
disələri qələmə almağa dile tuturlar,<sup>1</sup> bu zaman on-  
lar mənim başqları kimi nəzərlərinin ehtiraslardan  
dumanlanmadığına və həmçinin digərlərindən fərq-  
li olaraq hadisələrə daha yaxın olmağıma istinad  
edirlər. Belə ki, tale mənə müxtəlif partiyaların rəh-  
bərləri ilə ünsiyyətdə olmaq imkanı yaradıb. Amma  
dilə tutanlar unudur ki, mən Sallüstiyyə<sup>2</sup> şöhrəti he-  
sabına olsa belə heç bir öhdəciliyi üzərimə götür-  
mərəm, onlar unudur ki, mən hər cür öhdəciliyin,

<sup>1</sup> Montenin müasirlərinin memuarlarından və əsərlərindən mə-  
lumdur ki, ona dəfələrlə bu kimi təkliflər edilmişdir. Çünki Monten  
bir dövrdə yaşayan insanlar onun görkəmli siyaset xadimləri  
ilə əlaqasına minnətdar olaraq geniş məlumatə malik olduğunu  
və bu zaman baş verən hadisələrdən nəticə çıxararaq onları  
düzgün şərh edə bildiyini yazırlar. Müstəqil fikir yürüdüyüne  
göra ona həmişə hörmət baslayıblar.

<sup>2</sup> Qay Sallüsti Krisp (təxminən e.ə. 86-35-ci illərdə yaşayıb) – məş-  
hur Roma tarixçisi, "Katilinin sui-qəsdi" və "Yuqurta ilə mü-  
haribələr"

səbathığın və israrçılığın düşməniyəm; unudurlar ki, müfəssəl təsvir mənim üslubuma ziddir; unudurlar ki, mən daim öz-özümün sözünü kəsirəm, çünki nəfəsim çatmır; unudurlar ki, mənim nəyisə ardıcıl və aydın ifadə etmək qabiliyyətim yoxdur; nəhayət, onlar unudurlar ki, mən adı, gündəlik həyatda işlək sözlər və ifadələrdən istifadə etməkdə qabiliyyətsizəm, bu bacarıqsızlığımda hətta balaca uşaqları da üstələyirəm. Buna baxmayaraq, mən burada sözümüzü deməyə, gücüm çatacaq qədər fikirlərimi ifadə etməyi qərar verdim. Əgər mən, kor adamlar təki kimisə özümə köməkçi götürsəydim, onda çətin ki, mənim addımlarım onun addımlarıyla düz gələrdi. Əgər öz istədiyim kimi hərəkət etmək ixtiyarım olsaydı, onda elə mühakimələr irəli sürəcəkdir ki, bunlar həm mənim öz fikrimcə, həm də sağlam düşüncə baxımından qeyri-qanuni sayılmalı və cəzalandırılmalıdır.<sup>1</sup> Plutark bu vəziyyətdə belə deyərdir: "Müraciət etdiyim nümunələrin hər vaxt və hər şeydə səhihliyini yoxlamaq mənim işim deyil, amma bu nümunələri gələcək nəsillərə iibrət göstərmək, sanki məşəl kimi yaxşı əməllərə doğru aparan yolu işıqlandırmaq məhz mənim işimdir. Keçmişin rəvayatları həkimin düzəltdiyi hansısa malhəm deyil; burada nəyinsə düz, ya səhv düzəldilməsi təhlükə doğura bilməz..."

<sup>1</sup> Monten burada çox açıq, sərbəst şəkildə fikirlərini ifadə edə bilməməsinə və hakimiyət tərəfindən təqibə məruz qalmamaqdan ötrü baxışlarını, eləcə də müddəalarını bu tərzədə çatdırmağa məcbur olduğuna işarə edir. Bu növ etiraflara "Təcrübələr" kitabından digər fəsillərində də rast olunur.

## BİRİNƏ XEYİR OLAN DİĞƏRİNƏ ZİYANDIR

**A** finalı Demad<sup>1</sup> dəfn ləvazimatları ilə alverədən həmvətənlərindən birini həddən çox adamın ölümü hesabına böyük mənfaət əldə etməyə can atlığı üçün tənbəh edir. Bu növ tənbəh mənə ssassız görünür, çünki ümumiyyətə götürsək, elə bir xeyir yoxdur ki, başqasının ziyanı hesabına başa gəlməsin; bu səbəbdən Demad kimi düşünsək, onda istənilən qazancı ittiham etməli olacağıq.

Tacir gənclərin israfçılığı, əkinçi cörəyin qiymətinin bahalığı, inşaatçı binanın çöküb dağılması, hakimlər insanlar arasında baş verən savaşların və bir-birinə qarşı ittihamlarının hesabına qazanc əldə edirlər. Din xadimləri (hətta onlar da!) həm əhatə olunduqları hörmət-ehtirama, həm də öz fəaliyyətlərinə görə bizim ölümümüz və günahlarımıza min-

<sup>1</sup> Demad (e.a. 318-ci ildə vəfat edib) – Afinanın dövlət xadimi. Gözəl natiq və diplomat olub.

nətdar olmalıdır. Bir yunan komediyasında deyildiyi kimi dünyada elə bir həkim yoxdur ki, hətta ən yaxın dostunun belə sağlam olduğuna sevinsin, elə bir hərbçi yoxdur ki, öz doğma şəhərinin belə qonşu şəhərlərlə dostluğundan şad olsun və ilaxır. Hələ bu nədir ki! Bizim hər birimiz içimizi qurdalasaq, ən məhrəm arzu və ümidiımızın çox zaman başqasının hesabına yarandığını və bəsləndiyini görərik.

Bu barədə düşünəndə ağlıma gəldi ki, təbiət burada da öz qoyduğu qaydalara sadıq qalır. Çünkü təbiətşünasların ehtimal etdiyi kimi, hər bir şeyin törəməsi, qidalanması və inkişafı eyni vaxtda digərinin dağılması və mahvi deməkdir.

## VƏRDİŞ HAQQINDA, ELƏCƏ DƏ TUTARLI ƏSAS OLMANDAN KÖKLÜ QANUNLARIN DƏYİŞDİRİLMƏSİNİN MƏSLƏHƏT GÖRÜLMƏMƏSİ HAQQINDA

**B**ələ hesab edirəm ki, bizim bütün böyük qüsurlarımız körpə vaxtimızdan törəməyə başlayır və buna görə də tərbiyəmiz ilk növbədə ailə başçılarından və dayəmizdən asılıdır. Bəzən analar öz uşaqlarının cüçənin boynunu necə burmağına və ya pişiyə, ita necə işgəncə verməsinə baxıb əylənlirlər. Bir də görürsən, ata o dərəcədə dərrakəsiz olur ki, oğlunun səbəbsiz yerə köməksiz kəndlini, yaxud qulluqqunu döydüyüünü görəndə, bunu övladının xasiyyətində mübarizlik əlaməti kimi qiymətləndirir. Ya da, oğlunun öz dostunu aldadaraq ona xəyanət etməsini müşahidə edərkən bunu oğlunun fərasəti kimi dəyərləndirir. Lakin əslinə qa-

landa bunlar qəddarlığın, özbaşinalığın və satqınılığın toxumlarından başqa bir şey deyil; bu toxumlar məhz bu hallarda cürcərməyə başlayır, sonradan isə pöhrələnərək vərdişa çevrilib möhkəmlənir. Bu iyərənc cəhətləri gəncliyə xas olan yelbeyinlik və əhəmiyyətsiz qüsür kimi qəbul edib bağlışlamaq adəti sonrakı mərhələlər üçün olduqca fəsadlıdır. Birinciisi, burada təbiətin hələ kobudlaşmağa macal tapmayan incə və təmiz səsini eşitmək olar; ikincisi, əgər hətta söhbət bir neçə ekyüdən<sup>1</sup> deyil, bir neçə sudan gedirsa, məgər belədə firıldaqlıqla yol vermək olar? Bu öz-özlüyündə yaramazlıqdır. Mənə elə galır ki, belə bir nəticə çıxarmaq daha doğru olar: "Nəyə görə bir su aldadırsa, bütöv bir ekyü aldatmasın?" Əvəzində isə əksər vaxt belə düşünürük: "Axı o yalnız bir su aldadıb; bir ekyü oğurlamaq onun heç ağlına gəlməzdi". Uşaqlara naqışlıklarə olduğu kimi nifrat bəsləməyi təkidlə öyrətmək lazımdır; onlar gərək bu naqışlıklärin nə qədər çirkinlik olduğunu öz gözləri ilə görsünlər və təkcə əməllərində deyil, həmçinin ürəklərində də bundan çox-çox uzaq olsunlar; onlar gərək bu naqışlıklärə hansı cilda girmələrindən asılı olmayaraq nifrat etsinlər. Əminəm ki, əgər indinin özündə hətta ən adi ayləncədə belə mən hər cür yalana son dərəcə nifrat edirəmə, bu, xüsusi cəhd tələb edən bir şey deyil, mənim daxili tələbatımdan irəli galır və tabii meyllərimin nəticəsidir. Bunun da səbəbi odur ki, mənə lap uşaq vaxtlarından yalnız

<sup>1/2</sup> Ekyü və su - Fransada orta əsrlərdə qızıl və gümüş pullar

düz və açıq yolla getmək, yaşıdlarımla oyunlarda (yeri gəlmışkən qeyd etmək lazımdır ki, uşaq oyunları heç də oyun deyil, onlara bu yaşın ən əhəmiyyətli və dərin mənə kəsb edən məşğulliyəti kimi baxmaq daha düz olar) hər cür hiylə və firıldaqdan çəkinməyi öyrədiblər. Dubldan kart oynayarkən bu məsələyə ikiqat dublon<sup>1</sup> oynamamaq qədər ciddi baxıram, mənim üçün oyunu uduzmağın, ya udmağın heç bir fərqi olmayanda – bu oyunu ya arvadım, ya da qızımıla oynayanda – hətta başqa hallarda belə mən məsələyə prinsipial yanaşırıam. Hər şeydə və hər yerdə üzərimə düşən vazifə borcumu yerinə yetirmək üçün öz gözlərim mənə kifayət edir. Dünyada başqa bir cüt göz yoxdur ki, mənim hər işimi öz gözlərim kimi diqqətlə izləsin və elə gözlər yoxdur ki, öz gözlərim qədər onlara etibar edim...

Kim adət və ənənələrin qüdrətli təsirindən qurtulmaq istəsə, o kəs ilk baxışda şübhə doğurmayan, eyni zamanda alanında qırış və ağ saçlardan savayı heç bir dayağı olmayan köhnə təsəvvürlərlə əlaqədar bir çox nəsnələri üzə çıxarmış olacaq. Belə nəsnələrdən örtüyü çəkib götürərək onları həqiqət və ağılla yanaşı qoyan kəs, əvvəlki fikirlərinin sovrulub yoxa çıxmamasına baxmayaraq, üstündə dayandığı torpağın necə möhkəm olduğunu hiss edəcək. Bu zaman – misal üçün deyirəm – mən o adama sual verəcəyəm: daim gördüyüümüzdən daha qeyri-adi sayılacaq başqa nəsə ola bilərmi? Yəni, bütöv bir

<sup>1</sup> Dubl – qədimi sikkə; dublon – qızıl pul

xalq həmişə onun üçün tapmaca qalan qanunlara tabe olur. Bütöv bir xalq ailə işlərində, nikah, məras, vərəsəlik, alqı-satqı məsələlərində elə qaydalara tabe olur ki, onları dərk etməkdə acizdir. Çünkü bu qayda-qanunlar onun dilində yazılıb tərtib edilmişdir. O, bu qanunların təfsiri və düzgün tətbiqi ilə bağlı bilgini pulla əldə etməyə məcburdur.<sup>1</sup> Bütün bunlar öz hökmədarına təbəələri üçün azad, sərfəli və sərbəst alver etməyə şərait yaratmayı, amma eyni zamanda yüksək vergilər qoymaqla onları müflis-ləşdirməyi, bir-biri ilə mübahisəyə təhrik etməyi məsləhət bilən İoskrat<sup>2</sup> ağılli təkliflərinə qətiyyən oxşamır. Amma bütün bunlar hətta insan ağlınlıñ da alver predmeti, qanunun isə bazarda satılan əmtəə olduğunu iddia edən görüşlərlə tam uyğun gəlir. Və man öz taleyimə son dərəcə minnətdəram ki, tarix-çilərimizin dediyinə görə Böyük Karlin bizzət Roma və imperiya hüququnu tətbiq etmək niyyətinə qarşı birinci çıxış edən qaskoniyalı bir zadəgan, yəni mənim həmyerlim olub.<sup>3</sup> Qanuna əsaslanan adətlərə

<sup>1</sup> XVI əsrə Fransada, əksər Avropa ölkələrində olduğu kimi matnları yalnız latın dilində yazılıan qanunlar mövcud idi.

<sup>2</sup> İoskrat (e.e. 436 – 338) – məşhur Qədim Yunan publisisti və natiqi, çoxsaylı çıxışların və pamfletlərin müəllifi.

<sup>3</sup> Matndə xatırlanan Qaskoniyalı zadəgan haqqında hekayət VIII Karlin kral səhnənaməci qismində Fransaya dəvət etdiyi Veronadan olan İtaliya tarixçisi Paolo Emilionun (yaxud Paolo Emili, 1529-cu ildə Parisdə vəfat edib) "Fransa tarixi" əsərində rast gəlmək olar. "Fransa tarixi"ni yazmağı ona VIII Karlin xələfi XII Lüdovik təklif etmişdir.

görə məhkəmədə vəzifələrin satıldığı,<sup>1</sup> məhkəmə qərarının pul hissəsi ilə alındığı bir mühitdə yaşayın xalqı görməkdən daha əcaib heç nə ola bilməz; bu xalqda, yənə də, pulu olmayan adamın işi ədalət məhkəməsi tərəfindən tam qanuni olaraq rədd edilir: burada ticarət o dərəcədə genişlənir ki, dövlət daxilində üç əvvəlki zümrələrə daha bir zümrə, yəni kilsə, zadəgan və sadə xalq zümrəsinə, məhkəməyə nəzarət edən adamlardan ibarət dördüncü zümrə əlavə olunur; qanunlara nəzarət etməklə vətəndaşların həyatı və mülkiyyəti ilə istədiyi kimi davranan bu dördüncü zümrə zadəganlarla bərabər xüsusi bir korporasiyanı təşkil edir. Bir çox cəhətdən bir-birinə zidd olan iki qisim qanunlar da buradan yaranır: şərəf qanunları və ədalət məhkəməsinin dağayı olan başqa qanunlar meydana çıxır. Birincilər, məsələn, saxtakarlıqda ittihəm edilən şəxsi sərt şəkildə qinayır. O, dözüb bu ittihamları qəbul edirsə, ikincilər ona görə qisas alır. Cəngavərlik qanunlarına görə kimsə təhqiqərə döyürsə, şərəfdən və zadəgan nüfuzundan məhrum edilir. Vətəndaş qanunlarına əsasən isə qisas alan inzibati cəzaya məruz qalır. Deməli, ləyaqəti təhqir edilən əgar qanuna müraciət edərsə, özünü şərəfsiz vəziyyətdə qoyar, əgar müraciət etməzsə, onda qanunlar onu təqib edəcək və cəzalandıracaq...

<sup>1</sup> Məhkəmə vəzifələrinin bu şəkildə əvəzolunma qaydası 1526-ci ildə Fransada yaranıb. Bu qaydanı kansler I Fransiska kardinal Antuan Düpra (1463-1535) tətbiq etmişdir. Montenin bu fikirləri sonradan Monteskyö tərəfindən qəbul edilmiş və o, "Fars məktubları"nda bu ənənəni tanqid etmişdir.

Cəmiyyəti bizim baxışlarımız maraqlandırmır; yerdə qalanları, yəni fəaliyyətimizi, zəhmətimizi, vəziyyətimizi, bütün həyatımızı cəmiyyətə xidmətə sərf etməli və eləcə də onun mühakiməsinə verməliyik. Mard və dahi Sokrat, hətta ədalətsiz və qərəzli olan hakimiyətə itatdən boyun qaçırmış kimi qiyatlıdırıla biləcək əsaslarla öz həyatını xilas etməkdən imtina etmişdi. Belə ki, hər bir adam yaşıdıq ölkənin qanunlarına tabe olmalıdır, bütün qaydaların əsas qaydası, bütün qanunların başlıca qanunu da məhz budur.

Dedikcə şübhəlidir, necəliyindən asılı olmayaraq qüvvədə olan qanunun dəyişdirilməsi, ona toxunduqda baş verə biləcək bələləri üstələyərək bu qədər aşkar xeyir gətirə bilərmi? Axi dövləti müəyyən mənada bir-biri ilə əlaqəli olan hissələrdən ibarət binaya bənzətmək olar və deməli, bu hissələrdən bir-cəciyini belə bütün binaya təsir etmədən yerindən tərpətmək mümkün deyil. Furiyalıların<sup>1</sup> qanunvericisinin əmrinə görə, köhnə qanunlardan hansınsa lağv etmək, yaxud yenisini qüvvəyə mindirmək istəyən hər kəs boynuna ip salıb xalqın qarşısına çıxmahıdır ki, əgər onun təklif etdiyi qanun hamı tərəfindən bir səslə qəbul olunmasa, o, boynundakı iplə elə yerindəcə boğulub öldürüləsün. Lakedemoniyalıların<sup>2</sup> qanunvericisi bütün həyatı boyu vətən-

<sup>1</sup> Furiyalılar – Cənubi İtaliyada yerləşən qədim Furiya şəhərinin (e.a. 443-cü ildə əsası qoyulub) sakinləri.

<sup>2</sup> Burada Monten Spartanın əfsanəvi hüquqşunası Likurqu nəzərdə tutur.

daşlardan onun əmrlərindən birini də lağv etməyə çəkləri baradə tam razılıq almağa çalışmışdır. Frinis tərəfindən onun musiqi alətinə<sup>3</sup> əlavə edilən iki yeni simləri amansızcasına qıran zaman Efor, Frinisin aləti təkmilləşdirdiyi və akordları zənginləşdirdiyi baradə düşünmürdü; bu yeniliyi ittihad etmədən ötrü ona köhnə və vərdiş olunan nümunənin dəyişikliyə məruz qalması kifayət edirdi; Marseldə göz bəbəyi kimi qorunub saxlanan qədim, pas atmış ədalət qılıncı da eynilə bu mənanı verirdi.<sup>2</sup>

Mən hansı görünüşdə meydana çıxmasından asılı olmayıaraq hər cür yeniliyə inamımı itirmişəm və buna tam əsasın var, çünki onların necə məhvədici natiçələri olduğunu görmüşəm. Bunlardan biri neçə illər ərzində bizi əzsə də, baş verənlərin birbaşa səbəbi kimi çıxış etmir; buna baxmayaraq inamla demək olar ki, yaranan xoşagelməz vəziyyətlə bağlı hər şeyin ilkin səbəbi və kökü məhz bu yenilik olmuşdur. Hətta o zamandan bəri onun iştirakı olmadan və ondan kənardə baş verən bədbəxtlik və dəhşətlərin də əsasında bu yenilik durur.<sup>3</sup> Odur ki, bu işdə günahkar özüdür.

Dövlət quruluşunu laxladanlar, onun dağılmışıyla çox vaxt ilk növbədə özləri məhv olurlar. İn-

<sup>1</sup> Mitilien adasından olan Frinis (e.a. təxminən 480-ci ildə anadan olub) yeddi simi olan kifar musiqi alətinə iki sim də əlavə etmişdi.

<sup>2</sup> Bu qılınc Marsel şəhərinin əsası qoyulduğunda barı, orada qədim adatların ölməzliyi rəmzi kimi qorunub saxlanılmışdır.

<sup>3</sup> Monten Fransada ölkə həyatına dağidıcı tasır göstərən vətəndaş mühərribələrini nazaṛda tutur. 1562-ci ildə dini itixləflər nəticəsində başlayan bu mühərribələr 1594-cü ildə, Montenin ölümdündən sonra başa çatdı.

qılıqların xeyri onları yaradanlara qismət olmur; onlar sadəcə suyu qarışdırıb bulandırırlar, baliqları isə bu sudan başqları tutur. Belə ki, bizim monarxiyanın birliyi və bütövlüyü dediyimiz yenilik nəticəsində dağıldıqından, onun möhtəşəm binası laxlanıb sökülməyə başlığından və bütün bunlar monarxiyanın yaşılı vaxtında baş verdiyindən burada adı çəkilən bədbəxtliklərin içəri daxil olması üçün istənilən qadər çat və dəliklər amalə göldi. Bir qədim yazılıçı deyir ki, hökmdarın böyüklüyünü başdan qurşağadək yixmaq, onu qurşaqtan özülə qadər yixmaqdan daha çatındır.

Doğrudur, təşəbbüskarlar təqlidçilərdən daha çox ziyan gərir, bununla belə təqlidçilər təşəbbüskarlardan daha artıq cinayətkar sayılmalıdır. Çünkü onlar təqlid etdikləri nümunələrin dəhşətli yamanlığını duyub onları cəzalandırırlar.<sup>1</sup> Əgər zalimliq müəyyən qadər şöhrət gətirirsə də, təşəbbüskarların təqlidçilərlə müqayisədə üstünlüyü odur ki, cəza ideyası və buna cürət məhz onlara məxsus olub.

Ən yeni qarışqlıqların bütün növləri bu əsas, eləcə də tükənməz mənbədən dövlət quruluşunu necə silkələmək üçün nümunə və tövsiyələri çox asanlıqla alır. Hətta belə ilkin yamanlıqların qarşısını almaq üçün yaradılmış bizim qanunlarda belə, hər növ yamanlılıq törətmək və onları müdafiə etməklə bağlı

<sup>1</sup> XVI əsrin ikinci yarısında baş verən vətəndaş müharibələri zamanı qüzenotlar kimi kral hakimiyyətinə qarşı üsyana qalxan feodal kotołıkların vəhşiliyinə işarə edilir.

tövsiyələr tapmaq olar. Öz dövrünün vətəndaş müharibələrindən bəhs edən Fukididin dedikləri indi bizim başımıza gəlir; o zaman cəmiyyətin qüsurlarına göz yumaraq bərəət qazandırmaq üçün onlara əsl adlarını vermirdilər, əksinə, təhrif edərək yeni və bir qadər yumşaq adlarla ifadə edirdilər. Məhz bu növ vasitə ilə bizim vicdanımıza təsir etmək, baxışlarımızi islah etməyə çalışırlar.

Xristian dini ən ədalətlə və faydalı şəriətin bütün əlamətlərinə malikdir, amma buna, orada ifadə olunan müəyyən edilmiş hakimiyyətə tabe olmaq və mövcud dövlət quruluşunu dəstəkləmək tələbi qadər aydın şəkildə heç nə şahidlik etmir. Başar övladını xilas etməyə, eləcə də özünün ölüm və günah üzərində şanlı qələbəsini gerçəkləşdirməyə çalışan, bunu başqa şəkildə deyil, məhz bizim ictimai quruluşa əsaslanaraq edən və bu böyük, xoşbəxtlik gətirən məqsədi bizim kor, haqqdan uzaq adətlərimizdən və dünyagörüşümüzdən asılı vəziyyətə salan, bununla da bu qadər sevdiyi çoxsaylı övladlarının günahsız qanlarının axmasına imkan verən, bu qıymətsiz bəhrənin yetişməsinəcən uzun-uzadı illərin itirilməsi ilə barışan İsa Məsihin müdrikliyi bizim üçün nə qadər möhtəşəm nümunədir.

Öz ölkəsinin adət və qanunlarına tabe olan adamla, onlardan yuxarıda durmağa çalışan, yaxud bu adət və qanunları yenilərilə əvəz etmək istəyən adam arasında dibi görünməyən ucurum dayanır. Birinci adam özünün sadəliyinə, itaətkarlığına,

həmçinin başqalarının nümunəsinə istinad edir; belələrindən hətta yamanlıq da çıxsa, bu, qəsdən edilən yamanlıq deyil, ən pis halda bədbəxtlikdir. Bundan başqa, İoskrot demişkən, çatışmazlıq kamilliyə ifratdan daha yaxındır.

İkinci adımı isə müdafia etmək olduqca çətindir. Çünkü, əgər kimsə nəyisə seçmək və dəyişiklik etmək istayırsa, o adam mühakimə etmək məsuliyyətini üzərinə götürür və buna görə də gərək ləğv etdiyinin səhv, gətirdiyi dəyişikliyin isə faydalı olduğunu tam əminliyi olsun. Bir o qədər də mürəkkəb olmayan bu fikir məni öz küncümə çəkilib oturmağa məcbur etdi; hətta cavan vaxtlarında – o zaman inidikindən daha cəsarətli idim – belə bir qayda qəbul etmişdim ki, gücüm çatmayan yükü üstümə götürməyim, müstəsna əhəmiyyətə malik məsələləri həll etmək məsuliyyətinin altına girməyim, qüvvəm xaricində olana cürət etməyim, mənə öyrədilən ən sadə məsələdə belə sağlam ağılla düşünüm, hərçənd sonuncu halda casarətli mühakimə heç nəya ziyan gətirməzdi. Mənim fikrimcə oturuşmuş ictimai qaydaları və təsisatları şəxslərin özbaşınlığına tabe etdirmək son dərəcə haqsızlıqdır (çünki şəxsi şürə yalnız şəxsi yurisdiksiyaya malikdir). Həla üstəlik ilahi qanunları elə islahatlara məruz qoyurlar ki, bunu vətəndaş qanunlarına münasibətdə dünyada heç bir hakimiyyət qəbul etməz. Biz artıq qəbul olunanı ləğv və yenisiə əvəz etmək iqtidarında deyilik, onuancaq izah edib yaya bilərik.

Hal-hazırkı dövrdə bizdə ədavət hökm sürməkdədir: söhbət köhnə ehkamları, özü də olduqca mühüm və əhəmiyyətli ehkamları yiğisidirib onları yenilərilə əvəz etməkdən gedir; bəs görəsən çoxmu adam tapmaq olar ki, həm o tərəfin, həm də bu tərəfin dəlillarına təfərrüatına qədər bələd olduğu ilə qürrələnsin? Belə adamların sayı o qədər az olacaq ki – əgər bunu doğrudan da say adlandırmaq olarsa – onlar bizim aramızda çətin ki, çaxnaşma sala bilərlər. Yerdə qalan hamısı qara-güruhdur və bu qara-güruh görəsən hara hücum çəkir? Hücumda olanlar əllərində hansı şüarı əsas tutur? Burada baş verənləri zəif və düzgün təyin olunmayan dərmanın törətdiyi fəsadlarla müqayisə etmək olar; belə dərman orqanizmin zərərli maddələrinisovurub aparmaqdansa, onlarla üzləşən zaman onları bir az da qızışdırır, gücləndirir və qıcıqlandırır, bütün bu fəsadları törədəndən sonra isə bədənimizdə mənəsiz tərzdə gəzməyə başlayır. Dərman zəif olduğundan bizi xəstəlikdən xilas edə bilmir, bundan başqa, bizi o qədər taqətdən salır ki, biz ona müqavimət göstərə bilmirik və dərmanın təsiri onunla nəticələnir ki, içimzdəki ağrılar uzun müddət bizə əzab verir.

Lakin bəzən belə də olur, həmişə öz qüdratılı bəzim öncəgörmələrimizdən yüksəkdə duran tale, bizi elə bir çətin vəziyyətə salır ki, bu vaxt qanunlar da nədəsə güzəştə getməli olur. Və əgər zorla özünə yol açmaqda olan yeniliyin inkişafına müqavimət göstərkən həmişə və hər şeydə özümüzü itətdə saxla-

saq və müəyyən olunmuş qaydalara ciddi əməl et-sək, onda belə özünü məhdudlaşdırma hərəkət sərbəstliyinə malik olan, öz məqsədinə uyğun gələn hər şeyi icazəli hesab edən, özüna xeyirli olandan savayı başqa qanunları, başqa niyyətləri tanımayan tərəflə mübarizədə düzgün sayılı bilməz və bu, təhlükəlidir: Aditum nocendi perfido praestat fides.<sup>1</sup> Amma dövlət daxilində ənənəvi hüquq qaydaları tam qüvvədə olarkən belə istisna hadisələri nəzərə almır: o, özünün əsas təməllərinə söykənən və öz vəzifəsinə yerinə yetirən nizamlı cəmiyyəti, həmçinin ona riayət etməyə və ona tabe olmağa hamının razılığını nəzərdə tutur. Qanuna əsaslanaraq fəaliyyət göstərmək sakit, ardıcıl, təmkinlə işləmək deməkdir, bu isə azğın və özbaşına olanların hərəkətləri ilə mübarizə aparmaq üçün lazım olan keyfiyyətlər deyil...

## PEDANTİZM HAQQINDA

Mən deyə bilerdim ki, bitki həddən artıq rütbətəlili şəraitdə solduğu, şam isə həddən artıq yiğilan yağıdan söndüyü kimi, insan ağlı da həddən artıq məşgül olduğundan və üst-üstə qalanın, müxtəlifiyi üzündə sixılıb boğulan biliklərin çoxluğundan ayırd etmə qabiliyyətini itirir və gücü çatmayan bir yükün altında əyilib gücdən düşür. Əslində isə məsələ başqa cărdür, belə ki, nə qədər bizim ürəyimiz dolursa, bir o qədər də genişlənir. Köhnə əyyamlarda yaşamış adamların arasında əksinə, elələriylə rastlaşmaq olar ki – məsələn, böyük sərkərdələr, dövlət xadimləri – həm ictimai fəaliyyətlərinə görə böyük şöhrət qazanıblar, həm də elmi bilikləri ilə seçilirlər.

Ictimai həyatda hər cür fəaliyyətdən uzaq durmağa çalışan filosoflara gəldikdə isə, yaşıdları dövrlərdə yazılın komedyialarda onların məsxərəyə qoyulması təsadüfi deyil, çünki düşünçüləri və adaları doğrudan da güləmlə idi. Filosofları kimlərinə

<sup>1</sup> "Xainə etibar ona pislik etməyə imkan yaradır". (Seneka. Məktublar.)

məhkəmə çəkişmələriylə bağlı qərar çıxaran həkimin, yaxud bu və ya başqa adamın əməllərinə qiyamət verən bir şaxsin yerində görmək istəyərdinizmi? Oh, onlar böyük məmənuniyyatla bu işi görməyə hazır olalar! Onlar hər şeydən əvvəl bu məsələlərlə məşğul olacaqlar: həyat varmı, hərəkət mövcuddurmu? İnsanı öküzdən fərqləndirən cəhət nədir? Faaliyyətdə olmaq və əzab çəkmək nə deməkdir? Qanun və ədalət hansı heyvanların adıdır? İstər hökmədar haqqında danışın, istərsə də hökmədlər danışınlar – onların nitqi həmişə saymazyana və yayınıq olacaq. Onlar üçün təbəəsi olduğu knyazın, yaxud çarın ünvanına tariflər eşitmək bütün dünyanın çobanları kimi laqeyd tərzdə sürünen yununu qırxmaq, yaxud südünnü sağmaqla məşğul olmaq kimi boş şeydir, bəlkə də birinci, yəni təriflər onlar üçün daha kobud məşgülüyyətdir. Siz kiminsə iki min arpan<sup>1</sup> torpağa sahib olduğu səbəbindən onu başqalarından üstün hesab edirsınızsa, onlar bunu əla salmağa başlayırlar, çünkü bütün dünyaya öz mülkiyyətləri kimi baxmağa vərdiş ediblər. Əgər siz nəslinizdən yeddi varlı adının adını saymaqla özünüüz mötəbər soyada aid edirsınızsa, onlar siza məhəl qoymurlar, onların fikrinca siz təbiətin ümumi mənzərəsini dərk etmirsiniz və bizim heç birimiz öz nəsil-səcərəmizdə neçə varlı və kasib, çar və qulluqçu, savadlı və nadan olduğunu hesablayıb müəyyən edə bilməz. Hətta əlli baş bu yana Herku-

lesin nəslindən olduğunuzu aşkar etsəniz də, onlar sizin boş işlərlə məşğul olduğunuzu deyəcək, çünki siz taleyin bu qismətinə önəm verirsınız. Bax elə kütlələrin onlara qarşı nifrətinin də əsasında da bu dayanır; belə ki, onlar hamının qəbul etdiyi adı şeyləri inkar edir, hamı tərəfindən lovğa və dikbaş kimi qəbul olunurlar.<sup>1</sup>

Platona mənsub olan bu təsvir bizim pedantların əsl simasından çox-çox uzaqdır. Qədim dövrlərin filosoflarına ümumi səviyyədən yüksəkdə durduqlarına, ictimai fəaliyyətə etinasiqliq göstərdiklərinə, kənarda, özləri bildiyi kimi, hər şeyin fövqündə dayanan, geniş yayılmayan qaydalara əsasən yaşadıqlarına görə qıbtə edirdilər. Bizim pedantlara isə, aksina, cəmiyyətdən aşağıda durduqlarına, ictimai vəzifələrini yerinə yetirə bilmədiklərinə və nəhayət, kütlənin həyat tərzindən daha kobud və alçaq həyat tərzinə və həyata baxışlarına görə nifrat edirlər.

... Üzünüzü kütləyə tutub yoldan keçən bir nəfər haqqında uca səslə deyin: "Bu, savadlı adamdır!", digər yoldan keçən haqqında isə bunu deyin: "Bu insan səxavatlidir!" Kütlə yoldan keçən birinci adama tərəf başını çevirib nəzər yetirməyəcək. Amma yetirməliydi ki, başqa birisi çığırsın: "Ey səfəh başlar! Biz həmişə soruşuruq: bu adam yunan, ya latin dillərini bilirmi? O, şeirlə yazar, yoxsa nəslə? Ancaq

<sup>1</sup> Arbasın əvvəlində "İctimai həyatda... filosoflara gəldikdə" fikrindən "lovğa və dikbaş" fikrinə qədər Monten bütün daqiqiliyi ilə Platonun "Feytit" əsərinin 24-cü fəslindən bir hissəni nəql edir.

<sup>1</sup> Arpan - 1/3-dən 1/2-ə qədər hektar həcmində torpaq ölçüsü.

ən əsas məsələylə, onun bütün bunlardan daha yaxşı və daha ağıllı olub-olmamasıyla ilə biz maraqlanırıq. Lakin kimin daha çox bildiyini deyil, daha yaxşı bildiyini aydınlaşdırmaq lazımdır”.

Biz yalnız yaddaşımızı doldurmaqla məşğul olur, ağıl və vicdanımızı isə rahat buraxırıq. Bəzən quşlar yerdən tapdıqları buğda dənəsini yemədən dimdiklərində öz balaları üçün aparırlar; eləcə də bizim pedantlar kitablardan bilikləri dərtib çıxararaq onları dodaqlarının ucunda saxlayırlar ki, fürsət düşən kimi buraxıb kütləyə versinlər...

Dionisi, Odisseyin başına gələn fəlakətləri öyrənən, amma özlərinin başına gələnlərdən bixəbər qalan qrammatiklərə; çalıqları fleytanı kökləyə bilən, öz əxlaqında isə harmoniya yaratmayı bacarmayan musiqiçilərə; çıxışlarında ədalətli olmayı təbliğ edən, amma həyatda dediklərinə riayət etməyən natiqlərə gülürdü.<sup>1</sup>

Əgər hər hansı təlim bizim ürəyimizdə yaxşıya doğru dönüş yarada bilmirsə, ağər düşüncələrimiz onun vasitəsilə daha sağlam olmursa, onda bizim müəllim elmlə məşğul olmaqdansa, top-top oynasa daha düzgün olar; hər halda belə etməklə heç olmasa o, bədənini bir az da möhkəmlədəcək. Amma diqqət yetirin: budur, o, on beş, on altı illik elmi fəaliyyəti tamamlayıb geri qayıdır; praktik fəaliyyətə onun qədər uyğunlaşmayan başqa adam tapmaq olar mı?

<sup>1</sup> Burada Monten qeyri-dəqiqliyə yol verir. Qədim mənbələrə görə bu ideya Dionisiyə deyil, Diogenə məxsusdur.

Latin və yunan dillərini bildiyindən əvvəlkindən, at ocağından çıxb getdiyindən daha təkəbbürlü və özündən daha müştəbeh olub – onun qazandığı da elə yalnız budur. O, qəlbə dolu qayıdır gəlməliydi, amma başı şışmiş halda qayıdı; onun başı gərək ucalayıdı, amma ucalmaq əvəzinə yekəlib gəldi...

Xeyirxahlıq elmini mənimsəməyənə, istənilən elm yalnız ziyan gətirəcək. Bunun səbəbi, elə indicə ayırd etməyə çalışdım, bəlkə də onunla bağlıdır ki, bizim Fransada elmlərə yalnız birbaşa olaraq xeyir götürmək məqsədi ilə yiylənlərilər. Mən həddən artıq az sayda olan, sanki tabiatın özü tərəfindən elmlə məşğul olmaq üçün yaradılan insanları nəzərdə tutmuram. Bu insanlar xeyir götürmək naminə deyil, nəcib məqsədlərlə bütün varlıqlarıyla özlərini elmə həsr edirlər; hətta belə adamlardan da bəziləri elmin lazzatını duymamış ondan uzaqlaşır, kitablarla heç bir əlaqəsi olmayan ictimai fəaliyyətlə məşğul olurlar. Beləliklə, elmə gələnlər yalnız burada yaşamaq üçün vasita axtaran uğursuz adamlar olurlar. Lakin bu adamların ürəyində, həm tabiatın, həm ev təribəsinə görə və həm də yaxşı olmayan nümunələrin təsiri altında elm çox zaman pis nəticələrə səbəb olur... Axi elm işıqdan məhrum olan ürəklərə aydınlıq gətirməkdə, yaxud da kor adımı görməyə məcbur etməkdə acizdir; elmin təyinəti insana görmək qabiliyyətini vermək yox, hərəkətdə olan zaman görmək qabiliyyətindən düzgün istifadə etməyi öyrətməkdir, əlbəttə, o şərtlə ki, bu insan sağlam və yeriyə bilən ayaqlara malikdir. Elm qeyri-adi bir məl-

həmdir; amma heç bir məlhəm bu qədər davamlı qalmır, saxlandığı qabın pis olması ilə bağlı xarab olmaq, tərkibi dəyişmək təhlükəsi onu gözləmir. Başqasının isə görmə qabiliyyəti yaxşı, amma gözləri bir qədər çəp ola bilər və elə buna görə də xeyirli olanı görər, amma ondan yayınar, elmi görər, amma onun göstərişlərinə əməl etməz. Platonun dövlətin-də əsas qaydası hər bir vətəndaşa onun təbiətinə uyğun vəzifələr tapşırmaq idi. Təbiət hər şeyi bacarıır və hər şeyi edir. Ayağı axsaq olanlar fiziki səy tələb olunan işi çətinliklə yerinə yetirir, eynilə mənənə axsaq olanlar da mənəvi güc tələb olunan işlərin öhdəsindən gələ bilmir. Mənənə yaramaz və alçaq olan fəlsəfə yüksəkliliyinə ucalı bilməz. Kiminsə ayağında yırtıq ayaqqabı görəndə öz-özümüzə deyirik: çox güman ki, bu adam çəkməcədir. Eynilə öz təcrübəmizdən bizi məlumdur ki, hakim öz xəstəlikləri, teoloq özünü kamilləşdirmə, alim isə əsl biliklər barədə başqalarından az düşünür...

Keçmişlərdə insanlar yolu qısaltmaq üçün – amma hər hansı elm, hətta onu dərindən öyrənsək də biza ağılli, vicedanlı və qətiyyətli olmaqdan artıq heç nəyi öyrədə bilməz – istayırdılər ki, onu tez bir zamanda öz uşaqlarına ötürsünlər, amma danışmaqla yox, təcrübə yolu ilə öyrədirdilər, onların qalbinə nəsihət və sözlərlə deyil, daha çox nümunələr və əməllərlə yönəldirdilər, lazımı keyfiyyətlərin ürəyə hansısa bilik kimi kənardan daxil olmasına deyil, onun ayrılmaz tabii xüsusiyyəti və ya vardişi olmasına çalışırdılar.

## UŞAQLARIN TƏRBİYƏSİ HAQQINDA

**Q**oy müəllim şagirdi məcbur etsin ki, dediyi dərsi ələkdən keçirsin, qoy bilikləri öz nüfuzu və tasirindən istifadə edərək güclə onun beyninə yeritməsin; qoy stoik və ya epikürçülərin prinsipləri kimi, Aristotelin prinsiplərini də dəyişilməz qanunlara çevirməsin. Qoy müəllim bu nəzəriyyələrin bir-birindən nə ilə seçildiyini şagirdə başa salsın. Şagird isə, əgər buna onun gücü çatarsa, qoy özü sərbəst seçimini eləsin, ya da, hər halda, təraddüd keçirsin. Yalnız səfəh adamlar öz əminliklərində sarṣilmaz ola bilərlər...

Cüntki əgər o, Ksenofontun və ya Platonun fikirləri üzərində düşünərək onları qəbul edərsa, onda bu fikirlər yalnız onların mülkiyyəti olmayacaq, eyni zamanda onun fikirlərinə çevriləcək. Başqalarını qul kimi təqlid edən heç nəyə riayət etmir. O heç nə tapmir, belə ki, heç bir şey axtarmır. Non sumus

sub rege, sibi quisque se videset.<sup>1</sup> Əsas odur ki, o, bildiyini bilsin. Gərk o, keçmiş mütafakkirlərin ru-hunu tutsun, daha onların öyüdlərini azbərləməsin. Qoy o, bilikləri hardan götürdüyüünü, ağor ona belə rahatdırsa, unutmaqdən qorxmasın, təki o bunları özünkü edə bilsin. Həqiqət və ağlın dəllilləri hə-miya məxsusdur. Bu fikirlər onları birinci dəfə dilə gətirənlərə nə qədər mənsubdursa, bir o qədər də onları sonradan dilə gətirənlərə mənsubdur. Hər hansı bir məsələdə Platonun fikri ilə mənim fikirlərim düz galırsə, burada bizim həmfikir olmağımız və məsələyə eyni cür baxdığımız aşkarlanır.

Qoy o, başqlarından götürdüklərinin hamisi-ni ehtiva etsin və yalnız onlardan yaratdığını aşkar etsin. Qaraçılardan və tamahkar adamlar özgələrinin pul kisalarından dərtib çıxardıqlarını deyil, özlərinin tikdikləri evləri və qazandıqlarını başqlarına göstərirler. Siz hansısa parlament üzvünün onların yanına xahiş gələn adamdan bəxşis almağını görmürsünüz. Siz yalnız onun geniş əlaqələrini və onun uşaqlarının sayıyla əhatə olunduğunu görürsünüz. Heç kim gəlirini adamların arasında saymır; hamı öz hesabını öz içində aparır. Bizim məşğələrdən götürdüyüünüz xeyir odur ki, tədricən daha yaxşı və daha müdrik oluruq..

Başqa insanlarla ünsiyyət məktəbinə gəldikdə isə, burada mən tez-tez sadə bir nöqsanla üzləş-mişəm: başqlarını tanımış əvəzinə biz özümüzü

<sup>1</sup> "Başımız üzərində hökmədar yoxdur, qoy hər kəs özü özünü idarə etsin" (Senaka. Məktublar).

göstərməyə çalışır və necə deyərlər, yeni mal almaq əvəzinə, daha çox öz məlimizin pəsməndə qalmamasının qayğısına oluruz. Az danışmaq və təvazökarlıq cəmiyyətdə çox hörmət olunan xüsusiyyətlərdir. Uşağı öyrətmək lazımdır ki, illər uzunu yiğacağı biliklərə qənaətlə yanaşın və onları sağa-sola xərcləməkdən özünü saxlasın; öyrətmək lazımdır ki, onun yanında söylənən sefəh fikirlər və cafəng uydurmalarla etirazını bildirməsin, cünki zövqümüzə olmayanı inkar etmək nəzakətsizlik sayılır. Qoy uşaqq gələcəkdə ürəyincə olmadıqlarına görə başqasını məzəmmət etməkdənə, özünü islah etməklə kifayətlənsin: qoy o, ham də hamı tərəfindən qəbul olunan adətlərə qarşı çıxmazı...

Qoy o, özüna təkəbbürlü və özündən razı görkəm verməkdən çəkinsin, başqlarından ağılli olmağa və seçilməyə çalışıb uşaqq kimi lovğalanmasın, qoy hər şeyi və hər kəsi tənqid edən və fərqli, yeni bir şey tapmaq istəyi ilə özünü dərtan adam kimi məşhur olmağa çalışmasın. Yalnız dahi şairlər söz sənətində özlərinə sarbəstlik vermək ixtiyarına malikdir, eləcə də ancaq dahi insanlara özlərini adətlərdən yüksək də tutmağa izn verilir.

Uşağa öyrətmək lazımdır ki, yalnız rəqibinin mübarizəyə layiq olduğunu müəyyən edəndən sonra onunla səhbət etməyə başlasın: ham də başa salmaq lazımdır ki, ona lazımla olacaq etirazların hamisini yox, yalnız onlardan ən güclülərini işə salsın. Ciddi-cəhdən çalışıb daha dəqiq və qısa dəllillərə üs-

tünlük verməyi ona öyrətmək lazımdır. Amma hər şeydən əvvəl qoy onu öyrətsinlər ki, həqiqəti görən kimi, fərqi yoxdur həqiqət onun rəqibinə məlum olub, yoxsa özüna əyan olub, onun qarşısında baş aysın, silahını yera qoysun...

Qoy şagirdin vicdanı və bütün məziyyətləri onun nitqində öz əksini tapsın və ağILDAN başqa heç bir bələdçini tanımاسın. Qoy onu anlamağa məcbur etsinlər ki, düşüncələrində buraxlığı, hətta özündən savayı heç kimin şahidi olmadığı səhvərini etiraf etməsi hər şeydən daha çox can atmali olduğu ağıln və səmimiyyətin göstəriciləridir; yanlış fikirlərində inad göstərmək və onlarda israrlı olmaq həddən artıq ucuz hərəkətdir və daha çox aşağı səviyyəli adamlara xasdır; qızığın mübahisədə fikrindən vaz keçib özüna düzəlis vermək, səhvini etiraf etmək filosoflara məxsus olan nadir, qiymətli keyfiyyətlərdir.

Ona həm də təlqin etmək lazımdır ki, cəmiyyət arasında olanda hər şeyə və hər kəsə diqqət yetirsin, belə ki, mənim fikrimcə, adətən yüksək mənsəbə yetənlər o qədər də qabiliyyətli insanlar olmurlar, tale öz səxavətini heç də ən ləyaqətli olanlara göstərəmir. Məsələn, dəfələrlə stolun yuxarı başında hansısa şpalerinən (iki cərgəli düzülüş) gözəlliyi və ya malvaziyənin (şərab növü) dadı haqqında söhbət edənlərin, stolun aşağı tərəfində gedən söhbətdəki olduqca maraqlı məsələlərdən bixəbər qaldıqlarının şahidi olmuşam. Deyilən söz qarşılaşdırığın hər

bir adamın – istər çoban, istər daşyonaq, istərsə də yoldan keçən olsun – ağlına batmalıdır; hər şeydən istifadə etmək və hər kəsdən onun imkanı qədər əzx etmək lazımdır – istisnasız bunların hamısı gərək olacaq – cünki hətta kiminsə səfəhliyi, ya da çatışmazlığı da ibretamız ola bilər. Hər bir kəsin yaxşı cəhətlərini və xasiyyətlərini qiymətləndirdikcə, cavən adam özündə müsbət keyfiyyətlərə meyl, mənfiliklərə qarşı isə nifrat hissini tərbiyə edə bilər.

Adamlarla ünsiyyətdə olduqca insan ağılı valehə dici bir aydınlıq əldə edir. Axi biz özümüzə çəkilmiş, özümüzə qapanmışıq. Bizim dünyagörüşümüz son dərəcə məhduddur, burnumuzdan uzağı görmürük. Bir dəfə Sokratdan xəbər alırlar ki, əslİ hardandır? O isə "Afinadan" demək əvəzinə "Kainatdan" deyə cavab verir. Geniş zəngin fikirli olmayı ilə hamidən fərqlənən bu müdrik, burnundan uzağı görməyən bizlərdən fərqli olaraq, Kainata öz doğma şəhəri kimi baxırdı və öz biliklərini, bütünlükə özünü, özünün məhəbbətini bütün bəşəriyyətə bəxş edirdi.

Bu nəhəng dünya elə bir güzgüdür ki, özümüzü sona qədər tanımaq üçün ona baxmalıyıq. Bu qədər müxtəlif xasiyyətlər, sektalar, mühakimələr, adətlər və qanunlarla tanış olanda, biz həm öz şəxsiyyətimizi, həm də onun natamamlığını və əzəl gücsüzlüyünü dərk edirik: bu isə heç də asan elm deyildir. Bunca dövlətdaxili çəkişmələr, xalqların taleyində baş verən dəyişikliklər bizə özümüzdən razı olmağı öyrədir. Yaddaşımızın tozu altında qalan bu

qədər ad, bu qədər qələbelər və fətlər, bizim yalnız işgaldan sonra hansısa toyuq hinini ələ keçirməklə, yaxud on nəfər atlını əsir almaqla adımızı tarixdə əbədiləşdirmək istəyimizin nə qədər gülünc olduğundan xəbər verir. Özgə dövlətlərdə təmtəraqla və takəbbürlə keçirilən şənliklər, hökmardarların ötkəmliyi və sarayların əzəməti bizim görmə qabiliyyətimizi möhkəmləndirəcək, öz saray və hökmardarımızın parlaqlığına gözümüzü qiymadan baxmağa, həmçinin ölüm qorxusunu dəf edib sakitcə bizi gözləyən gözəl bir cəmiyyətin olduğu o dünyaya çəkilməyimizə kömək edəcək.

Pifaqor deyirdi ki, bizim həyatımız olimpiya oyunlarına yiğışan çox sayıda adamların böyük toplantısını xatırladır. Burada bəziləri yarışlarda şöhrət qazanmaq üçün bədənlərini məşq elətdirirlər, digərləri bura satıb qazanc əldə etmək üçün mallarını gətirirlər. Amma elələri də var ki – bunları heç də pis adlandırmak olmaz – burada heç bir xeyir axtarırlar: onlar yalnız nəyin necə edildiyinə baxmaq, sadəcə tamaşaçı olmaq, başqalarının həyatını seyr edib nəticə çıxarmaq və öz yaşayışlarını qurmaq istayırlər...

Qəribə də olsa, bizim dövrümüzdə hətta düşünən adamlar üçün də fəlsəfə heç bir məna kəsb etməyən boş sözdür; öz tətbiqini tapmadığına görə heç kimin gözündə dəyəri yoxdur. Zənn edirəm ki, buna səbəb daim onun ətrafında gedən mübahisələdir. Onun qırış-qırış alnının, qalın, pirtlaşiq qaşlarının qorxu

aşılılığından bəhs edənlər, uşaqlar üçün anlaşılmaz olduğunu düşünənlər böyük səhvə yol verirlər. Onun üzüna bu aldadıcı, tutqun və ikrəh doğuran maskanı kim taxib? Əslində isə ondan daha xoşa-gəlimli, şüx, həyatsevər –az qala deyəcəkdir dəcəl – heç nə axtarıb tapmaq olmaz. Fəlsəfə bayram və şənliyə dəvət edir. Qarşınızda qəmli və hüznülü nəsə varsa, deməli, orada heç bir fəlsəfə yoxdur...

Fəlsəfəni qəbul etmiş qəlb öz sağlamlığını bədənə də yolu xurdurmaya bilməz. Belə qalbdə hökm sürən asudəlik və məmənunluq kənara nur saçmaya bilməz; bizim zahiri görünüşümüzü eynilə özünə uyğun şəkildə dəyişəcək, ona ləyaqət, məğrurluq, sevinc, canlılıq, məmənunluq və sadəlik gətirəcək. Müdrilikin fərqləndirici xüsusiyyəti həyatın həmişə sevincə qavranılmışdır; ona heç vaxt itirilməyən məntiqlilik xasdır.

XƏBƏRDAR OLMAĞIMIZDAN ÇIXIŞ  
EDƏRƏK NƏYİN HƏQİQİ, NƏYİN YALAN  
OLDUĞU HAQDA FİKİR SÖYLƏMƏK  
AĞİLSİZLİĞİ

Dərk etmədiyimiz bir şeyə nifrat bəsləmək sonradan fəsadlar törədəcək təhlükəli bir işdir, hələ bunun heç bir mənə daşımayan ağılsızlıq olduğunu demirik. Müdrik dərrakənizə əsasən həqiqətlə yalan arasında sərhəd çəksəniz, siz tez bir zamanda onlardan imtina etməli olacaqsınız, çünki mütləq şəkildə sizə aydın olacaq ki, inkar etdiklərinizdən daha qəribə şeylərə inanmaq lazımlı gəlir...

Axi nəyə görə biz özümüz düşüncələrimizdə nə qədər ziddiyatlıların olduğunu yadımıza salmayaq! Hələ dünənə kimi bizim üçün sarsılmaz ehkam saylanın nə qədər nəsnələr vardı, amma bu gün onları yalnız boş söhbət kimi qəbul edirik. Şöhrətpərəstlik və hər şeylə maraqlanma – bu iki şey mənəviyyatımız üçün bəladır. Sonuncu burnumuzu hər yerə

soxmağa məcbur edir, birinci isə nəyisə qeyri-müayyən, həll edilməmiş saxlamağa qadağası qoyur...

Əgər insanlar mümkün olmayıçı qeyri-adidən, həmçinin təbiət qanunlarına və nizamına zidd olanı hər yerdə yayılmış fikrə zidd olandan kifayət qədər yaxşı seçə bilsəydilər, ağər onlar son dərəcə sadəlövh, ağılsızcasına inamsızlığa meylli olmasayırlar, onda Xilon tərəfindən təqdim olunan "həddini aşan heç bir hadisə" baş verməzdi.

## MÖTƏDİLLİK HAQQINDA

Platonun<sup>1</sup> əsərində Kallikl fəlsəfəyə həddən partiq aludaçılıyin ziyan olduğunu deyir və faydalı olduğu həddən dərinə getməməyi məsləhət görür; onunla müyyəyen ölçü daxilində məşğul olduqda zövq verir və rahatlıq gətirir, lakin sonda o, insanı qüsurlu və ümumi etiqada, həmçinin qanunlara nifrətlə yanaşan vəhşiyyə, nəzakət qaydalarına, həyatın həzlərinə düşmən kəsilən, ictimai fəaliyyətə qadir olmayan, təkcə özgəyə deyil, həmçinin öz-özünə yardımçı olmayı bacarmayan, hər cür təhqiri sakitcə qəbul edən birinə çevirir. Kallikl tamamilə haqlıdır, çünki fəlsəfəylə ifrat dərəcədə məşğul olmaq təbii sərbəstliyimizi əlimizdən alır, özünün zəhlətökən kələkləri ilə bizi təbiətin göstərdiyi gözəl və hamar yoldan uzaqlaşdırır...

Mən hər mənada mötədil və ortabab adamları sevirəm. Nədə olursa olsun, hətta yaxşılıqla belə ifrata varmaq məni təhqir etməsə də, hər halda təəccübləndirir və mən ona ad verməyə çətinlik çəkirəm.

<sup>1</sup> Platon – "Qorgiy"

## KANNİBALLAR HAQQINDA

Bələliklə, biz əlbəttə, əgər ağılla yanaşib onları özümüzlə müqayisə etməsək, Yeni Dünya-nın sakinlərini vəhşi adlandıra bilərik, əks halda hər cür vəhşilikdə biz onları özümüzdən xeyli arxada qoymuşuq. Onların müharibə aparmaq qaydaları vicdanlı və mərdanadır, hətta bağışlanan və gözaldır: onlar igitlik göstərmək namına hərbə başlayırlar. Onlar yeni torpaqlar zəbt etmək üçün müharibə aparmırlar, çünki onlar heç bir cəhd göstərmədən, sarhədlərini genişləndirmədən bakıra təbiətin bar-bəhrəsindən doyuncu feyz ala bilirlər. Onlar ruhun elə məmnun halında yaşayırlar ki, insanı təbii ehtiyaclarından əlavə heç nə arzulamur; təbii ehtiyacları üstələyən tələblərə maraq göstərmir. Onlar özləriylə təxminən eyni yaşda olan həmfikirlərini qardaş deyə çağırırlar, özlərindən balaca olanlara öz balaları, qocalara isə ataları kimi müraciət edirlər. Sonuncular öz varidatlarını, təbiətin insanları yarat-

diğiz zaman onlara bəxş etdiyindən başqa, bölmədən, ona sahib çıxməq hüquq olmadan bütün icmaya miras qoyub gedirlər. Əgar qonşuları dağı aşaraq onlara hücum çəkib qələbə qazanırlarsa, onda qalibin qəniməti yalnız qazandığı ad və eləcə də özünün üstünlüyünü, gücünü və mərdliyini təsdiq etmək olur; onlar məğlub olanlarına əmlakına göz dikmədən heç nədən korluq çəkmədikləri, ən əsası isə, qismətlərinə düşən payla kifayətləndikləri və ondan ləzzət alaraq yaşıdlarıları doğma obalarına qayıdır-lar. Eləcə də məğlub olan tərəf qalib gələndə eyni şəkildə hərkət edir. Onlar öz əsirlərindən məğlub ol-duqlarını ucadan bəyan etmələrindən savayı bir bac istəmirlər; lakin yüz illər ərzində onların arasında elə birisi tapılmayıb ki, çıxişlarında və əməllərində sarsılmaz mərdliyinə xələl gətirməkdənsə, ölməyə üstünlük verməsin; onların arasında öldürülmək və yeyilmək qorxusunu qarşısında alçalaraq rəqibindən aman diləməyi özünə rəva bilən kimisə görməzsən. Onlar əsirlərə həyatın qiymətini bilmələri üçün tam sərbəstlik verir və daim onlara ölümlərinin yaxınlaşması, məruz qalacaqları işgəncələr barədə xəbərdarlıq edir, bu məqsədlə hazırlanmış vasitələrdən, onları necə doğrayacaqlarından, ziyaflət məclisində onların tikələrini necə ləzzətlə yeyəcəklərindən bəhs edirlər. Bütün bunlar məhz öz əsirlərindən onları alçaldacaq sözələr dartıb almaq, yaxud onlarda qaćmaq həvəsi oyatmaq məqsədi daşıyır; bununla da onları qorxudub sindirmaq və öz üstünlüklerini hiss etmək istəyirlər.

## TANRININ BUYRUQLARI BARƏDƏ SON DƏRƏCƏ EHTİYATLA MÜHAKİMƏ YÜRÜTMƏYİN VACİBLİYİ HAQQINDA

Xristian dininə etiqad edənlər bütün baş verənlərin Tanrıdan gəldiyinə inanır. Buna görə də hər şeyi şükrülə qarşılıyır, Allahın uca, əl-çatmaz, ilahi müdrikliyini qəbul edir, hansı şəkildə ona göndərilməyindən asılı olmayaraq qismətinə düşəni xeyir bilir. Amma mən heç vəchlə artıq hər yerda adatə dönen bir şeylə, dinimizi bizim işlərimizin uğurlu getməsinə və inkişafına istinad edərək təsdiqləmək və möhkəmləndirmək cəhd'ləriylə barişa bilmirəm. Bizim etiqadımızın kifayət qədər başqa əsasları olduğundan, bu cür istinadlara ehtiyacı yoxdur; nəzərə almaq lazımdır ki, belə bir təhlükə də mövcuddur: ürəyinə yatan və cəlbedici olan belə dəllillərə alışmış xalq, birdən buna əks, ya da ürəyinçə

olmayan nəsə baş verəndə inamında tərəddüd edə bilər...

Allah bizə, yaşadığımız dünyanın uğurları və uğursuzluqları ilə heç bir əlaqəsi olmayan, yaxşı adamın ümidi etməyə haqlı olduğu xeyri, pis adamın qorxduğu pisliyi göstərmək istəyəndə, onları buyruq sahibi olaraq məsləhət bildiyi şəkildə paylaşdırır və bizi bu barədə mənasız fikirlər yürütütməkdən məhrum edir. Bu halda öz insani şüuruna əsaslanaraq bu işlərdən baş çıxarmaq istəyənlər safeh vəziyyətində qalır. Belə adamların hər uğurlu zərbəsinin ardınca ən azından iki boşə çıxan zərbə gəlir...

## TƏNHALIQ HAQQINDA

Tənhalıqdə keçən həyatla fəal yaşınan həyat arasında geniş müqayisəni bir kənara qoymaq. O ki qaldı təkəbbürü və tamahkarlığı gizlətmək üçün işlənən "biz özümüz üçün yox, cəmiyyət üçün doğulmuşuq" kimi gəlişi gözəl kəlama, qoy onu başqları ilə birgə eyni havaya oynayanlar doyunca təkrar etsinlər. Lakin əgər onların zərrə qədər də olsa vicdanları varsa, qoy etiraf etsinlər ki, imtiyazlar, vəzifələr və digər mənsəb dalınca heç də cəmiyyətə xidmət etmək məqsədi ilə deyil, daha çox ictimai işlərdən fayda götürmək üçün qaçırlar. Bizim günlərdə çoxlarının yuxarılara qalxmaq üçün istifadə etdiyi şərəfsiz vasitələr, onların qarşılara qoyduqları məqsədin bircə kəlmə də olsun xoş sözə layiq olmadığını açıq şəkildə göstərir. Məğrurluğa isə bunu deyə bilərik: məhz bu hiss bizdə tənhalığa çəkilmək həvəsi yaradır, çünki o hər şeydən artıq cəmiyyətə yadırğalaşır və hər şeydən artıq buxov-

lardan azad olmağa can atır. Xeyir və şər əməlləri hər yerdə görmək olar. Əgər Biantın<sup>1</sup> “əksəriyyət həmişə ən pislərdür” sözlərinə, yaxud Ekkleziastın<sup>2</sup> dediyi “min adamin içində bir nəfər xeyirxah tapmaq olmaz” ifadəsinə inanmış olsaq, onda kütlənin arasında pisliyə yoluxmaq təəccüb doğurmamalıdır. Qüsurlu insanları ya təqlid etmək, ya da onlara nifrat bəsləmək lazımdır. Onlara dedikə çox oldularından oxşamaq da, biza bənzəmədiklərindən dərin nifrat bəsləmək də eyni dərəcədə təhlükəlidir.

Deyilənlərdən heç də o məna alınmır ki, müdrik adam özünü hətta saray əyanlarının arasında tənha hiss edirsa, istənilən yerdə xoşbəxt yaşaya bilməz; əgər onun fəlsəfədən öyrəndiyi kimi, seçim imkanı olsaydı, bu adamların üzənə belə baxmazdı. Lazım gəlsə o buna dözə bilər, lakin hər şey özündən asılı olsa, yəqin ki, tamam başqa yol tutar. Əgər o, başqalarının nöqsanları ilə mübarizə aparmalı olsa, elə biləcək ki, özü də nöqsanlardan tam təmizlənməyib...

Əgər ona əziyyət verən yükü bəri başdan qəlbindən çıxarıb atmasa, onda kələ-götür yolda silkələnmədən ürəyi daha da ağrıya həssas olacaq. Eyni vəziyyəti gəmiyə də aid etmək olar: yüksək onun üzərində yaxşı yerləşdirilib-bərkidilibsə ona üzmək xeyli asan olur. Siz xəstənin uzandığı vəziyyəti dəyişdirməyə məcbur etməklə ona xeyirdən daha çox

ziyan verirsiniz; onu tərpətməklə xəstəlik bir az da içərilərə nüfuz edir. Yerə sancılmış payanı nə qədər çox ora-bura tərpədib üzərinə gücümüzü salrıqsısa, o qədər də torpağın dərininə işləyib oraya pərçimlənir. Odur ki, insanlardan qəçməqla iş bitmir, yerini dəyişmək də bunun üçün kifayət etmir, gərək daxilişimdə kök salan kütlə xıslatindən qurtulaq; gərək özümüzələ vidalaşaq və bundan sonra özümüzü yenidən kəşf edək...

<sup>1</sup> Biant (e.a. VI əsr) – Qədim yunan filosofu

<sup>2</sup> “Ekkleziast” – Bibliya, “Əhd-i-cadid”-ə daxil olan kitabın adı

## BİZİM ARAMIZDA MÖVCUD OLAN FƏRQLƏR HAQQINDA

İnsan haqqında onun geyimina görə deyil, xasiyyətinə görə fikir yürütmək lazımdır və bununla bağlı qədim müəlliflərdən biri tutarlı olaraq deyir ki, "qarşınızdakı adamın niyə belə hündür göründüyüni bilirsiniz? Onun çəkməsinin hündür dəbəni sizi aldadır".<sup>1</sup> Kürsülük heykəl deyil. İnsanı təbii halında qiymətləndirir, qoy o, özünün var-dövlətini və rütbəsini bir kənarə qoyub qarşısında bir köynəkda dayansın. Onun bədəni sağlam və güclü, məşğılıyyətinə müvafiqdirmi? Onun daxili necə, gözəldirmi? Bacarıq və bütün lazım olan keyfiyyətlərə malikdirmi? Onun daxili zənginliyi özünəmi məxsusdur, yoxsa kimdənsə götürülmədir? Bəlkə bu zənginlik təsadüfə minnatdar olaraq yaranıb? O, siyrilmiş qılıncların parıltısına soyuqqanlı baxa bilərmi? Həm təbii, həm də zorakı ölümü sakitcə

qarşılamağa qadirdirmi? Onun əminliyi, təmkini varmı, qane olan adamdır mı? Bax bunlara əsasən hesabi tutmaq lazımdır və bunlara görə bizim aramızda olan çox böyük fərqlər barədə fikir yürütməliyik...

Buna baxmayaraq, adı korluğumuz ucundan biz çox az, ya da ümumiyyətlə bununla hesablaşmırıq. Kralı və kəndlini, zadəganı və sadə adamı, rütbəlini və sırvını, varlığını və yoxsulu görəndə, onları son dərəcə təzadlı təsvir edirik, bununla belə, onlar bir-birindən yalnız əynindəki geyimlə seçilirlər...

Kral sadəcə olaraq bir insandır. Əgər o, anadan-gelmə pis adamdırsa, bütün dünyaya ağılıq eləsə də, bu, onun yaxşı adam olmasına təsir göstər biləyəcək...

... Qürur hökmədara ətrafindakılarla dost münasibətlər yaratmağa və canlı ünsiyyətə girməyə mane olur. Lakin insan həyatının ən böyük sevinci də məhz bundadır. Axı istədi-istəmədi, hər mənada ondan asılı olan adamın səmimiyyətini, xoş münasibətini o necə qəbul edə bilər? O, asılı olan adamın özünü başqa cür apara bilmədiyi üçün itaətkar danışmağına, hörmətlə salamlaşmağına etibar edə bilərmi?..

Məgər biz xeyirxah və zalim hökmədlərə, həmçinin nifrat qazanana və hörmət sahibi olana eyni münasibət bəslənilərini görmürük? Eyni yüksək ehtiram nişanələri və eyni təmtəraqlı münasibətlə mənim xələfimə qulluq etmişlər, eyni qaydada ma-

<sup>1</sup> Seneka, Məktublar.

nim sələfimə qulluq edəcəklər. Əgər tabeliyimdə olanlar məni təhqir etmirsə, bu onların nə bağlılıqlarını göstərmir: onlar istəsələr də başqa cür ola bilərlərsə, bunun bağlılıq olduğuna inanmağa mənim haqqım varmı? Heç kim aramızda yaranan dostluq münasibətinə görə ardınca gəlmir; qarşılıqlı əlaqənin az olduğu və tutduqları mövqedə böyük fərqlər olan yerdə dostluq yarana bilməz. Dayandığım yüksəklik məni insanlarla ünsiyyətdən məhrum edib. Onlar ardımcı, daha doğrusu ardımcı yox, mənim səadətimin dalınca ənənəyə görə, yaxud da vərdiş etdiklərindən gəlirlər, bu zaman həm də daha xoşbəxt olacaqlarına ümid edirlər. Onlar mənə nə desələr də, hamısı gəlişi gözəl sözlərdir, çünki onların azadlığı mənim onlar üzərindəki böyük hakimiyyətimlə məhdudlaşır. Ətrafimdə nə görürəmsə maskadır.

Bir dəfə saray xadimləri ədalətli olduğuna görə imperator Yulianı təriflədilər. "Əgər bu təriflər - deyə o, cavab verdi, - mənim ədalətsiz hərəkətimi - əgər mən buna yol versəydim - cəsarət edib mühakimə və məzəmmət edənlər tərəfindən səsləndirilsəydi, böyük məmnuniyyətlə bununla fəxredərdim..."

## SÖZLƏRİN MƏNASIZLIĞI HAQQINDA

Kecmiş dövrlərdə bir natiq deyirdi ki, onun sənəti kiçik nəsnələri böyük kimi təsvir etməkdən ibarətdir. Böyük çəkmələri kiçik ayağa uyğunlaşdırmaq çəkməçinin peşəsidir. Spartada öz peşəsində yalan və firıldaq işlətdiyinə görə onu ifşa edərdilər. Sparta çarı Arxidam, güləşdə onun, yoxsa Periklin güclü olmasına bağlı verdiyi suala Fukididin cavabını təəccübə qarşıladığını düşünürəm. "Bunu, - Fukidid<sup>1</sup> bildirdi, - yoxlamaq çatın olar; çünki mən onun kürəyini yerə vursayıdım, Perikl tamşaçıları inandıracaqdı ki, o yixilmayıb, əksinə, üstün gəlib". Qadınların üzünü boyayıb dəyişdirənlər çox az ziyan vururlar, belə ki, qadınların təbbi sıfətini görməmək elə də böyük itki deyil. Bizim gözlərimizi

<sup>1</sup> Burada söhbət Oloron oğlu tarixçi Fukididdən deyil, Melesinin oğlu, Afinalı siyasi xadim, "Zadəganlar partiyası"nın rəhbəri, Periklin qatı əleyhdarı, 443-cü ildə sürgün edilən Fukididdən gedir.

deyil, şüurumuzu aldatmaq və nəsnələrin mahiyyətini dəyişdirmək, təhrif etmək istəyən adamlar qat-qat ziyanlıdır. Möhkəm qaydalarla idarə olunan dövlətlər, məsələn Krit, yaxud Lakedomon dövlətləri natiqlərin çıxışlarına o qədər də böyük əhəmiyyət vermirdilər...

Natiqlik sənəti dövlət işləri çox pis getdiyi, ölkəni vətəndaş müharibəsi fırtnası sarsıldığı dövrlərdə çıçəklənməyə başlayır, sanki işlənməmiş və baxımsız qalan torpaqda alaq otları qalxıb aləmi bürüyür. Bundan belə nəticə çıxarmaq olar: monarxın idarə etdiyi dövlətlərdə, digər dövlətlərdən fərqli olaraq gözəl nitqə az ehtiyac var...

## HİYLƏ İŞLƏTMƏYİN MƏNASIZLIĞI HAQQINDA

**N**adanlığın iki cür olduğunu söyləməyə tam əsasımız var: biri savadsızlıqdır, elmdən əvvəl gəlir, ikincisi lovğalıqdır, elmdən sonra gəlir. Birincisi elm tərəfindən dağıdırlaraq məhv edildiyi halda, ikincisi elmdən yaranıb törənir.

Sadə adamlar hər şeylə maraqlanmır və az inkisaf edirlər, ehtiram və itaətkarlıq göstərdiklərindən yaxşı xristian olurlar; onlar təmiz ürəkla inanır və qanunlara tabe olurlar. Orta səviyyəli qüvvəyə və qabiliyyətlərə malik olan ağıllı sahiblərində səhv fikirlər doğulur. Onlar sağlam düşüncənin səthi ilə gedir və bizim qədim düşüncə tərzinə tərəfdar olmağımızı sadəlövh və səfəh şəkildə təhlil etmək üçün bəzi əsaslara malik olurlar. Onlar bu zaman bizlərdən elmlı olmayanları nəzərdə tuturlar. Böyük mütəfəkkirlər daha ciddi və səmimi olurlar, həqiqi

dindar kimi özlərini bir başqa cür göstərirlər: onlar uzun zaman və dərin hörmətlə müqəddəs kitabı öyrənir, onda dərinliklərdə gizlənən həqiqətləri üzə çıxarırlar və bunun işiğindən nurlanaraq bizim kilsənin təliminin gizli və ilahi sırrına nüfuz edirlər. Hər halda bizi məlumdur ki, bəziləri bu ali mərtəbəyə orta yolla gedərək yetişir və bu zaman xristian maarifçiliyinin son həddinə çatdıqlarına əmin olduqda sonsuz dərəcədə sevinc yaşayırlar, onlar əxlaqi baxımdan yenidən doğularaq öz qələbələrin-dən zövq alır, riqqatə gəlir, minnətdarlıq və böyük təvazökarlıq hissi keçirirlər. Amma mən, öz əvvəlkı yanlış fikirlərinə meyldə hər bir şübhədən təmizlənməyi arzulayanları, bizi qətiyyətli olduqlarına inanırdımağa çalışarkən hədlərini aşanları, ümumi işimiz uğrunda səbirsizlik və haqsızlıq göstərənləri, işimizi ləkələyənləri, qəddarlıqlarına görə daima məzəmmət olunanları yuxarıda dediyim adamların sırasına daxil etməkdən çəkinərdim...

## DUALAR HAQQINDA

İndi mən, bizim bütün niyyətlərimiz və təşəbbüslerimizdə Allaha müraciət etməyimizin həradan qaynaqlandığı, istəklərimizin haqlı və ya haqsız olduğunun fərqi varmadan bütün işlərimizdə, bütün ehtiyaclarımızda Allahdan kömək ummağımız, hər vəziyyətdə, hər işdə, hətta ən qüsurlu işlərdə də Onun adını tutmağımız, Onun qüdrətinə ümid etməyimiz barədə düşünürəm.

... Mənə elə gəlir ki, qəbahət dolu həyatını möminliklə uzaşdırın insanın davranışları, hər işdə özünə sadiq və həmişə eyni dərəcədə günahlı olan adamdan daha artıq ittihama layiqdir...

## VİCDAN HAQQINDA

İşgəncə növləri təhlükəli ixtiralardır və mənə elə gəlir ki, bunlar həqiqəti üzə çıxarmaqdan daha çox insan səbrini sınaga çəkir.<sup>1</sup> Onlar özündə həm bu işgəncələrə dözmək gücünə malik olan, həm də buna gücü çatmayan adamların həqiqətini gizlədir. Doğrudan da, nəyə görə ağrı məni məcbur etməlidir ki, olmayınu yox, olunu etiraf edim? Yaxud da əksinə, əgər ittiham edildiyi işi görməyən insanın bu əzablara tab gətirmək dözümü varsa, onda niyə bu işi görən adam onu həyat kimi səxavətlə hədiyyə gözlədiyini bilə-bilə eyni dərəcədə dözümlü olma-yacaq. Düşünürəm ki, bu ixtira əsas etibarılı bizim vicdanımıza ümid bəsləyir. Günahkara elə gəlir ki,

<sup>1</sup> Məhkəmə istintaqının bir növü olan işgəncənin tam yararsız olduğunu göstərməklə Monten hamvarənlərini düz iki əsr qabaqlamışdır. Monten və Tərəqqipərvər İspan filosofu Luis Vivesdən (1492-1540) başqa, XVI əsrda məhkəmə işində normal vasita sayılan və Fransada yalnız 1780-ci ildə lağv olunan işgəncələrə qarşı bu qədər barəməz mövqədə heç kim durmamışdır.

vicdan işgəncəyə kömək edir və onu məcbur edir ki, günahını etiraf etsin və deməli, vicdan onu olduğundan da zəif hala salır, günahsızca isə vicdan işgəncəyə qatlaşmağa güc verir. Lakin düzünü desək, işgəncə olduqca etibarsız və təhlükəli vasitədir.

Təki bu əzablardan qurtulsun deye, insan özüne nə böhtanlar atmir, nələr etmir? Etiam innocentes coget mentiri dolor.<sup>1</sup>

Elə buna görə də, günahsızı mahv etməməkdən ötrü hakimin işgəncə verdiyi adamın özü işgəncələrdən üzülərək məsumcasına həlak olur. Yüz min insanlar yalan ittihamları öz üzərinə götürmüşlər. Onların sırasına mən Aleksandr tərəfindən üzərində qurulan məhkəməni və məruz qaldığı işgəncələri nəzərə alaraq Filotan<sup>2</sup> da daxil edirəm.

Bununla belə, deyirlər ki, bu, insanın gücsüzlük-dən ixtira etdiyi yamanlıqlardan ən kiçiyidir! Lakin mənim fikrimcə işgəncə son dərəcə amansız və tamamilə əhəmiyyətsiz bir şeydir...

... Bunu yaxşı dərk etmək üçün ona diqqət yetirin ki, işgəncə verilən adam əksərən əsassız ölümə üstünlük verir, təki edamdan pis olan və çox zaman amansızlığı ilə edamın özünü qabaqlayaraq ölümə səbəb olan bu işgəncələrə məruz qalması.

<sup>1</sup> "Bəla hətta günahsız insanları belə yalan danışmağa məcbur edir". (Puvly Sir, Hikməti sözlər)

<sup>2</sup> Filota (e.a. 360-330 illərdə yaşayıb) – Makedoniyalı İskəndərin dostu, sonradan sevilmiş süvarılardan dəstəsinin rəisi. O, İskəndərə qarşı sui-qasdda iştirak etdiyi üçün ittiham olunmuş və makedoniyalı əsgərlərin qərarı ilə daşa basılmışdır. İskəndərin tarixini yazan Klitarxın sözlərinə əsasən Filota işgəncələrə məruz qaldıqdan sonra günahını boynuna almışdır.

## VALİDEYN MƏHƏBBƏTİ HAQQINDA

Mən şərəf və azadlığa hörmət ruhunda böyüdülən gənc adamın təriyəsində hər cür zorakılığın əleyhinəyəm. Sərtlik və məcburiyyət anlayışında qul rəftarına xas olan cəhətlər gizlənir və zənnimcə ağıl, ehtiyat və qabiliyyət vasitəsilə əldə olunmayana güc vasitəsilə yetişmək qeyri-mümkündür. Mən özüm belə təriyə almışam. Deyilənlərə görə, uşaq vaxtı məni cəmi iki dəfə döyüblər, o da yüngülca. Öz uşaqlarımı da bu ruhda təriyə etmişəm; bədbəxtlikdən onların hamısı körpə vaxtı ölüblər: bu aqibətdən, bəladan qurtulmaq yalnız qizim Leonora<sup>1</sup> qismət oldu. Ona altı yaşına qədər və elə sonralar da təqsirli əməllərinə görə sözlə təlqin etməkdən savayı, özü da yumşaq tərzdə, heç bir cəza verilməyib (bu da onun anasının güzəştə get-

<sup>1</sup> Leonor – Montenin qızı Eleonoranın (1571-1616) qısalılmış adıdır.

məyinə tam uyğun gəldirdi). Əgər mənim təribyə ilə bağlı fikirlərim əməldə özünü doğrultmurduşa, bunu, mənim doğru və təbii təriyə metoduma ləkə gətirməyən tamamilə başqa səbəblərlə izah etmək olar. Bu mənada oğlanlarla xüsusilə ehtiyatlı davranışlığı maslahat görərdim, çünki onlar heç də təbe olmaq üçün deyil, məlum mənada müstəqillik üçün yaranıblar; odur ki, mən onlarda düzgünlüyü və səmimiliyə meyli gücləndirərdim. Lakin çubuqla döyülen oğlanlardan qorxaqlıq və hiyləgər inadkarlıdan başqa heç nə gözləmək olmaz.

Həmçinin ataların öz oğlanları ilə sərbəst, yaxın münasibətlər saxlamaq əvəzinə, onlarla ünsiyyətdə ciddi və qasqabaqlı olmalarından, bununla da onları qorxu və itaətdə saxlamaq istəmələrindən ağılsız və yönəmsiz heç nə ola bilməz. Əslində bu, ataları uşaqların gözündə darixidinci, ya da daha pis – məzəli edən mənasız komediyyadır; axı onların övladları hələ cavandırlar, həyat eşqi onlarda aşib-daşır, heç nə vəclarınə deyil, ona görə də bostanda müqəvvani xatırladan gücsüz, əldən düşmüş qocanın öz üzünə ötkəm və hökmlü ifadə verması gülməli görünür. Əgər mənə qalarsa, daha çox çalışaram ki, məni sevinçlər, nəinki məndən qorxsunlar.<sup>1</sup>

Coxlu zəifliklərlə bağlı olan qocalıq o qədər köməksizdir ki, asanlıqla özünə qarşı nifrat doğura

<sup>1</sup> Monten dəfələrlə bu fikrində israr edir və çox güman ki, bununla da "Dövlət" kitabında tamamilə aks fikir, "adamların sandən qorxağı, səni sevmələrindən yaxşıdır" fikrini irəli sürən Smakkiavelli ilə polemikaya girir.

bilər; buna görə də onun ən yaxşı qazancı yaxınlarının ona sevgisi və bağlılığı ola bilər. Əmr vermək və qorxu yaratmaq onun silahı deyil...

Bizim uşaqlarımıza məhəbbətimiz sadə bir səbəb-lə bağlıdır; onlar bizdən törəniblər və biz onları özü-müzün ikinci “mən”i adlandırırıq. Bununla yanaşı, bütünlükə bizdən gələn, heç də az əhamiyyət daşı-mayan daha bir törəməmiz var. Bizim qəlbimizdən törənənin, ağlımızın və mənəvi keyfiyyətlərimizin məhsulu olanın dünyaya gəlməsi bizim cinsi üzvü-müzlə deyil, daha nəcib əzələlərlə bağlıdır; ikinci törəmələr daha çox bizə məxsusdur, nəinki uşaqlar; bu törəmələrə münasibətdə biz həm ana, həm atayıq, onları yetirmək daha çatdırır və əgər onlar yaxşıdırılsa, bu, bizə daha böyük şərəf gətirir. Axi uşaqlarımızın ləyaqəti bizdən daha çox onların lə-yaqətidir və bizim burada iştirakımız bir o qədər də əhamiyyət daşımir. Lakin bizim mənəvi törəmələri-mizin gözəlliyi, nəcibliyi bütünlükə özümüzə aid-dir. Bu səbəbdən onlar bizi fiziki davamçılarımızdan daha parlaq şəkildə ifadə və əks etdirirlər.

Platon bununla bağlı yazar ki, bizim mənəvi yaratdıqlarımız ölümsüz uşaqlardır, onlar atala-rına ölümsüzlük gətirir, hətta onları ilahiləşdirir, məsələn, bunu Likurqun, Solonun, Minosun timsa-lında görə bilərik.<sup>1</sup>

<sup>1</sup> Solon (e.a. 640-560) – məşhur Qədim yunan dövlət xadimi, hü-quşunas və şair. Minos – Qədim Kritin əfsanəvi hökməti. Qədim yunan mifologiyasında Zevs və Avropanın oğlundur. Onun adı ilə bağlı bir sira əsatirlər var.

## KİTABLAR HAQQINDA

Əlbəttə, mən nəsnələr haqqında malik oldu-gum biliklərdən daha artıq biliklərə malik olmaq istərdim, amma mən biliyin nəyin bahasına başa gəldiyini biliyəm və onu belə baha qiymətə almaq istəməzdəm. Mən ömrümün qalan hissəsini ağır zəhmət içində yox, sakit tərzdə keçirmək istə-yirəm. Mən hətta elmin naminə də dəyərindən asılı olmayaraq nəyinsə üzərində baş sindirəməq istə-mirəm. Mən, əqli oyundan savayı, kitabdan başqa zövq almaq axtarışında deyiləm və yalnız bir elmlə, mənə yaxşı yaşamağı və yaxşı ölməyi öyrədən özü-nüdərketmə elmi ilə məşğulam:

Has meus ad metas sudet oportet equus.<sup>1</sup>

Əgər mütaliə zamanı hansısa çətinliklə üzlə-şirəmsə, mən onun həlli üçün dəridən-qabiqdan çıxmıram, sadəcə onun öhdəsindən gəlmək üçün bir-iki cəhd göstərəndən sonra bundan yan keçirəm.

<sup>1</sup> “Məqsədə çatmaq üçün atım gərək var gücünü toplasın”. (Pro-persi).

Əgər mən bunların dərinliyinə varsayıdım, yalnız vaxt itirəcək, özüm də bunların içində batıb qalacaqdım. Çünkü mənim beynim elə qurulub ki, adətən nəyiə bir dəfə oxuyan kimi qavrayıram. Nəyiə birinci oxunuşdan qavraya bilməmişəməsə, sonradan, cidd-cəhdələ bunun üzərinə düşəndə daha piş anlamağa başlayıram. Mən hər şeyi şən ovqatla icra edirəm, təkid və həddən artıq gərginlik şüuruma cansızıcı təsir bağışlıyır, məni yorur və kədər gətirir.

Sadəcə maraqlı və əyləncəli olan yeni kitablardan, əgər bu bölməyə daxil etmək olarsa, Bakkaçonun "Dekameron"un, Rablenin əsərlərinin və İoann Sekundun<sup>1</sup> "Öpüşlər" kitabının adını çəkə bilərəm. Amadis<sup>2</sup> və bu cür əsərlərə gəldikdə, onlar yalnız uşaq vaxtı mənim diqqətimi cəlb ediblər. Bəlkə cəsarət edərək, bəlkə də düşünmədən, onu demək istəyirəm ki, mənim qocalan və ağırlaşan ürəyim artıq təkcə Ariosta deyil, həm də xeyirxah Ovidiyə qarşı yadırğalaşış. Onun nə vaxtsa məni heyrətə salan yüngülməcazılığı və siltaşq fantaziyası daha özünə cəlb etmir.

<sup>1</sup> İoann Sekund (1511-1536) – latin dilində yazan fransız şairi. Onun aşiqana seirləri ("Öpüşlər" macmuası) müasirləri tərafından yüksək qiymətləndirilmiş və birinci dəfə 1541-ci ildə çap olunmuşdur.

<sup>2</sup> "Amadis" – dünyanın əksər dillərinə tərcümə olunmuş ispan cəngavər romanı. Servantesin "Lamançı Don Kixot" əsərində dahiyanə gülüş hadafına alınan bu möşhur cəngavər romanı bütün adabazlıqlarına və qeyri-adiliklərinə baxmayaraq öz təqlidçilərindən fərqli olaraq çox mühüm məziyyətlərə malik idi.

Mən hər şey haqda, hətta bəzən mənim anlamımı üstələyən və baxışlarımı uyğun gəlməyənlər barədə öz fikrimi sərbəst şəkildə ifadə edə bilərəm. Mənim onlar haqqında fikrim bu şeylərin öz ölçüsü deyil, o, yalnız həmin şeyləri necə gördüyüümü izah etməlidir. Platonun "Aksiox"<sup>3</sup> kimi zaif əsəri məndə ikrəh doğuranda, mənim şüurum müəllifin adını nəzərə alıb özünə etibar etmir: şüurum o qədər də səthi deyil ki, özünü qədim dövrlərin nüfuzlu müəlliflərinə qarşı qoysun. Bu müəllifləri şüurumun himayədəri və müəllimi hesab edirəm və onlara birlikdə səhv etməyə hazırlam...

Lakin yarında qalan söhbətimizə qayıdaraq bunu deməliyəm: mənə həmişə elə gəlib ki, poeziyada ta qədimdən birinci yeri Vergili, Lukresi, Katull və Horasi tutur, xüsusilə də Vergilinin "Georgiklər" kitabı kamil poetik əsər sayıram; bu əsəri "Eneida" ilə müqayisə edəndə görürük ki, sonuncuda elə yerlər var ki, əgər müəllifin asudə vaxtı olsaydı üzərində bir qədər də işləyərdi. "Eneida"nın beşinci kitabı mənə daha bitkin görünür...

Mehriban Terensiya, onun yazılarında latin dilin məlahəti və zərfiyyinə geldikdə isə, fikrimcə insan qəlbinin incəliklərini və əxlaqi durumunu düzgün təsvir etməkdə o, əvvəzsizdir; bizim aməllərimiz daim məni məcbur edir ki, yenidən qayıdib diqqəti mi ona yönəldim. Onu nə qədər oxusam da, hər dəfə yeni-yeni inca və zərif çalarlarla üzləşirəm...

<sup>3</sup> "Aksiox" – sahəvən Platona aid edilən dialoqlardan ibarət falsəfi əsər.

O da mənim üçün sərr deyil ki, əntiq dövrün gözəl şairləri təkcə ispanların, yaxud petrarkaçıların təmtəraqlı və qeyri-adi üslublarından deyil, həm də sonrakı dövrlərin bütün poetik əsərləri üçün yaraşıq hesab olunan sadə incəliklərdən də uzaq olmağa çalışırlılar. Hər bir həssas adam əntiq dövrün şairlərində bu üslub xüsusiyyətlərini görəndə heyfsilənir və o, Marsialın öz epiqramlarının sonunu bəzədiyi acidil ibarələrdən daha çox Katullun epiqramlarının gözəlliyyindən ləzzət alır. Məhz bu, məni Marsialın özü ilə bağlı söylədiyi fikri təkrar etməyə vadar etdi: minus illi ingenio laborandum fult, in cuius locum materia successerat.<sup>1</sup> Birinci növ şairlər heç bir əlavə cəhd göstərmədən asanlıqla öz istedadlarını ifadə edə bilirlər: onlar üçün nəyə gülmək lazımlı olduğu suali yaranınır, onlar bundan ötrü necə deyərlər, özlərini qidiqlamlırlar, yeni dövrün şairləri isə kənar-dan dəstəyə ehtiyac duyurlar. Onların istedadları aşağı olduqca, süjet onlar üçün daha çox əhəmiyyət daşıyır. Onlar atın üstündə gəzməyə can atrılar, çünki öz ayaqlarına əmin ola bilmirlər. Bu bizdə keçirilən ziyafat gecələrində müşahidə etdiyimiz bəzi halları xatırladır: aşağı rütbəli adamlar bizim zadəganların gözəl davranışlarına malik olmadıqlarından, hansısa riskli tullantıllarla, ya da digər qeyri-adi hərəkət və fokuslarla fərqlənməyə çalışırlar...

Yuxarıda söylədiklərimin düzgünlüyünü yoxla-

<sup>1</sup> "Şüurun süjetlə avaz olunduğu yerdə aqlı cəhd göstərməyə ehtiyac qalmır" (Marsial, VIII fəslə giriş).

maq üçün "Eneida"ni "Çılğın Roland"la müqayisə etmək kifayətdir. Vergilinin şeiri qanad açıb göyün üzündə pərvazlanır və dönmədən öz yolunu davam edir; Tassoya gəldikdə isə, o, sanki bir budaqdan o biri budağa – bir süjetdən o birinə keçir; öz qanadlarına çox qısa məsafəyə uçaq üçün etibar edir, nəfəsinin çatmayıağından və gücünün tükənəcəyindən qorxaraq hər epizodun sonunda ayaq saxlamalı olur: *Excursusgue breves tenta!*<sup>1</sup>

Bu ədəbi janrlarda mənim çox sevdiyim müəllif-lər bax bunlardır.

Digər mütaliə dairəmdə zövq xeyirlə daha çox uzlaşır, çünkü bu kitabların gücünə minnətdar ola-raq mən fikirlərimi və anlayışlarımı inkişaf etdirə bilirəm. Bura Plutarxin (fransız dilinə tərcümə ediləndən sonra) və Senekanın əsərləri daxildir.

Hər iki müəllif mənim üçün əhəmiyyətli üstün-lüklərə malikdir: onlarda axtardığım elm sistematik şəkildə deyil, ayri-ayrı ocerklərdə ifadə olunur. Bu səbəbdən onları oxuyub dərk etmək üçün mənim bacarmadığım xüsusi canfəşanlıq göstərmək lazımlırmır...

Plutarx, Platonun dözümlü və vətəndaş cəmiyyətlərinə uyğun gələn görüşlərinin, Seneka isə cəmiyyət xeyli dərəcədə üçün narahat, amma, zə-nimcə, fərdi adamlar üçün daha uyğun və daha da yaniqli olan tarixi və epikurçu görüşlərin tərəfdarıdır. Görünür Seneka öz dövrünün tiranlığını məlum

<sup>1</sup> "Yalnız qısa məsafəyə uçuş qərara alınır" (Vergili, "Georgilar").

haddə qədər tənqid edir. Belə ki, Yuli Sezarın alicə-nab qatillərinin işi ilə bağlı yürütüdüyü mühakimələrin onun tərəfindən məcburi deyilən fikirlər olduğunu inanıram; Plutarx isə ifadələrində tam sərbəstdir. Senekanın yazısı canlı və dəqiqdir, Plutarxin yazısı isə məzmunluudur. Seneka sizi daha çox həyacanlandırır, Plutarx isə daha çox qane edir və daha yaxşı mükafatlandırır. Plutarx bizi ardına aparır, Seneka isə bizi arxadan itələyib irəli qovur.

Siserona gəldikdə isə, onun əqləq fəlsəfəsini yozan əsərləri mənim məqsədlərimə xidmət edə bilər. Lakin düzünü və açığını desəm (utanmaq hissini itirəndə adam özünü əldə saxlaya bilmir), onun yazı manerası, bütün buna oxşar yazılar kimi, mənə da-rıxdırıcı təsir bağışlayır. Doğrudan da, yarımbaşlıqlar, ön sözlər, müəyyənləşdirmələr, söz yaradıcılığı onun yazısının böyük bir qismını təşkil edir və burada məsələnin məğzini təşkil edən əhəmiyyətli nə varsa, bu üzüçü hazırlıqların içində itib-batır. Onu mütaliə etməyə mənim üçün çox olan bir saat vaxt sərf edəndən sonra, ondan əhəmiyyətli nə götürdü-yümü düşünəndə, əksərən heç nə qazanmadığım məlum olur. Çünkü o, yeritdiyi fikirlər üçün zəmin yaratmış və mənim axtardığım düyün nöqtəsinə yetişmir. Alim, yaxud bəlağlı natiq olmaqdan daha çox müdrik olmaq istəyən bir insan kimi, mənim üçün bu məntiqi və Aristotel sağa-düzümlərin heç bir əhəmiyyəti yoxdur: mən sonuncu, on va-cib nöqtədən başlanulmasına istəyirəm; zövqün və

həmçinin ölümün nə olduğu barədə mənim kifayət qədər anlayışım var. Qoy müəlliflər buna görə vaxt sərf eləyib eşələnməsinlər, hər şeydən əvvəl mənə bunların öhdəsindən gəlməyi öyrədəcək inandırıcı və tutarlı dəlillər gətirilməsini gözlayırəm. Nə qrammatik fəndigirliyə, nə uğurlu söz birləşmələrinə, nə də xirdalıqlara ehtiyac yoxdur. Mən məsələnin məğ-zinə toxunacaq mühakimələri oxumaq istəyirəm. Amma Siseron isə yalnız bunların ətrafında fırlanmaqla məğuldur. Onun yazı manerası məktəb, və-kil çıxışı, dini xütbələr üçün yararlıdır, çünkü bu işlər icra olunan zaman biz mürgüləsək də deyilənlərin ümumi mənasını tuta bilərik. Min yolla dil tökə-tökə öz tərəfinə çəkə biləcəyin hakimlə, qandırmaqdən ötrü hər şeyi təfərrüati ilə aydınlaşdırmaq lazıim gələn uşaqlarla və savadı aşağı adamlarla bu cür da-nışmaq lazımdır...

Tarixçilər mənən sevimli mütaliə dairəmə<sup>1</sup> daxil-dirlər, onların yazdıqları həm maraqlı, həm də yüngül qavranılan olurlar. Xüsusiylə nəzərə alsaq ki, mənim dərk etmək istədiyim adam onların yazılarında başqa mənbələrdən fərqli olaraq daha parlaq və daha bütöv şəkildə təqdim olunur; biz onun daxili keyfiyyətlərinin müxtəlifliyini və gerçəkləyini həm bütöv, həm də təfərrüati ilə, onun istifadə etdiyi müxtəlif vasitələri, onun üstünü alan fəlakətləri görürük. Mə-

<sup>1</sup> Montenin tarixi əsərləri mütaliə etmək sevgisini onun özündə olan Yuli Sezarın "Qall mühərabəsi haqqında", Kvintkursinin "Tarix" və xüsusiylə də Nikol Jilin "Annallar" kitablarının nüsxə-lərinin sahifələrində yazdığı çoxsaylı qeydlər sübut edir.

nə tərcümeyi-hali yazar tarixçilər yaxındır, çünkü onlar hadisədən daha çox niyyəti eks etdirirlər. Bundan başqa dışarıda olanların deyil, daha çox daxildə baş verənlərin üzərində dayanırlar. Buna görə də Plutark hər mənada mənim zövqümü oxşayan tarixçidir. Çox təessüf edirəm ki, bizdə onlarla Diogen Laersilə<sup>1</sup> yoxdur. Ya da heç olmasa geniş və sanballı bir nəfər yoxdur. Çünkü məni bəşəriyyətin bu dahi müəllimlərinin həyat və taleləri, onların müxtəlif təlim və görüşlərindən az maraqlandırırmır.

## QƏDDARLIQ HAQQINDA

Ölülərə yazığım gəlmir, eksinə, bəlkə də onlara həsəd aparıram. Amma ölüm ayağında olan adamlara ürəkdən acıyıram. Ölülərin ətini qızardıb yeyən vəhşi tayfalar məni dəhşətə gətirmir. Məni dəhşətə gətirən canlı insanları təqib edib onlara işgəncə verən adamlardır. Hətta qanunla icra olunan edamlara belə sakit baxa bilmirəm...

Mən elə bir zamanda yaşayıram ki, ətrafdə kifayat qədər qəddarlıq nümunələri ilə qarşılaşırsan və bunların hamısı bizdə baş verən vətəndaş qarşılurmalarından galən pozğunluqların nəticəsidir; hətta qədim salnamələrdə belə bizim gündəlik həyatımızda baş verənlərdən dəhşətli hadisələr rast gələ bilməzsən. Lakin bu, heç bir halda məni qəddarlığı qəbul və ona vərdiş etməyə məcbur edə bilmədi. Yalnız ləzzət naminə adam öldürməkdən, başqlarının bədənini kəsib hissələrə doğramaqdan xoşal-

<sup>1</sup> Diogen Loersi – e.a. III əsrə yaşaması qədim yunan alimi, fəlsəfə tarixini qələmə alan ilk müəlliflərdən biri. Onun “Fəlsəfədə şöhrət tapan alımların həyat və təlimləri” (10 kitab). Başqa-başa müəlliflərin əsərlərindən exz edilməsinə baxmayaraq bu kitab qədim yunan fəlsəfəsi ilə tanış olmaq üçün qiymətli mənbə sayılır.

olan, işgəncə və yeni-yeni ölüm növləri<sup>1</sup> axtarıb tapmaqdə ustalaşan, özü də bundan bir qəpik də xeyir qazanmayan və öz qurbanlarına zərrə qədər də düşmənçilik bəsləməyən, sadəcə olaraq əzabla ölen kəsə tamasha etməkdən, onun ürək parçalayan naləsini, zarılışını dirləməkdən həzz alan bu insan cildinə girmiş yırtıcıları əgər öz gözümlə görməsəydim, heç vaxt inanmazdım. Qəddarlığın yetə biləcəyi zirvə də elə budur...

Mənə gəldikdə isə, günahsız, köməksiz və bizə heç bir ziyanı olmayan heyvanın da təqib edilib öldürülməsini həmişə pis qəbul eləmişəm.<sup>2</sup> Ovçular tərəfindən qovulan maralın nəfəsi qırıldığından, taqətdən düşdüyündən – ovda tez-tez belə hallar olur – geri səndirilərək onu təqib edənlərə özünü təslim edən zaman gözlərindən yaş axıdaraq aman dilədiyinə heç vaxt sakit baxa bilməmişəm...

Bu həmişə mənə dözülməz mənzərə təsiri bağışlayıb.

Mən heç vaxt ovda ələ keçirilən heyvanları öz yanında saxlamıram, həmişə onları açıb azadlığa buraxıram. Pifaqor balıqlardan balıq, quşçularдан quş alaraq onları mənim kimi azadlığa buraxırdı...

Heyvanlara qarşı qaniçən həvəs insanların təbiətin-də qəddarlığın olduğunu sübut edir.

Romada adamlar heyvanların öldürülməsi səhnələrinə vərdiş edəndən sonra həm məhkumların, həm də qladiotorların öldürülməsi tamaşalarına baxmağa başladılar.

<sup>1</sup> "Varfolomey gecası"nın dəhşətlərini öz gözləri ilə görmüş Montenin müasirləri üçün bu hadisəni təşkilatçılarının Yekaterina Mediçi və onun oğlu IX Karlin olduğu sırr deyildi. Hamiya məlum idi ki, "insan cildinə girən yırtıcı" sözləri kimə ünvanlanıb.

<sup>2</sup> Humanist Montenin heyvanlara məhəbbət və rəhmətə yanaşması xüsusi olaraq diqqətəlayiqdir. XVI-XVII əsr fransız mütefəkkirlərinin heç birində buna bənzər ideyalara rast gələ bilmərik.

## RAYMOND SABUNSKİNİN MƏDHİ

Protaqor bizi şirin bir nağıla inandırmaq istəyirdi, guya hər şeyin ölçüsü-həddi o adamdır ki, heç vaxt heç nayın, hətta özünün həddini belə dərk edə bilməyib. Əgər bu həddi müəyyənləşdirən insanın özü deyilsə, onda onun ləyaqəti bu üstünlüyü başqa bir yaradılmışa aid etməyə imkan vermir. Əgər insan bu qədər ziddiyyyətlidirsə, onun tərəfindən daim bir müddəə başqası ilə təkzib edilirsə, onda Protaqorun insan üçün xoşagalmış müümahiməsi aslində məsxərədən başqa bir şey deyil: bu müümahimə bizi labüb şəkildə belə bir nəticə çıxarmağa məcbur edir ki, təqdim edilən hədd və həmçinin bu həddi müəyyənləşdirənin özü yararsızdır.

Fales, insana özünü dərk etməyin çatın olduğunu deyəndə, bununla ona bildirirdi ki, istənilən başqa nəyişə dərk etmək insan üçün mümkün deyil.

## ŞÖHRƏT HAQQINDA

Xrisipp və Diogen ilk müəlliflərdir ki, şöhrətə qarşı – özü də davamlı və dönməz şökildə – nifrətlərini bildirmişlər. Onlar deyirdilər ki, insanın aldığı bütün ləzzətlərin içində kənar təriflərdən aldığı ləzzət qədər fəlakətli olanı yoxdur və bundan bacardıqca qaçmaq lazımdır. Doğrudan da, təcrübədən bizə məlum olduğu kimi, belə tərifdən törəyən ziyanın həddi-hüdudu yoxdur: dövlət rəhbərini kənardan yaltaqlıq qədər zəhərləyən heç nə ola bilməz: heç nə pis adamlara belə asanlıqla ətrafdakılارın etibarını qazanmağa imkan yaratmır; heç bir aradüzəldənlik həyali-abırlı qadınları onlara şirin gələn təriflər qədər məharət və uğurla yoldan çıxarmağa qabil deyil. Sirenalar tərəfindən Odisseyi cəlb etmək üçün istifadə etdikləri birinci vasitə də buna bənzəyirdi:

Tanrılar bərabər Odissey, Axeyanın şöhrəti,  
Gəminlə bizə təraf üzüb gəl...

Adı çekilen filosofların fikrinca dünyanın bütün şöhrəti yığılsa da, mütəfakkir adamın ona barmağunu belə uzatmağa layiq deyil.

Mən şöhrətin yalnız özü barədə bəhs edirəm, çünki o çox vaxt özü ilə bərabər yaşamaq üçün rəhatlıq da gətirir və elə buna görə də bizim üçün arzuolunandır: o biza hamı tərəfindən minnətdarlıq gətirir və müəyyən qədər də olsa haqsızlıqdan və başqa adamların hücumlarından bizi qoruyur və saira.

Şöhrət anlayışına bu cür münasibət Epikurun təliminin əsaslarından birini təşkil edir. Onun məktəbinin insanlara öz üzərinə ictimai vəzifə və məsuliyyət götürməyi qadağan edən “nəzərə çarpmadan yaşa” tövsiyəsi, başqalarının gözü qarşısında icra etdiyimiz əməllərin onların tərəfindən təqdir olunmasından başqa bir şey olmayan şöhrət anlayışına nifrəti nəzərdə tutur. Kim biza gizlənməyi və özümüzdən başqa heç nəyin qayğısını çıkmamayı göstəriş verirsə, kim bizim başqaları tərəfindən təninqitməzini istəmirsə, o bizim hörmət və şöhrətə çatmağımızı bundan da az istəyir. Bu adam İdomeneyaya<sup>1</sup> öz əməllərində hamı tərəfindən qəbul olunan fikir və baxışları rəhbər tutmamağı və bu qaydani yalnız insanların nifrəti nəticəsində imkan düşən kimi biza yetiriləcək arzuolumuz xəta-bələdən qorunmaq üçün pozmağı məsləhət görür.

<sup>1</sup> Lamsaklı İdemoney (e.a. 325-270 il) – qədim yunan yazıçısı, ictimai xadim, Epikürün dostu.

Bələ mühakimələr, zənnimcə, son dərəcə düzgün və ağlabatandır, amma özüm də bilmirəm nəyə görəsə bizi ikiyüzlülük xasdır və burdan da belə nəticə alınır ki, biz əsla inanmadığımız şeyə inanırıq, həm də hər cür tənqid etdiyimiz şeydən kənarlaşmaq gücündə deyil...

Karneat əks fikirdə olanların başçısı idi. O deyir-di ki, biz gələcək nəsillərimizi tanımadan, istisnasız olaraq onların özləri üçün sevdiyimiz və bundan özümüz üçün heç bir xeyir götürmədiyimiz kimi, şöhrət də öz-özlüyündə arzuolunandır. Bu baxışlar hamı tərəfindən qəbul olundu. Çünkü insanlar onların meyillərinə cavab verən fikirləri məmənluqla qəbul edirlər. Aristotel bütün zahiri nemətlərin arasında şöhrətə birinci yer verir. O deyir ki, ifratçılıqdan, hədd-hüdud bilməməkdən və şöhrət düşkünüyündən, eləcə də şöhrətdən boyun qaçırmadandan çəkinin.

Əgər comərdliyin dəyəri yalnız şöhrətə bağlan-sayıdı həddən artıq boş və mənasız bir şey olardı. Bu halda bizim onu uğurdan ayıracaq layiqli və xüsusi mərtəbəyə qaldırmaq cəhdlərimiz bəhrəsiz olacaqdı. Belə ki, məşhurluq qədər təsadüfi bir şey ola bil-məz. Profecto fortuna in omni re dominatur; ea res cunctas ex libidine magis, quam ex vero, celebrat, obscuratque.<sup>1</sup>

<sup>1</sup> “Şübhəsiz, hər şeyi idarə edən təsadüfdür. Təsadüf adalətdə deyil, daha çox öz istayındə asılı olaraq bəzi hadisələri şöhrətlə bəzəyir, digərlərini isə unutqanlıq örtüyünlə bürüyür” (Sallüsti, “Katalinanın sui-qəsdi”).

Bizim eməli işlərimiz haqqında xəbərlər yaymaq, onları gözə carpdırmaq sifir uğurdan asılı bir işdir: şöhrət biza taleyin hökmü ilə verilir. Mən dəfələrlə kiminsə şöhrətinin onun xidmətlərindən xeyli irəlidə olduğunu və bu xidmətləri həddindən artıq üstələdiyinin şahidi olmuşam. Şöhrətin kölgə ilə oxşar olduğunu ilk qeyd edən şəxs, demək istədiyindən də böyük mənə daşıyan fikir söyləyib; həm şöhrət, həm də kölgə son dərəcə siltaqdır: kölgə də bəzən yerə düşdüyü bədəndən irəlidə gedir, bəzən də ondan çox-çox uzun olur. Zadəganlara yalnız fərqlənmə namına rəşadətlə olmayı öyrədirlərsə, məgər bu onlara başqları görməyəndə özünü təhlükəyə atmamağa, sonradan daim onun şücaeti barədə hər yerdə danışacaq şahidlərin olmasına qayğısına qalmaga çağırış deyilmə! Özü də bu o zaman baş verir ki, təsadüf sənin üçün nəzərə çarpmadan rəşadət göstərməyə sonsuz sayda imkanlar yaradır. Nə qədər qəhrəmanlıqlar döyüşlərin qarışığındə itib-batır! Döyüşlərin qızığın çağında başqlalarını müşahidə edən kəs, sözsüz ki, orada boş-boşuna qalır və öz silah dostlarının hərkəti barədə şəhadət verirsə, deməli, özünə qarşı şəhadət verir...

Mənim iddia etdiyim şöhrət, yalnız həyatımı sakit yaşamağa imkan verən şöhrətdir, özü də həyatımı Metrodor<sup>1</sup>, Arkeseləy<sup>2</sup>, yaxud Aristippin<sup>3</sup>

<sup>1</sup> Lamsaklı Metrodor (e.a. 330-277) – Epikürün dostu, tələbəsi və məsləkdaşı.

<sup>2</sup> Arkeseləy (e.a. 315-241) – qədim yunan idealist filosofu, Orta (2-ci) Platon Akademiyasının banisi.

<sup>3</sup> Kireñli Aristipp (e.a. taxminan 435-360) – qədim yunan idealist

nəzəriyyəsinə görə yox, özüm istədiyim kimi sakit yaşamışam. Çünkü fəlsəfa, sakitliyi əldə etməkdən ötrü hamı üçün yaxşı ola biləcək yolu tapa bilmədi və buna görə də hər kəs bu yolu özü bildiyi kimi axtarmalıdır.

Sezar və İsgəndər sonsuz dərəcədə böyük şöhrət qazandıqlarına görə uğurdan başqa daha nəyə minnətdar olmalıdır? Nə qədər insani həyatının elə başlanğıcında fəlak məhv edib! O qədər insanlar olub ki, onlar haqqında biz heç nə bilmirik, əgər acı tale onların işlərini, demək olar ki, başlanğıcda yarımqıq qoymasayıdı heç də az rəşadətlər göstərməzdilər. Həyatında saysız-hesabsız təhlükələrdən keçən Sezar, onun haqqında oxuduqlarından xatırladıqlarına görə, bir dəfə də olsa yaralanmamışdı. Lakin minlərlə adam onun dəf etdiyi təhlükəli vəziyyətlərdən qat-qat az təhlükəli şəraitdə həlak olmuşdur. Saysız hesabsız gözəl qəhrəmanlıqlar özü haqqında kiçik də olsa iz qoymayıb, onlardan yalnız tək-tək istisnalar hamı tərəfindən tanınır təsdiqlənmişdir...

Başqalarına məlum olsun deyə və bununla da onlar tərəfindən daha artıq hörmət qazanmaq namına alicənablıq edən, özünün xeyirxahlığını hamiya çatdırmaq xatırınə xeyirxah işlər görən adamdan çox şey gözləmək düzgün olmaz...

---

filosofu, Sokratın tələbəsi. Sokratın ölümündən sonra Kiren məktəbinin əsasını qoymuşdur.

Müharibəyə yalnız öz borcunu yerinə yetirmək üçün getmək və insanların diqqətindən kənardə qalmasından asılı olmayaraq hər yaxşı işin, hətta xeyirxahlıq haqqında düşünməyin belə ardınca gələn mükafatı səbirlə gözləmək lazımdır; bu mükafat vicdanımızın təmizliyindən və yaxşı iş gördüyüümüzü dərk etməyimizdən doğan məmənunluq hissindən ibarətdir. Özüna görə, taleyin hər cür zərbəsinə inamlı sinə gəren mənəvi mətinlikdən ibarət üstün cəhətinə görə fədakar olmaq lazımdır...

Qətiyyən özümüzü göstərməyin xatirinə bizim qəlbimiz mətin və xeyirxah olmamalıdır; yox, bu bizim özümüz üçün və özümüzdən başqa heç kimin nəzəri düşməyən daxili aləmimizdə baş vermelidir. Qalbimizdəki bu mətnlik bizə ölümdən, əzablardan, hətta rüsvayeqliqdan qorxmamağı öyrədir; bu mətinlik biza övladlarımızın, dostlarımızın və var-dövlətimizin itkisində davam gətirməyə kömək edir; lazım gələndə isə bu xüsusiyyət bizi döyüşün təhlükəsi qarşısında cürətli olmağa ruhlandırır, non emolumento aliquo, sed ipsius honestatis decore.<sup>1</sup> Bu daha böyük qazancdır, buna doğru can atmaq, gəlişini bütün qəlbinə gözləmək, son nəticədə başqalarının bizim haqqımızda yaxşı fikirdə olmasından başqa bir şey olmayan şan-söhrətə meyl göstərməkdən daha şərəflidir.

Heç bir fəndigirlilik, heç bir aqli çeviklik belə, nizamsız və fərasətsiz bələdçinin ardınca addımla-

rımızı yeyinlədə bilməz; bizi yerimizdən edən və çasdırın bütün bu şayılardən ibarət qarmaqarışığı, cəfəng sözlərin və məzmunsuz danışqların içində düzgün yol seçmək mümkün deyil. Gəlin qarşımıza belə dəyişkən və səbatsız məqsəd qoymayaq; galin dönmədən aqlın dalınca gedək, qoy bunu təqdir edən ictimaiyyət, agar istəyərsə, bu yolda bizim ardımızca gəlsin. Bu yalnız uğurdan asılı olduğundan, bizim bunu tutduğumuz yolda deyil, başqa yolda tapacağımıza ümid etməyə qətiyyən əsasımız yoxdur...

Mən başqasının gözündə necə göründüyümdən daha çox, öz gözündə necə olduğum barədə düşüñürəm. Mən özümən zənginliyimə çalışıram, borc-la alınan zənginliyə yox. Kənar şəxs hadisələrin və nəsnələrin yalnız zahirini görür; lakin hər bir adam hətta daxilən qorxunun hökmü altına düşəndə və bütün varlığı ilə təşviş içində olduğu hallarda belə özünü soyuqqanlı və dəyanətli göstərmək imkanına malikdir; beləliklə insanlar mənim üräyimi görmür, onlar yalnız üzümə taxdiğim maskanı görür. Mühabibədə riyakarlığın çıçəkləndiyini ifşa edən adamlar haqlıdırlar, çünki diribaş adam üçün təhlükədən yayınmaq və eyni zamanda bütün varlığına qorxu hakim kəsildiyi halda özünü ən cəsarətli adam kimi təqdim etməkdən asan nə ola bilər? Şəxsi riskdən yayınmaqla bağlı o qədər üsullar var ki, biz əsl mənada hünər tələb edən bir işə girişməzdən əvvəl min dəfə bütün dünyani aldada bilərik. Amma burada

<sup>1</sup> "Hansısa təmanna ilə yox, yalnız comərdliyin namına" (Siseron, "Ali xeyir və ali şər haqqında").

da artıq yaxamızı qurtara bilməyəcəyimizi anladıqda, yenə də oynadığımız oyunu müvafiq maskanın və qətiyyatlı sözlərin arxasında gizlədə bilərik, hərçənd bu zaman qorxudan ürəyimiz ayağımızın altına düşür...

## MÜŞTƏBEHLİK HAQQINDA

... Zirəkliyə və qıvraklığa gəldikdə bu xüsusiyətləri heç vaxt özümdə görməmişəm. Mən yaşlanıb qocalana qədər heyrətamız dərəcədə qıvrıq və gümrah qalan kişinin oğluyam. Onun ətrafında və onunla eyni səviyyədə olan elə bir adam yox idi ki, müxtəlif növ bədən hərəkətlərində atamlı müqayisə oluna bilsin, eynilə məni bu işdə üstələyə bilməyəcək bir adam tanımırıam. Yalnız qaçış növü istisna sayıyla bilər, çünki bu sahədə mən ortabablar sırasına daxil ola bilərəm. Musiqiyyə gəldikdə, qətiyyən qabiliyyətim olmadıqımdan nə oxumağı, nə də hər hansı bir alətdə çalmağı mənə heç kim öyrədə bilməyib. Rəqsdə, top-top oyununda, güləşmədə sadəcə ala-babat səviyyədən o yana qalxa bilməmişəm. Üzgütüllükdə, at çapmaq sənətində və hündürlüyü tullanmaqdə heç nəyə nail olmamışam. Mənim əllərim o qədər ləng, yönəmsizdir ki, hətta özüm üçün

nəyisə münasib qaydada yazımağı da bacarmıram və bəzən elə olur ki, bu cızma-qaradan baş çıxarıb, onu qaydaya salmaq əvəzinə yenisini yazımağa üstünlük verirəm. Ucadan oxumağım da ürəkaçan deyil: oxuyanda hiss edirəm ki, qulaq asanlar yatır. Bir sözlə mən dahi savadlıyam! Məktub zərfini bağlamaq alimdən gəlmir və heç vaxt lələyi düz yona bilməmişəm; yemək zamanı çəngəl-bıçaqdan da düzgün istifadə etməyi, atı cilovlayıb yəhərləməyi, şahini nə alimdə aparmağı, nə də göyə uçurmağı, itlərlə, alici quşlar və atlarla danışmağı bacarmıram. Ümumən mənəvi cəhətlərim vücudi keyfiyyətlərimə tam mütenasibdir. Hisslərim də o qadər ayıq deyil, onlar da yalnız güc və dəyanətləri ilə seçilirlər. Mən davamlıyam və hər cür əziyyətə asanlıqla qatlaşırıam, amma mən yalnız lazıim gələndə və yalnız bunu özüm istəyəndə davamlı ola bilirəm...

Başqa şəkildə desək, nədənsə həzz alacağımın intizarını çəkmək məni cəlb etmir və əgər mənə öz şəxsi iradəm deyil, nəsə başqa bir şey hakim kəsilirsə, onda mənim bir quruş qiymətim olmaz, çünkü mən belə bir adamam ki, sağlamlıq və həyatdan səvayı dünyada elə bir şey yoxdur ki, ona görə ağızımın suyu axısın və onu mənəvi əzablar, özüme zor etmək bahasına əldə etmək fikrinə düşüm...

Həm xarakterimə, həm də düşüncəmə görə son dərəcə tənbəl, son dərəcə sərbəstliyi sevən olduğumdan öz qanımı verməyimə hazırlam, nəinki əlimi əlavə olaraq ağdan qaraya vurmağa. Mənim azadlıq

sevən qəlbim heç kimə yox, yalnız özünə mənsubdur; qəlbim özü necə istəyirsə elə də edir. Bu vaxta qədər nə müdər, na başımın üzərinə zorla qoyulan rəhbər görmədiyimdən, maneəsiz olaraq öz seçdiyim yolla, özü də xoşuma gələn yerisə gedirəm. Bu məni ərköyünləşdirib və başqa birisinə xidmət etməkdən ötrü yararsız edib.

Xarakterimi, yəni astagəlliyimi, veylliyə, bekarcılığı olan həvəsimi zorlamağa heç bir lüzum olmayıb. Çünkü gözümü açandan elə bir firavanlıq və elə bir sağlam düşüncə pilləsinə düşdüm ki, bundan kənara çıxmaga ehtiyac görmədim; mən heç nə axtarmadım və heç nə qazanmadım...

Yalnız bir şeydə buna lüzum gördüm – öz təyimdən razı olmaq bacarığimdə, daha doğrusu elə bir mənəvi duruma ehtiyac duyдум ki, buna, düzüňü desək, varlı və mötəbər insanlarda az rast gəlmək olar; tacrübədə bu, yoxsullar arasında daha tez-tez üzə çıxır, nəinki imkanlı adamlar arasında.

Güman etmək olar ki, bunun səbəbi varlığımıza hakim kəsilən digər ehtiraslar kimi, varlanmaq həvəsinin də, insan bunun nə olduğunu qətiyyən bilmədiyi vaxtlardan fərli olaraq, var-dövlətin nə olduğunu görəndən sonra daha da şiddətlənməsin-dədir; bundan başqa mötədil olmanın xeyri səbir etməyin xeyrindən həddən artıq azdır. Mən Allahın ovcumu qoymuş nemətlərdən, Onun ağlasığımız saxavatından sakitcə zövq almaqdan başqa heç nəyə möhtac deyiləm. Heç vaxt hansısa əzablı işi üzərimə

götürməmişəm. Həmişə təkcə öz işlərimlə məşğul olmuşam; bəzən əgər başqalarının işlərini üzərimə götürməli olmuşamsa, buna yalnız o şərtlə razılıq vermişəm ki, onları müvafiq vaxtda və özümə uyğun tərzdə görəcəyəm. Həqiqətdə də belə olmuşdur, bu işləri mənə inanın, mənim kim olduğumu bilən və kürəyimdən itələiyib tələsdirməyən adamlar tapşırımlılar. Axı bacarıqlı insanlar hətta azğın və çilçin atlardan belə xeyir götürə bilirlər.

Hətta uşaqlığım belə əlvərilişli və sixintisiz şəraitdə keçib: başqası tərəfindən ciddi nəzarətdə saxlanmağın nə olduğunu bilməmişəm. Bütün bunlar ümumi şəkildə məndə yumşaq xasiyyatlılik təbiyə edirdi və bu, arzuolunmaz halların qarşısında qərarlı qalmağıma səbəb oldu, odur ki, təsərrüfatda son dərəcə məyus olacağım pozğunluqların baş verdiyi ni məndən gizlədəndə buna həddən artıq sevinirəm. Məxaric cədvəlimə həm də mənim başısoyuqluğum üzündən qulluqçuların qidalanmasına və saxlanmasına sərf olunan əlavə xərclərin hesabını da daxil edirəm...

Mən düşdүйүм зияндан xəbərsiz qalmaqdandan ötrü nə qədər pulum olduğu haqda hesab tutmamağa üstünlük verirəm; mənimlə birgə yaşayarlardan xahiş edirəm ki, məndən razı olmayıanda və məni aldadanda, bunu elə etsinlər ki, bir daş altdan, bir daş üstdən qoyulsun. Bizi hər tərəfdən əhatə edən zəhlətökən qayğıların öhdəsindən gəlməkdən ötrü lazımi qətiyyətə malik olmadığımızdan və işlərimi öz

istədiyim qaydada düzüb qoşmaqdan ötrü iradəmi daim səfərbər etmək bacarığından məhrum olduğumdan, mən hər şeyi taleyin hökmüna buraxaraq özüm üçün imkanım daxilində belə bir qayda yaratdım: "Ən pis hali gözləmək və əgər bu pis hal baş verərsə, mərdlik göstərib ona sakitcə və sabırla dözmək". Mən yalnız buna can atıram, bütün düşüncələrim də məhz buna yönəlib.

Başımın üstünü tahlükə kəsdirəndə ondan necə yayınmaqdan daha çox, hara qadər, mahiyyətə vacib də deyil, yayına biləcəyim barədə düşünürəm. Və əgər bu tahlükə məni haqlayarsa, bundan nə olacaq? Hadisələrə təsir etmək imkanına malik olmadığımdan mən özümə təsir edirəm və onları arxamca apara bilmədiyimdən itaətkarcasına özüm onların arxasında gedirəm. Mən heç zaman taleyin zərbələrini özümdən uzaqlaşdırmaqdə, onlardan yayınmaqdə məharət göstərə və ya taleyin mənim üçün sərfli tərəfdən özünü göstərməsini güclə məcbur edə bilməmişəm. Ağlın hökmüylə hərəkət edərək öz işlərimi lazımı qaydada qurmağı bacarmamışam. Əzablı və üzücü qayğılarla barışmaq üçün lazım olan döyümlülüyə az da olsa malikəm. Mənim üçün daha işgəncəli olan başımın üzərini kəsdirən və məni sıxan vəziyyətlərə düşmək, eləcə də ümidiş qorxu arasında çırpınmaqdır.

Hər hansı bir işin üzərində, hətta bu iş yüngül olsa belə uzun-uzadı düşünmək mənim üçün dözülməzdır; bu zaman şüurum qətiyyətsizlik və şü-

bəhlər nəticəsində yaranan yırğalanma və təkanlara məruz qaldığından, tərəddüd bilmədən, yalnız bəxtinə ümidi bağlayaraq iştənilən məsələ ilə bağlı qəti şəkildə bu və ya başqa son qərarı qəbul etdiyi vaxtlarda olduğundan daha artıq sıxlıdır. Mənim yuxuma haram qata biləcək çox az ehtiraslar ola bilərdi, fikirlərə gəldikdə isə onlardan ən zəifə belə yuxumu pozur. Eynilə mən yol qıraqının enişli və sürüşkən yerlərini sevmirəm, amma onun daha palçıqlı, daha kələ-kötür olmasına baxmayaraq çox gedilmiş hissasından istifadə etməyə böyük məmənuniyyətlə üstünlük verirəm, çünki yolun bu hissəsi təhlükəsizdir və əminəm ki, ən pis halda burdan başqa yerə yixilmayacağam. Eləcə də məndən yan keçib-keçməyəcəyindən asılı olmayaraq məlum bələlərə üstünlük verirəm, çünki bu halda məni qeyri-müəyyənlik üzüməyəcək; qoy tale bir zərbə ilə məni əzaba düşərətsin...

Dərd galəndə mən onu kişi kimi qarşılayıram, amma başqa vəziyyətlərdə az qala uşağı dönürəm. Yixilacağımdan qorxmağım mənən daha çox ziyan yetirir, nəinki gerçəkdən yixilib əzilməyim. Buna əqədər diqqət yetirməyinə dəyməz. Xəsisin öz xasiyyətindən nə qədər əziyyət çəkdiyini kasib, qısqancın çəkdiyi iztirabları isə dəyyus bilməz. Çox vaxt üzümlüyün itirilməsindən, onun üstündə məhkəmədən dərhal çıxış məhdudlaşır.

Ən aşağı pillə ən etibarlıdır və pilləkənin əsasını təşkil edir. Onun üstündə dayananda həyəcan keçir-

məyə bilərsən; bu pillə yerə möhkəm bərkidildiyindən pilləkənin bütün qalan hissəsinə dayaq olur...

O ki qaldı özündən müştəbehliyin yaxın qonusu, yaxud da onun övladı olan şöhrətpərəstliyə bu hissi məndən qızışdırmaq üçün gərək xoşbəxtliyin özü gəlib əlimdən tutsun. Çünkü sürüşkən arzuya çatmaq naminə öz boynuna qayğı yükü götürmək və özünü sonsuz üzüntülərə məruz qoymaqlaşalarından yüksəkdə durmaq istəyənlərin hər biri üçün qəçilmezdir – xeyr, bu, mənim üçün deyil...

Mən gözümlə gördüyümdən, əlim çatlığından tutur və lövbər saldıığım yerdən uzaqlaşırıram...

Digər tərəfdən adam tapılar ki, öz xeyrini itirəmək riskinə getmədən nayaşa yetə bilsin: düşünürəm ki, ağər bu, doğulduğun və böyüdügün şəraitdə mövcudluğumu qoruyub saxlamaqdandan ötrü kifayət edirsə, onda etibarlı sayılmayan hesabla daha böyük qazanc naminə onu qurban vermek ağılsızlıqdır. Taleyin məkan salıb yaşayışını təmin etməkdən məhrum etdiyi adamın əlində olduğunu qurban verməklə rəsədə getməyini üzrlü saymaq olar, belə ki, tale onsuz da bu və ya başqa şəkildə xoşbəxtliyinin dalınca getməyə onu məcbur edəcək.

Mən, nəslin şərəfini qoruya-qoruya özünü müflis vəziyyətə salan böyük qardaşdan daha çox, öz qanuni payını<sup>1</sup> havaya sovuran kiçik qardaşa haqq qazandırıram.

<sup>1</sup> Ailənin başçısı öldəndən sonra onun əmlakının əsas hissəsi, xüsusilə zadəgan ailələrində, böyük qardaşın adına keçirdi. Yerdə qalan oğulların adına isə bu mirasdan çox az pay düşürdü.

Yaşadığım dövrün adamları ilə özümü müqayisə edəndə özündə əhəmiyyətli və nadir keyfiyyətləri tapmağa hazır oluram. İntiqam almaq hissində höv-sələ göstərməyin, təhqirə əl atanlara qarşı güzəştə getməyin, verdiyi söza şərtsiz əməl etməyin, ikiüzlü olmamağın, dönməzliyin, dünyagörüşünü başqa-sının iradəsinə və ya dəyişən vəziyyətlərə uyğunlaşdırıbmamağın, əgər daha gözəl keyfiyyətlər buraya əlavə edilmirsə, bütün bunların ən adı bir şey kimi qəbul olunduğu ötan əşrlərin adamları ilə müqayisədə isə özümü cırdan və adidən də adı şəxs kimi görürəm. Mən yalnız uğur qazanmağı görə öz məsləkimdən əl çəkməkdənə, bütün işlərimin heçə getməsinə razi olaram, çünki son vaxtların dəbiñə uyğun olaraq riyakarlıq və saxtakarlığın məziyyət kimi qəbul olunmasına bütün varlığımı nifrat bəsləyirəm, insanın alçaqlığını və rəzilliyini bu qədər açıq-aydın şəkildə fəş edə biləcək başqa qüsurlu cəhətlər tanımırəm. Bu cəhətlər qul və qorxağın sıfatlarıdır - gerçəkdə olduğu kimi görünməyə cürət etməyib özünü belə örtük altında gizlədir. Bu yolla bizim müasirlərimiz xainliyə vərdiş edirlər. Yalan vədlər verməyə məcbur olduqlarından, onlar dediklərinə əməl etməkdə vicedan əzabı çəkmirlər. Böyük ürək sahibləri öz niyyətlərini gizlətməməlidirlər. Onlar ürəklərinin dərinliyinəcən görünməsini istəyirlər; ürəklərində yaxşı, insani hisslerdən başqa heç nə yoxdur.

Aristotel alicənablığı həm nifratın, həm də məhəbbətin eyni dərəcədə açıq şəkildə ifadə olunmasında, istənilən mövzu barədə tam səmimiyyətlə

danışmaqdə, hər bir şey haqqında səmimi qəlbdən mühakimə yürütməkdə, kənardan nə tərifə, nə məzəmmətə məhəl qoymadan həqiqəti hər şeydən yüksək tutmaqdə görürdü. Apolloniy deyib ki, yanlıq qul adamin xasiyyətidir, azad adamlar isə çilpaq həqiqəti söyləməlidir.

Xeyirxahlığın birinci və əsas qaydaları: onu özün naminə sevmək lazımdır. Kim ki, kənar səbəblər üzündən düz danışmağa məcbur olursa, yaxud onun üçün sərfəlidir deyə düzünü deyirəsə və tam təhlükədən uzaq olduğu vaxt yalan danışmaqdən çəkinmirsə, onu sözün əsl mənasında düzgün adam hesab etmək olmaz. Öz təbiətimə görə yalanı qəbul etmir və onu fikrimə gətirəndə belə ikrəh hissi yashayıram; əgər bazən yalan danışırımsa, hərdən belə hallar olur, vəziyyət buna məcbur edir, içimdə xəcalat alovu qızışır və bu, mənə vicedan əzabi verir.

Nə düşündüyüni sonanac dilinə gətirmək heç də həmişə səndən tələb olunmur - bu, əlbəttə, səfəhlik olardı, amma sənin dediyin sözlər gərək fikirlərinə uyğun gəlsin, əks təqdirdə danışdıqların başdan-a-yaga yalan olacaq. Daim yalan danışan və riyakarlıq edən adamların bundan nə xeyir götürdüyüni anlaya bilmirəm; zənnimcə belə adamlar hətta düz söz də desələr, onlara heç kim inanmayacaq.

Mən yaltaq və ikiüzlü olmaqdansa zəhlətökən və qeyri-təvəzək olmağa üstünlük verirəm. Etiraf etməliyəm ki, başqlarının münasibətinə əhəmiyyət vermədən, bu mənə xasdır, səmimi və düzgün mövqə tutanda ola bilər ki, az miqdarda təkəbbür,

həmçinin inadkarlıq özünü göstərmiş olsun və bu halda zənnimə, mənim sərbəst davranışım hətta yersiz də görünə bilər. Hörmət saxlamaq məcburiyyəti buxov kimi məni sixir. O da istisna deyil ki, bu hallarda mən öz təbiatim uyğun olaraq sadalövhü-lük nümayiş etdirirəm. Rütbəli adamlarla ünsiyyat zamanı danışığında və hərəkətlərimdə evdəkilərlə olduğu kimi sərbəstliyə yol verəndə, bunun kənar-dan nə dərəcədə qeyri-tavəzökər və nəzakətsiz göründüyüünü çox yaxşı başa düşürəm. Bu cür yarandı-gımdan, qarşımı qoyulan sualdan yayınmaq və cavab verməkdən məharətlə boyun qaçırməq, yaxud haqqıqatı təhrif etmək üçün lazımı qədər çevik ağıla, eləcə də bu haqqıqatın hansı şəkildə təhrif olunduğu-nu yadimdə saxlamaqdan ötrü güclü hafizəyə, ya da öz fikrimdə təkid etmək üçün inadkarlıq malik de-yiləm. Qisaca desək, mən zəif olduğumdan cəsarətliyəm.

Yaddaş məsələsində özümüzdə müşahidə etdiklərimi, bir çox başqa cəhətlərimdə də görürəm: təbe olmayı, öhdəlik götürməyi, öz üzərimdə zoraklığdı-qəbul etmirməm. Məndə nəsa yüngül və təbii alınırsa, onu, təkid və hökmə özümü məcbur etməyə çalış-sam da, ikinci dəfə yerinə yetirə bilmərəm. Eyni sözü bədənim haqqında da deya bilərəm; əgər bədənimin üzvləri özlərini idarə etməyə az da olsa sərbəstlik və lazımı imkanlara malikdirlərsə, qabaqcadan müəyyən vaxtda və müəyyən şəraitdə mənə xidmət etmələrini yəqinləşdirəndə, bəzən onlar mənə təbe olmaqdan imtina edirlər. Əvvəlcədən verilən sərt və

hökməli əmrlər onlarda ikrəh doğurur: onlar qorxu-dan qıslır, ya da narazılıqdan donub qalırlar.

Bilmirəm, bu necə belə alınır – belə alındığı isə şübhəsizdir – amma böyük bir alim olmayı qarşısına məqsəd qoyan, bunun namına elmi əsərləri köçür-məklə və daim kitablarla ünsiyyətdə olmayı tələb edən başqa bu kimi işlərlə məşğul olan adamlarda o qədər təkəbbür və o qədər əqli gücsüzlük üzə çıxır ki, digər adamlarda görmək mümkün deyil. Yəqin bu, onunla bağlıdır ki, başqalarından fərqli olaraq belə adamlardan daha çox şey gözləyirlər və onların adı çatışmazlıqlarını bağışlamırlar. Ya da ola bilər ki, özlərini elmlı hiss etmələri onlara cəsarət verir, özlərini nümayiş etdirmək, mühüm adam kimi təq-dim etməyə imkan yaradır. Bununla da onlar özləri özlərini faş edir və bundan ziyan görürələr. Eləcə də, usta özünün bacarıqlılığını adı materialla işlədiyi zaman deyil, əlinə düşən bahalı materialı fərsiz, kobud işi ilə xarab edəndə göstərir. Qızıl heykəldə gördüyüümüz qüsurlar daha çox qıcıqlandırır, nəinki gipsdən yapılmış heykəldə.

Öz sadəliyi üzündən sonuncu yerdə dayanan zümrə mənə daha ləyaqəti görünür; bundan başqa, bu zümrənin hayatı mənə daha nizama salınmış tə-siri bağışlayır: fikrimcə kəndlilərin əxlaqi və dili, bir qayda olaraq, asl fəlsəfi təlimlərə daha uyğun gə-lir, nəinki bizim kabinet filosoflarımızın Plus sapit vulqus, quia tantum, quantum opus est, sapit.<sup>1</sup>

<sup>1</sup> "Xalq müdrikdir, çünki o, lazım olduğu qədər müdrikdir" (Lak-tansi, "İlahi qərarlar").

## QƏZƏB HAQQINDA

Plutarx nədən yazmağından asılı olmayaraq, xüsusilə insan əməlləri haqqında mühakimə yürüdəndə, həmişə heyran edir. Məsalən, onun uşaqların təbiyəsini valideynlərin öhdəsinə buraxmağın yanlış olması ilə əlaqədar Likurqla Numanı müqayisə edərkən söylədiyi gözəl fikirlərini götürək. Aristotel qeyd edir ki, əksər dövlətlərdə ailənin başçısına, Sikloplardada olduğu kimi, arvadalarını və uşaqlarını istədiyi qaydada tərbiya etmək hüququ verilir, yalnız Sparta və Kritdə uşaqların təbiyəsi qanunla müəyyənləşdirilmiş qaydalar üzrə aparılır. Dövlət üçün uşaqların təbiyəsinin nə qədər əhəmiyyətli olduğu kimə məlum deyil? Buna baxmayaraq uşaqları düşünmədən, valideynlərinin azığın və yaramaz olduqlarına məhəl qoymadan yenə də onların ixtiyarına buraxılırlar.

Neçə dəfə olub ki, küçə ilə gedərkən mən, hirsindən başını itirmiş ata və ya anaların az qala ölüncəyə

qədər kötəklədikləri, əzişdirib döydükleri uşaqlara havadar çıxaraq qalmaqla salmışam!..

Amma Hippokratın dediyinə görə, ən təhlükəli mərəzlər üzü tanınmaz hala salan xəstəliklərdir. Görün orlar təzəcə bələkdən çıxan körpənin üstünə necə qazəblə qışqırırlar. Nəticədə uşaqlar zərbələrdən şikəst, ya da həmişəlik kar olurlar; bizim qanunvericilikdə isə buna zərracə əhəmiyyət verilmir, sənki bu əl-qolu sindirilanlar bizim cəmiyyətin üzvləri deyil...

Heç bir hiss qəzəb qədər ağlı başdan ala bilməz. Heç kim şübhə edə bilməz ki, ittiham olunana hirsindən hökm oxuyan hakimin özü ölüm hökmünə layiqdir. Belə olanda niyə görə hiddətindən coşan ata və məktəb müəllimlərinə uşaqları döymək və cəzalandırmağa icazə verilir? Axi bu təlim yox, qisasdır. Cəza uşaqları müalicə etməlidir. Biz xəstanının yanına qəzəbini onun üstünə tökcək həkimi çağırıa bilmərik...

fa söykənirsə, deməli, mahiyyətinə görə ədalətli və mötədildir, əks təqdirdə onlar üsyankar və qeyri-qanuni olur. Buna əsaslanaraq mən başımı həmişə və hər yerdə uca tutur, üzüağ, ürəyiaçıq gəzirəm...

## FAYDALI VƏ VİCDANLI OLAN HAQQINDA

Dünyanın böyüklərinə nə kəskin nifrat, nə də sonsuz məhəbbət mənim qalbimə hakim kəsilə bilməz və nə mənim mənliyim onlar tərəfindən təhqirə məruz qalır, nə də onlara qarşı xüsusi ehtiramım var. Bizim dövlət rəhbərlərinə gələndə isə, mən onlara yalnız tabəə və vətəndaş kimi hörmət edir, onlara qarşı münasibətimdə hər cür təmənnadan uzağam. Elə buna görə də özümə qarşı böyük minnətdarlıq duyuram. Hətta ümumi və hamı tərəfindən doğru sayılacaq bir işdə belə mən mötədilliyyə üstünlük verir və bu iş heç cür məni xüsusi canfəşanlığa sövq etdirə bilməz. Bütün varlığımı məndən alan və əlahiddə fədakarlıq tələb edən işlərə həvəs göstərmirəm, eləcə də özümü qurban verməyə meylli deyiləm: ədalətli olmaq bizdən heç də qazəb və nifrat tələb etmir; bu hissələr aqlın hökmünə tabe olaraq öz borcunu yerinə yetirə bilməyənlərə xasdır; agər hər hansı məram qanunidirsə və eləcə də insa-

## PEŞMANÇILIQ HAQQINDA

**Ö**z şəxsi həyatımda ictimai ad-sən qazanmaq iddiasında olmağım məntiqli sayılı bilər mi? Forma və ustalığın bu qədər hörmətə mindidyi və qüdrətli olduğu bir dünyaya təbiətin, özü də kifayət qədər zəif təbiətin hələ kal və dedikcə adı məhsullarını təqdim etmək məntiqə siğırımı? Məgər bilgilərə və ustalığa malik olmadan kitab yazmaq, daşsız qala divarı tikmək və ya buna bənzər məşğılıyyət sayılmalıdırımı? Musiqiçinin təxəyyüllünü sənətin qanunları yönəldir, mənim təxəyyülməni isə təsadüfdən asılıdır. Lakin maraq göstərdiyim elmə gələndə, üstünlüyümü onda görürəm ki, öz predmetini bilən və dərk edən heç bir insan, onu mənim kimi xirdalığına qədər nəzərdən keçirməyib. Bu mənada mən dünyada yaşayanların arasında ən elmlı insanam. İkincisi, heç kim heç vaxt öz mövzusuna bu qədər dərindən nüfuz etməyib, heç kim onun ayrı-ayrı hissələrini və onların arasındaki

əlaqəni bu dərəcədə diqqətlə və bütün təfsilati ilə tədqiq etməyib. Heç kim işləyərkən qarşısına qoyduğu məqsədə bu qədər dolğun, bütün tamlığı ilə nail ola bilməyib. Bunun öhdəsindən gəlmək üçün mən yalnız düzgünlik lazımdır, düzgünlik isə göz qabağındadır, özü də tam səmimi və mümkün qədər saf. Mən həqiqəti sona qədər yox, cəsarət etdiyim: qədər deyirəm, yaşa dolduqca isə daha cəsarətli oluram, çünki qocalar daha çox naqqallıq etməyə və təvazökarlıq göstərmədən özləri baradə danışmağa vərdişli olurlar. Burada tez-tez müşahidə elədiyim hadisə baş verə bilməz, belə ki, çox vaxt müəllif və onun işi bir-birinə uyğun gəlmir: necə olub ki, bu qədər məntiqi danışığa malik olan adam bu cür cəfəng bir əsər yazıb? Yaxud necə olub ki, nitqində aciz olan bir insanın qələmindən belə elmlı əsərlər çıxb?

Əgər kiminsə danışığı adı, əsərləri aksinə diqqətlayıqdırsa, bu o deməkdir ki, onun istedadı əsərlərini iqtibas etdiyi mənbədən gəlir. Məlumath adam hər işdə məlumatlı olmur, amma qabiliyyəti olan adam hər işdə, hətta məlumatı olmadığı sahədə belə qabiliyyətli olur.

Burada mən və mənim kitabım həmişə bir bərabərdə gedirik. Digər hallarda işi işcidən asılı olmayaq tərifləmək, ya da pisləmək olar; burada isə bu istisnadır – birinə aid olan digərinə də eyni tərzdə aid olur. İşçini tanımadan işi tənqid etməyə cəhd edən adam, məndən çox özüne zərər edəcək; kim iş haqda danışmazdan əvvəl işçini tanıyaqsa, o məni

tam mənada qane edəcək. Amma əgər mən, heç olmasa düşünən insanlara biliklərimdən ağıllı şəkildə – əgər məndə bunlar varsa – istifadə etmək imkanı verdiyimə görə, ictimaiyyət tərəfindən haqlı olaraq təqdir ediləcəyəməs, özümü çox xoşbəxt sanacağam və deməli, onlara yaddaşlarda qalmalı insan olduğunu sübut etmiş olacağam.

Xahiş edirəm, az hallarda nədənsə peşmançılıq çəkdiyim və ümumiyyətlə vicdanımın – mələk, yaxud deyək ki, at vicdanından söhbat getmir – sadəcə olaraq bir insan kimi vicdanımın təmiz olduğunu tez-tez xatırlatdıığım üçün məni bağışlayınız. Mən indi deyacəyim sözləri boş nəzakət düsturu kimi deyil, özümün miskinliyimi duymağimdən irəli gələn bir şey kimi həmişa təkrar edirəm; mən nə deyirəməs, hiyləsiz və səmimi qəlbdən geniş yayılan və qanuni sayılan inanclara istinad edərək axtarışda olan və məlumatlı bir şəxs kimi deyirəm. Mən qətiyən öyüd-nəsihət vermirəm, mən nəql edirəm...

Yaxşı əməlin müqabilində əhatəndə olan adamların səni tərifləməsini mükafat kimi qəbul edib ona arxalanmaq, yırğalanın və aşacağı istisna olunmayan qayıqda qərar tutmaq kimi bir şeydir. Yaşadığımız pozğun, nadanlıq çirkabına batmış bir dövrdə xalq arasında şan-şöhrət qazanmaq demək olar ki, təhqiramızdır: həqiqətən də tərifə layiq olanın qiyamətləndirilməsini axı kimə etibar etmək olar? Allah bütün bu olayların içində, şöhrət tapmaq namının hər kəsin qələmə sarılıb yazdığı bir dövrdə nəcib in-

sən sıfətimi itirməkdən məni qorusun! Quae fuarant vitia, mores sun!!

Dostlarımıdan bəziləri ya öz istəkləri ilə, ya da etdiyim təkidlərdən sonra tamamilə açıq şəkildə məni danlamayaq və məzəmmət etməyə başlıdilar; bu zaman onlar öz dostluq vəzifələrini yerinə yetirirdilər – sadələvh adamlara həmişa elə gəlir ki, dostluğun bizim üzərimizə qoysduğu digər vəzifələrdən daha ürəyayatılmışlı məhz budur. Mən həmişa belə tənələri böyük sabır və minnətdarlıqla qarşılımışam. Amma düzünü deyim ki, onların məni belə tanbeh etmələrində, yaxud tərifləmələrində dəfələrlə əndəzədən çıxıqlarını müşahidə etmişəm və buna görə də yəqin səhvə yol vermərəm, əgər desəm ki, onlar kimi ağıllı olmaqdansa, onlardan fərqli olaraq səhvə yol vermək daha yaxşıdır. Gözümüz önündə yalnız öz şəxsi həyatlarını yaşayan bizim qardaşlarımızın qarşısında xüsusiələ gərək bir nümunə olsun və onlar əməllərini bu nümunə ilə ölçəndən sonra ya özlərinə əhsən desinlər, ya da özlərinin cəzalandırılsınlar. Özümü mühəkəmə etmək üçün mənim öz qanunlarım və öz məhkəmə palatam var; mən daha çox bura müraciət edirəm, nəinki başqa yerlərə. Başqaları tərəfindən qoysulan qaydalara uyğun olaraq özümü təmkinli aparır, öz qaydalarına uyğun olaraq özümə ixtiyar verirəm. Əclaf və insafsız olduğumuz da, namuslu və mömin olmağımız da

<sup>1</sup> "Dünən qüsür sayılana bu gün əxləq kimi baxırlar" (Seneka, Məktublar).

yalnız özümüzə məlumdur; başqları sizi qətiyyən görür; onlar sizin haqqınızda yalnız öz daxili fərziyyələrindən çıxış edərək təsəvvür yaradırlar; onlar sizin təbiətinizdən daha çox başqa adamların yanında özünüz necə apardığınızı görürlər; ona görə də onların sizin haqqınızda çıxardığı hökmə yox, özünüzün özünüz haqqında çıxardığınız hökmə hesablaşın...

Hər bir kəs oyunbazlıq edə, səhnədə vicdanlı insanı tasvir edə bilər; amma qapalı-gizli olduğundan hər şəyə yol vera biləcəyin bir yerdə, qəlbinin dərinliyində namuslu olmaq sözün əsil mənasında imkanın yüksək həddidir. Bu yüksəkliyin ən yaxın pilləsi – öz evimizdə də, heç kimə izahat vermədiyimiz, hansısa davranış qaydaları güdmək lazımlı gəlməyən gündəlik işlər və əməllərimizdə də eynilə belə olmayımdır...

Mənim fikrimcə öz sahəsində İskəndərin qazandığı şücaətlər, adı və nəzərəçarpmaž hayat tərzi sürən Sokratın qazandığı şücaətlərdən qat-qat aşağıdır. Mən asanlıqla Sokrati İskəndərin yerində təsəvvür edə bilərəm, İskəndəri isə Sokratın yerində heç cür təsəvvür etmək olmur. Əgər kim isə İskəndərdən nəyi bacardığını soruşsaydı, onda cavabı belə olardı: dünyani hakimiyyətim altına almağı; əgər kimsə eyni sualla Sokrata müraciət etsəydi, o mütləq cavab verəcəkdi ki, insan kimi, yəni təbiətin yazdıığı kimi yaşamağı bacarır, bunun üçün isə daha geniş dərin və faydalı biliklər tələb olunur. İnsanın dəyəri

yüksəklərə ucalmağında yox, hər şeydə və hər zaman daxili əxlaqına sadıq qalmağındadır.

İnsanın böyüklüyü mühüm işlərdə deyil, gündəlik həyatda özünü bürüzə verir...

## ÜNSİYYƏTİN ÜÇ NÖVÜ HAQQINDA

... Daim dostluq etmək və ünsiyətdə olmaq istədiyim kəslər, necə deyərlər, əxlaqlı və ağıllı adamlardır; onların surətləri o qədər qəlbimə yatır ki, yerdə qalan başqa adamları heç xəyalımı belə gətirmirəm. Bu bizim çoxsaylı xasiyyətlərimizin sırasında nadir hallarda rast galınəndir və bu xasiyyət öz mahiyyəti etibarilə ilk növbədə və hər şeydən artıq təbiətlə bağlıdır. Belə adamlar üçün ünsiyət – bir-birilə yaxın olmaq, bir-birinə baş çəkmək və bir-birilə öz fikirlərini bölüşdürmək deməkdir; bu, heç bir mənfəət güdməyən qəlblərin təmasıdır. Bizim səhbətlərdə toxunulan hər mövzu mənim üçün eyni dərəcədə yaxşıdır; mənim üçün onların dərinliyi və mühümüyü heç bir əhəmiyyət kəsb etmir; yaddan çıxarmayaq ki, onlarda həmişə zərif və könüləşşayan nəsə olur; bunların hamisəna yetkin və

əsaslı mühakimələrin möhürü vurulub, burada hər şey şəfəqt, səmimilik, həyatılık və mehribanlıqdan yoğunulub. Bizim ruhumuzun gücü və gözəlliyi təkcə yeni qanunlardan və yaxud dövlət işlərindən səhbət gedən zaman üzə çıxmır; bizim ruhumuzun bu keyfiyyətləri şəxsi mövzuda aparılan sərbəst səhbətlərdə də özünü bürüzə verir.

Mənim zövqümə uyğun gələn adamları hətta onların susmağından və təbəssümündən belə tanıya biliram; hətta onları mən ziyanət stolu arxasında daha tez seçə biliram, nəinki hansısa iclas zalında. Hippomax<sup>1</sup> deyirdi ki, yaxşı pəhləvanlara küçədə rast gələn zaman onları bir qayda olaraq yerisindən tanır. Əgər bizim öz aramızda dostcasına apardığımız səhbət elmilik də qoşulmaq niyyətində olursa – əlbəttə ki, bu zaman həmişə olduğu kimi təkəbbür və cansıxıcı tərzda biza öyünd-nəsihət vermək üçün deyil, nəyisə öyrənmək və dərk etmək şərtilə – biz onu qəbul edirik. Biza yaxşı vaxt keçirmək lazımdır, bundan artıq heç bir məqsad güdmürük; elmin öyünd-nəsihətinə qulaq asmaq məqamı yetişəndə isə biz məmənnuniyyətlə onun taxti qarşısında təzim edəcəyik. İndi isə qoy elmin özü, əgər bunu istayırsa, bizim səviyyəmizə ensin, çünki elmiyyin nə qədər faydalı və lazımlı olmağından asılı olmayaraq mən avvəlcədən əminəm ki, biz bu halda onsuž da keçinə bilərik, öz işlərimizi onun xidmətlərindən istifadə

<sup>1</sup> Hippomax (Plutarx əsasən) – gimnaziyanın rəhbəri

etmədən yerinə yetirməyə gücümüz çatar. Nəcib və dünyagörmüş insanlar heç nədən asılı və heç nəyə bağlı olmadan öz-özlüyündə gözəldirlər. Elm isə belə insanların yaratdıqlarının protokolu və siyahisindən başqa bir şey deyil.

## YÜKSƏK MƏNSƏBİN YARATDIĞI SIXINTI HAQQINDA

Cəsarət mənə hansısa istəklərimə yetməkdən ötrü yox, səbrimi basmaqdan ötrü lazımlıdır. Əlbəttə, mənim daxilimdə istəklərin sayı heç də başqalarından az deyil və onlara mən heç də başqalarından az sərbəstlik və ixtiyar vermirəm. Lakin hakimiyyatə, taxt-taca yetməyi və belə yüksək mənsəbə çatarkən şan-şöhrət qazanlığı heç bir zaman ağlıma belə gətirməmişəm. Bütün bunlara mən tamah sala bilmərəm, cünki özümü çox istəyirəm. Əgər inkişafa cəhd edirəməsə, bu o demək deyil ki, yüksəkliyə can atıram; əksinə, yüksəlməyə mane olan nə varsa, ona uyğunlaşırəm. Çalışırəm ki, imkanım daxilində olan sahədə inkişaf edim və bu zaman daha qətiyyətli, daha fərasətli, daha cəzibədar və hətta var-dövlət sahibi olum. Amma hamını özümə ram etmək, qüdrətli hakim olmayı təsəvvürümə gətirəndə daxilimdə sixıntı yaranır...

Tabii hal həm ədalətli, həm də rahat olduğu üçün təbiidir...

Mənim fikrimcə dünyada ən çətin və məşəqqətlə iş ləyaqətlə şahlıq etməkdir. Krallar tərəfindən buraxılan səhv'lərə qəbul olunduğundan daha güzəştə yanaşırıram, çünkü belə məqamlarda hökmədarın üzərinə düşən yükün ağırlığı haqda düşünəndə dəhşətə gəlirəm. Bu qədər sonsuz qüdrətin müqabilində ölçü gözləmək çatındır. Unutmayaq ki, hökmədlərdən təbiətən az xeyirxah olanlarının xeyirxahlığı üçün ən böyük sinəq onların tutduqları yerdir; burada elə bir yaxşılıq edə bilməzsən ki, onu o saat nəzərə alıb götür-qoy etməsinlər; burada sənin ən kiçik yaxşı əməlin belə birdən-birə bu qədər adama aid olur, sən öz zahiri rəftarınla hər şeydən əvvəl xalqa təsir göstərirsən; xalqı isə asanlıqla aldandığı və asanlıqla qane edildiyi üçün lazımlıca ədalətli hakim saymaq olmaz.

Dünyada az şey var ki, onlar haqqında biz danişanda riyakarlığa yol verməyək, az şey olur ki, bu və ya başqa şəkildə bizdə hərislik hissi doğurmasın. Daha yüksək və daha aşağı mövqedə, rəhbərlik və tabeçilikdə olanlar təbii rəqabətə və mübahisəyə girməyə məcburdular, onlar mütləq və birmənalı şəkildə bir-birilərinə qarşı ziddiyyətdə olurlar. Rəqibinin haqlı olub-olmadığı barədə fikir yürüdəndə nə onlardan birinə, nə də digərinə inanmırıram; qoy bu barədə idrak özü söz desin, çünkü biz ona etibar etdiyimiz zaman o, qəti və qərəzsiz olur.

Təsadüflərə və çatınıklarə məruz qalmayan kim-sə, hünər göstərdiyi üçün mükafat olaraq şərəf və riqqətə də iddia edə bilməz. Hamının sənin qarşında ayıldıyi iqtidar sahibi olmanın əslində, bədbəxt taledən başqa bir şey deyil. Belə yüksək qismət digər adamların sizinlə ünsiyyətə girməsinə mane olur, onları sizdən uzaqlaşdırır. Ona görə də siz hamidan kənardə qalırsınız. Asanlıqla, heç bir cəhd göstərmədən hər şeyi özünə tabe etdirmək imkanı zövqlə yaşamağa tamamilə ziddir: bu isə o deməkdir ki, sən yol getmirsən – sürüsürsən, yaşamırsan – mür-güləyirsən. Hər şeyə iqtidarı olan bir adamı təsəvvürünüzə gətirin; bu onu kiçildir; o dilənən təki sizə yalvaracaq ki, ona mane olasınız, müqavimət göstərəsiniz; o bütün varlığı və bütün var-dövləti ilə yoxsuldur.

## SÖHBƏT ETMƏK SƏNƏTİ HAQQINDA

Bizim əqlimizi məşq etdirmək üçün ən yaxşı vasitə, mənca, söhbətdir. Həyat fəaliyyətinin bütün növləri içərisində mənim üçün ən ürəyə yatanı odur. Elə buna görə də, əgər məni seçim qarşısında qoysaydalar, gözümü itirməyə razı olardım, lakin eşitmək, yaxud danışmaq qabiliyyətindən məhrum olmayı qəti istəməzdəm. Afinalılar, onların ardınca romalılar öz akademiyalarında nitq sənətinə olduqca böyük əhəmiyyət verirdilər. Müasir dövrə italiyalılar bu sənətdə bəzi vərdişləri qoruyub saxlaya bilmişlər və əgər onların nitq mədəniyyətini bizim nitq mədəniyyəti ilə müqayisə etsək, bundan nə qədər fayda götürdüklərini görə bilerik. Nəyinə kitablardan oxuyub öyrənəndə inkişaf ləng gedir, az məkarlıq alınır; canlı söz isə həm öyrədir, həm də məşq etdirir. Əgər mən geniş ürəkli insanla, cəsarətli rəqiblə söhbət aparıramsa, o mənə hər tərəfdən

hücum edir, həm sağdan, həm soldan məni sancır, onun təxəyyülü mənim təxəyyülümü oyadıb qızışdırır. Yarış ruhu, qaləbəyə meyl, döyüşmək həvəsi məni irəli aparır və məni özümdən yüksəklərə qaldırır.

Bizim əqlimizin güclü və aydın əqli olanlarla ünsiyyətdə bərkidiyini nəzərə alsaq, onun hər gün səviyyəsi aşağı olan əqlərlərə təmasda olmağından nə qədər itirdiyini, bayığlaşdığını təsəvvürə gətirmək çatın deyil. Bu ən qorxulu xəstəlikdir. Bunun nəyin bahasına başa gəldiyini öz təcrübəmdən biliram. Mən mübahisə və mübadilə aparmağı sevirəm, lakin məhdud dairədə və müayyan adamlarla. Çünkü nüfuzlu adamların qarşısında öz biliklərini nümayiş etdirməyi, əqli bacarığı və bələğəti ilə lovğalanmayı hörmətə layiq olan insan üçün şərflə iş hesab etmیرəm.

Səfəhlik ziyanolu cəhət olsa da, ona qarşı dözümsüzlük göstərmək, ondan qıcıqlanmaq – bəzən mən belə edirəm – heç də səfəhlikdən az zərərli, az zəhlətökən cəhət deyil və mən özümdə bu çatışmazlığı tez-tez etiraf etməli oluram.

Söhbətə, eləcə də mübahisəyə asanlıqla və böyük həvəslə girişirəm. Onu da nəzərdən qaçırmuram ki, çoxlarının rəyinə əsaslanısaq, məndə nəyinsə kənardan sirayət edib kök sala biləcəyinə əsas verən xüsusiyyət yoxdur. Heç bir mühakimə, heç bir rəy, nə qədər yad olsa da, məni nə sarsıda, nə də təhqir edə bilər. Elə bir yüngülməcəz və elə bir qəribə hal

olmur ki, onun insan şüurunun məhsulu olduğunu gümanıma gətirməyim. Biz yürüdüyümüz mühabimlərin hökm vermək hüququna malik olmadığını bildiyimzdən, digər an farqli rəylərə dözümlə yanaşmalıyıq. Əgər biz başqalarının fikirlərilə razılaşmasaq da, onları sakit dinləməyi bacarmalıyıq. Əgər tərəzinin bir gözü boşdursa, onu ətalətdən çıxarmaq üçün o biri gözüne heç olmasa qoca qarının yarıyuxulu xəyallarını qoymalıyıq...

Mənim görüşlərimə zidd olan fikirlər məni nə tahqir edir, nə də əzaba salırlar, əksinə onlar məni səfərbər edir və əqli keyfiyyətlərimə təkan verirlər. Biz öyünd-nəsihat sevmirik; bununla belə, onlara qu-laq asmaq və qəbul etmək lazımdır. Xüsusilə də, bu öyünd-nəsihat tədris şəklində deyil, söhbət əsnasında bizə çatdırılınca. Kiçik bir etirazla üzləşən kimi biz onun əsası, ya əsassız olduğu barədə deyil, onu haqq-nahaq inkar etmək barədə düşünürük. Biz onu qarışlamaq üçün qollarımızı açmaq əvəzinə, yumruqlarımızı düyünləyirik.

Mən dostlarından an kəskin cavablar eşitməyə hazırlam. Məsələn, "sən səfəhsən", "mənasız danışsan" kimi ifadələri sakit qəbul edirəm. Mən mərifətli insanların casarətlə bir-birilə danışmağının, onların dedikləri sözlərin fikirlərində tutduqları ilə tam uğğun gəlməsinin tərəfdarıyam. Bizim qulaqlarımıza daha səbirli və dözümlü olmalıdır, onlar yalnız nəzakətli sözlər və xoş ifadələr eşidib rahatlığa öyrənməlidirlər. Mən yaxın münasibətləri güclü və

mətin duyğular üzərində qurulan dostları sevirəm. Mən, qan çıxaracaq dərəcədə dişləyən, cırmaqlayan məhəbbət kimi, kəskin və çılpaq sözlərdən ehtiyat etməyən dostluğunu qiyəmtəndirirəm.

Əgər o, öcəşən deyilsə, əgər kiçik bir təlatüm-dən ehtiyat edəcək qədər inca və nəzakətlidirsə, deməli, onun odu-alovu və comərdliyi çatmış.

Etiraz edən şəxs məndə qazəb yox, diqqət yaradır. Mən əks fikir söyləyən və bununla da məni öyrədən adama daha çox meyl göstərirəm. Həm onun, həm də mənim bir qayğımız var – həqiqəti üzə çıxarmaq. Hiddətindən fikirləri qarışan, qıcıqlandığından düşünmək qabiliyyətini itirən insandan hansı düzgün cavabı gözləmək olar?.. Həqiqəti mənə təqdim edən kimliyindən asılı olmayaq, onu sevinclə alqışlayıram, ona həvəslə təslim oluram, hətta uzaqdan onun yaxınlaşmasını görərək aşağı salınmış silahımı ona uzadıram.

Bizə valeh olan, hər şeydə bizə güzəştə gedən adamlarla ünsiyyətdə olmaqdan zövq almaq dedik-cə sit, hətta bizim üçün son dərəcə ziyanlı maşğuliyətdir... Mən, rəqibimi zəif olduğuna görə məğlub etməyimdən deyil, mübahisənin an qızığın çağında əks tərəfin gətirdiyi dəlillərin qarşısında təzim etməklə özüme qalib gəlməkdən daha böyük fəxr dumuram,

Axmaq adamlı düzgün və vicdanlı mübahisə etmək mümkün deyil.

İsəb kimi azığın məsləhətçinin yardımından istifadə etmək təkcə bizim ağlımız üçün yox, həm də

vicdanımız üçün fəlakətlidir. Mübahisə zamanı söyüş digər söz cinayətləri kimi qadağan olunmalı və cəzalandırılmalıdır. Əsəb və qeyzdən doğan söyüş dəhşətdir, qalaq-qalaq ziyanlar gətirməkdən savayı heç nəyə yaramır!

Əvvəl əks tərəfin gətiirdiyi dəlillər, sonra isə insanların özləri bizdə düşməncilik hissi doğurur. Biz mübahisə zamanı yalnız etiraz etməyi öyrənirik və belə olanda, tərəflərin hər biri etiraz edir və etiraz eşidir, bu da həqiqətin itmasının, məhv olmasına gətirib çıxardır...

Mən elmi elmlı insanlar qədər sevir və ona hörmət bəsləyirəm. Elmdən düzgün istifadə bəşər övladının ən nəcib və ən güclü kəşfi hesab olunmalıdır. Amma elmdən özünə vurğunluq mənbəyi, özünün mühüm kəs olduğuna əminlik vasitəsi kimi istifadə edən insanlara göldikdə isə – təssüs ki, belələrinin sayı sonsuzdur və onların bilikləri yalnız yaxşı yaddaşın hesabına (sub aliena umbra latentes<sup>1</sup>), eləcə də onlar hər şeyi yalnız kitablardan əzx edir – bax belələrinin simasında, üzərimə cəsarət götürüb deyə bilərəm ki, alimliyə nadanlığın özündən də artıq nifrat bəsləyirəm. Bizim ölkədə və bizim dövrda alimlik cib üçün faydalı ola bilər. Ruhu isə çox az halda qidalandırır. Zəif ruhlar üçün elm ağır və çətin həzm olunan qida olduğundan, ağırlıq və böyükəntü gətirir. Uca ruhları isə daha da təmizləyir, onları şəffaf və zərif edir. Alimlik özlüyündə laqeydlik

<sup>1</sup> “Özgə kölgəsində gizlənən” (Seneka, Məktublar)

deməkdir. Xeyirxah adam üçün bu olduqca faydalı əlavə, başqları üçün isə, əksinə, zərərlə və təhlükəli ola bilər. Daha doğrusu, elm ondan düzgün istifadə edə bilən insan üçün qiymətli şeydir. Amma bunu əldə etmək olduqca baha başa galır: bir əldə elm səltənat, digər əldə isə oyunaqdır...

Öv zamanı ovlamaq istədiyimiz şikar elə bizim hərəkatlərimizin cəldiliyi və məqsədyönlüyüdür. Əgər biz pis və bacarıqsız ov ediriksə, bu bağışlanılmazdır. Şikarı vurub vurmamağımızın isə bura dəxli yoxdur. Belə ki, biz həqiqət axtarmaq üçün dünyaya gəlmişik. Ona yetmək isə yalnız yüksəkdə duranların və güclü olanların qismətidir. Həqiqət Demokritin dediyi kimi, dərin ümmanlarda gizlənməyib. Onun bizim başımız üzərindəki yüksəklidə bərqərar olduğunu və İlahi fikrin ona hakim kəsildiyini söyləmək daha düzgün olar. Yaşadığımız dünya bizim idrak dərsi alındığımız məktəbdır. Əsas mükafatı götürmək yox, daha çox yarış zamanı bacarıq göstərməkdir. Həqiqətdən xəbəri olan boşboğazlıq edən kimi safəh bir adama çevrilə bilər. Çünkü məsələ nə deyildiyində yox, necə deyildiyindədir. Mən formaya məzmundan az diqqət yetirmirəm; mən, Alkviadın dediyi kimi, məhkəmə zamanı vəkilə işin özündən az əhəmiyyət vermirəm.

Müxtəlif yazıçıların çox bilib-bilmədiyi barədə düşünmədən onların əsərlərini oxumaqdan zövq

alıram. Məni onların toxunduğu mövzu yox, onu necə yozduqları maraqlandırır. Beləcə də mən, bu və ya başqa şöhrət tapmış aqil insanla məni öyrətməyi üçün deyil, onun özünü tanımaq üçün ünsiyyətə girirəm...

## DÜNYANIN FANİLİYİ HAQQINDA

Ətrafa nəzər yetirən zaman gördüğüm hər hansı tək-tük rast gəlinən yaramazlıqlar deyil, qarşısında gördüğüm hər yerə yayılan, hamı tərəfindən bəyanılən, öz rəhmsizliyi və xüsusilə də şərəfsizliyi ilə - mənim üçün bunlar naqışlıklärin ən pisidir - seçilən son dərəcə qorxunc adətlərdir. Onlar baradə təşviş keçirmədən düşünmək mümkün deyil. Bununla belə, mən nifrat etdiyim qədər də, onları seyr etməkdən həzz alıram. Hər cür səddi aşib-dاشan bu vəhşiliklər əxlaqsızlıq, azığlıq möhürü ilə damğalandığı kimi, bir o qədər də daxili qüvvə, sarsılmazlıq keyfiyyətlərinə malikdir. Ehtiyac insanları üzür və onları bir yerə yiğib istədiyi səmtə qovur. Təsadüfən bir yerə toplanan bu insan dəstələri sonradan qanunlar ətrafında birləşir; belə insan dəstələrindən bəzilərinin necə vəhşiliklər törətdiyi də məlumdur və heç bir insan taxayyülü buna ox-

şar vəhşilikləri göz öünüə gətirəcək qüdrətə malik deyil. Buna baxmayaraq onlardan bir çoxları özüna sağlam və davamlı yaşayış tərzi təmin edə bilmədi. Odur ki, belə toplumlarla bəhsə girə biləcək qüvvə yalnız Platon və Aristotelin dühalarının yaratdığı dövlətlər ola bilərdi.

Əlbəttə ki, dövlət rəhbəri ilə əlaqədar uyduran bütün təsvirlər təcrübədə heç nəyə yaramayan, gülünc sərsəmlikdən başqa bir şey deyil. Ən yaxşı icma quruluşu forması və bizi birləşdirə biləcək başlangıclar haqqında qızığın və sonsuz mübahisələr, bizim fikirlərimizi məşq etdirməyə yarayan vasitədən başqa bir şey deyil; müxtəlif elmlərdə istifadə olunan mövzular nəyə xidmət edirsə, bu mövzular da ona xidmət edir; qızığın deyişmə zamanı özüne mahiyyət və məzmun qazanan bu mübahisələr deyişmədən kənardə həyatılıkdən məhrum olur...

Təkcə nəzəriyyədə deyil, həm də gerçəkdə hər bir xalq üçün ən yaxşı dövlət quruluşu – unun tamlığını qoruyub saxlayan quruluşdur. Bu dövlət quruluşunun özəlliyi və əsas məziiyyətləri onu ərsəyə gətirən adətlərdən asılıdır. Biz həmişə böyük məmənniyyətlə yaşadığımız şəraitdən gileyənlərik. Bununla belə, mən o fikrə tərəfdaram ki, xalqın idarə etdiyi bir para dövlətlərdə hakimiyyətə hərislik göstərmək və ya monarxiya dövlətində başqa növ idarəciliyə cəhd etmək cinayət və ağılsızlıqdır...

Dövləti kənardan tətbiq olunan yenilik qədər heç nə hərc-mərcliyə yuvarlandırmır; hər cür islahatlar yalnız haqsızlıq və tiranlıq üçün sərfəlidir. Hər hansı

bir hissə öz tutduğu yerdən qopub düşərsə, bu asan həll olunan məsələdir; hər bir hal üçün təbii olan zədə və xətər bizi öz başlangıç və kökümüzdən çox uzaqlara aparmasın deyə lazımı ölçülər götürmək olar. Lakin belə nəhəng orqanizmi islah etmək və belə möhtəşəm binanın özüünü dəyişmək, yazılı-nı təmizləmək üçün onu tamamilə pozan, ayrı-ayrı çatışmazlıqları aradan qaldırmaqdən ötrü hər şeyi baş-ayaq çevirməyə çalışan, xəstəliyi ölümlə müalicə edən adamla, – non tam commutandarum quam evertendarum rerum cupidi,<sup>1</sup> – bir bərabərdə olmaq deməkdir. Dünya özü özünü sağalda bilmir. Ona aziyyət verən hər şəyə qarşı o dərəcədə dözmüsüzdür ki, yalnız ağrından necə tez qurtulmaq barədə düşünür; sağalmağın ona nəyin hesabına başa galəcəyini heç ağılna da gətirmir. Saysız nümunələrdən biza aydın oldu ki, adətən dünyanın özü üçün istifadə etdiyi vasitələr elə onun ziyanına işləyir; əgər ümumi vəziyyət yaxşılaşmayırsa, bu zaman əzab verən ağrılardan qurtulmaq heç də xəstəlikdən tam sağalmaq demək deyil.

Cərrahın məqsədi ağrı verən hissəni kəsib tullamaqdən ibarət deyil; bu, müalicə zamanı istifadə olunan vasitələrdən biridir. Cərrahın məqsədi həmin yerdə canlı və sağlam toxumanın əmələ gəlməsi və bədənin bu əzasında yenidən həyatın bərpası

<sup>1</sup> “Mövcud nizamın dəyişməsindən daha çox pozulmasına çalışmaq” (Siseron “Öhdəliklər haqqında”); Monten Siseronun söz-lərini öz mətninə uyğunlaşdırmaq naminə azca dəyişdirmişdir.

edilməsidi. İnsana əzab verən hissənin yalnız yox edilməsini düşünənlər bir o qədər də uzaqgörən deyillər. Belə ki, bəlanın ardınca mütləq şəkildə xoşbəxtlik gəlmir. Bəlanın ardınca yeni, özü də daha pis bəla gələ bilər. Bunun üçün gəlin Sezarın qatilərini xatırlayaq. Onlar bu əməlləri ilə respublikanı elə böyük fəlakətlərə sürüklədilər ki, sonradan dövlət işlərinə qarışdıqları üçün özləri də peşmançılıq çəkməyə başladılar. O zamandan bizim dövrümüzə qədər belə peşmançılıq çıxlarının qisməti olub. Mənim müasirim olan fransızlar bununla əlaqədər çox şəyərlə danişa bilərlər. Böyük dəyişikliklər həmişə dövləti sarsırdı və bunun nəticəsində hərc-mərclik başlayır. Onu bir hərəkətlə müalicə etmək istəyən adam, əvvəlcədən bunun nəticəsinin nə olacağını düşünənə, onda bu işə soyuyar və əlbəttə ki, bunun icrasından vaz keçmiş olar...

Yəqin ki, biz hələ galib son həddə yetişməmişik. Dövlətin qorunub saxlanması, göründüyü kimi, bizim düşüncələrimiz fövqündə duran anlaysıdır. Platonun dediyi kimi, dövlət quruluşu fövqələdə qüdrətə malik olur və o çox çətinliklə dağıntıya mərəz qalır. Çox zaman ölümcül xəstəliklərin daxildən onu durmadan zəiflətməsinə, ədalətsiz qanunların əhəmiyyətsizliyinə, ölkədə hökm sürən istibdada, vəzifə adamlarının pozğunluğuna və kobudluğuna, xalq kütlələri arasında baş qaldıran özbaşinalığa, üş-yankarlığa baxmayaraq dövlət quruluşu yenə də öz mövcudluğunu qoruyub saxlayır.

Tələb edilənlərlə yerinə yetirilən arasında şüurlu

münasibət yaratmaq daha yaxşı olardı; əgər hədəfə çatmaq mümkün deyilsə, deməli, o, məqsəd olaraq qarşıya düzgün qoyulmayıb. Elə bir namuslu adam tapılmaz ki, öz əməllərini və düşüncələrini qanunun tələbləri ilə bir araya qoyanda, həyatı boyu dəfələrlə dər ağaçına layiq olduğunu etiraf etməsin. Bu həm də o adamlara aiddir ki, onları cəzalandırmaq və ya edam etmək hayif, cəmiyyətə verdikləri xeyirləri nəzərə alıqdə həm də son dərəcə ədalətsiz olardı.

Elə adamlar da var ki, bəlkə də qanunu heç vaxt pozmayıblar, buna baxmayaraq özlərinin nümunəvi davranışlarına görə heç bir tərifə layiq deyillər. Bax belə adamları qəmçiləməyi fəlsəfə öz üzərinə götürsəydi, tamamilə haqlı iş görmüş olardı. Burada qarşılıqlı münasibətlər son dərəcə mürəkkəb və dolaşıqdır. Əgər İlahi tərəfindən bizim üçün qoyulan qaydalardan çıxış etsək, heç birimiz özümüzü tam mənada saf hesab edə bilmərik; biz hətta öz qanunlarımızdan belə çıxış etsək, yenə buna iddia edə bilmərik. İnsan kamalı özü üçün qoymuş həddə hələ bir dəfə də olsun ucalə bilməyib; əgər ağıl hətta gəlib bu həddə yetişsəydi belə, yenidən özünə daha uca bir nöqtə düşünüb tapar və daim ora can atar, onu arzulayardı. Bizim mahiyyətimizlə istənilən dayanaqlıq arasında barışmaz təzad var. İnsan özü özünü günaha batmağa məcbur edir. Öz ölçünə görə yox, başqasının ölçüsünə görə biçib-kəsməyi ağılli hərəkət hesab etmək olmaz. Bəs onda insan, elə öz ağıncıa heç kimin qüvvəsi daxilində olmayanı kimə

tapşırır? O özünün yerinə yetirməyə qadir olmadığı bir amali yerinə yetirirsə, doğrudanmış səhv iş görür?

Qanunlar bizi yerinə yetirilməsi mümkün olmayan tələblər qarşısında qoyur. Sonda elə qanunlar, bu tələbləri yerinə yetirmədiyimiz üçün bizi ittiham edir...

Kütləyə qoşulan kəs əyilməyə, büzüşməyə, geriya çəkilməyə, ya da əksinə, irəli getməyə, hətta nəylə üzləşəcəyindən asılı olaraq düz yoldan çəkilməyə məcburdur; o öz zövqü ilə deyil, başqalarının zövqü ilə, öz niyyətindən yox, özgələrin niyyətin dən, vaxtından, iradəsindən, yaranmış şəraitdən asılı olaraq yaşamalı olur.

Platon deyir kim ki, özünü çox çirkin şəkil-də ləkələmədən ictimai işdən kənarlaşdırıa bilirsə, deməli, o, möcüzə natiqcəsində xilas olur...

Nəyə olursa olsun nazar yetir, təkcə özündən başqa – hamının adət etdiyi və hamının cəhd göstərdiyi bu davranış insan üçün son dərəcə faydalıdır. Biz kənardan o qədər də xoş təsir bağışlayan görünüşə malik deyilik: manasızlıq və miskinlik – budur bizim mahiyyətimiz. Ruhdan salmamaq üçün təbiət – demək lazımdır ki, çox düzgün olaraq – görmək üzvümüzün fəaliyyətini bizdən kəndən olanlara doğru yönəldib. Biz axına qoşulub üzürük, geriye çevrilərək özümüzə qayıtməq işə istisna olunacaq qədər çatın işdir. Diqqət yetirsək görərik ki, dəniz də maneə ilə üzlaşış geri çəkiləndə qəzəblənib tələ-tümə gəlir, özü özünə engel törədir...

## ÖZ İRADƏNƏ HAKİM KƏSİLMƏYİN VACİBLİYİ HAQQINDA

Bizim məşğul olduğumuz işlərin əksəriyyəti tamaşa göstərməkdir. Mundus universus exercet histrianiam.<sup>1</sup> Öz rolunu vicdanla oynamaq lazımdır, amma onu da yaddan çıxarmamalıq ki, bu, sadəcə olaraq biza tapşırılan roldur. Maskanı, zahiri görkəmi çevirib öz məğzimiz, özgəninkini özümüzünkü edə bilmərik. Biz köynəyi dəridən ayıra bilmirik. Tozu üzə səpmək kifayətdir, eyni vaxtda ürəyə səpməsən də olar. Mən çox adam tanıyrım ki, vəzifə alan kimi özünü dəyişib o dərəcədə fərqli bir cildə, o dərəcədə fərqli bir sıfətə salır ki, qara ciyərinə, bağırsaqlarına qədər dəyişir, hətta ayaqolu stulunda oturub təbii işini görəndə belə nüfuzlu şəxs kimi özünü aparır. Mən, tutduqları vəzifəyə, əyanlarına, onların əyləşdiyi qatırlara hörmət olaraq edilən təzimin, bilavasitə onların özüne ünvanlaşdırmaq istəyirəm.

<sup>1</sup> Bütün dünya aktyorluq edir (Petroni).

nan təzimdən fərqli olduğunu bu adamlara anlada bilmirəm. Onlar lovğalanır, özünü dərtir, təbiətin onlara verdiyi mənliklərini, ağillarını oturduqları kreslonun hündürlüyünə qədər dərtib çıxarmaq istəyirlər. Cənab mer və cənab Mişel Monten heç vaxt eyni adam olmayıblar. Onların arasında daim aydın görünən sədd olub. Vəkil, ya da bankir olaraq bu peşələrə çox zaman xas olan kələkbazlığa göz yummaq düzgün deyil. Mərifatlı adam öz peşəsinin nöqsanlı və cəfəng xüsusiyyətlərinə görə cavab verə bilməz, bu səbabdan öz peşəsini atmamalıdır; onun yaşadığı ölkədə belə qəbul olunub və o, bundan xeyir götürür. Yaşayıb dolanmaq üçün bizi əhatə edən aləmdən istifadə etmək, necə olmağından asılı olmayaq ordan çörək pulu çıxarmaq lazımlıdır. Lakin imperatorun fikirləri onun tabeliyində olan imperiyadan yüksəklərdə pərvazlanmalıdır. Imperator imperiyaya baxan zaman onun kənardə qalan mahiyyətini görməli, öz-özü ilə elə söhbət etməlidir ki, sanki hansısa Jak hansısa Pyerlə danışır və bu zaman özündə olan iki adamı bir-birindən fərqləndirməlidir.

Məndə nə dərindən, nə də bütövlüklə aludə olmaq qabiliyyəti yoxdur. Hisslərim manı hansısa partiyaya çəkəndə, bu heç də o demək deyil ki, ona bağlılığım həttə ağlımu belə əlimdən alacaq dərəcədə güclüdür. Bu gün, bizim ölkəni parçalayan ixtilaflar zamanı mən nə rəqiblərimizin müsbət cəhətlərinə, nə də tərəfdən olduğum qüvvələrin məzəmmət

olunacaq keyfiyyətlərinə göz yumuram. İnsanlar adətən onların tərəfində olan hər şeyə heyranlıqla yanaşır. Mən isə özümə seçdiyim düşərgədə əksər şəylərə güzəştə getməməyə üstünlük verirəm...

Mən bizdə olan partiyaldardan daha sağlam onlara tərəfdar çıxıram. Lakin yerdə qalanları düşmən elan etmək istəyi mənə yaddır. Mən həm də sağlam düşüncənin onların tərəfində olan məqamlarını nəzərdə tuturam. Ona görə də bizim hakimlərimizin bütün bir kitabı, orada əsrin ən yaxşı şairləri sırasında yalnız bir dönük şairin olduğunu nəzərə alaraq ittihəm etməsini müdafiə edə bilmərəm. Doğrudan- mı oğru haqqında danışanda onun çevik olduğunu demək qadağandır?..

Əgər vəkili xoş sıfatlə qarşılamırlarsa, sabahı gün adamlara elə gəlir ki, bu adam artıq gözəl nitq qabiliyyətini itirib. Başqa bir yerdə təmiz insanları bu növ yanlışlığa sürükləyən cahdlər barədə yazmışdım. Mənə gəldikdə isə, deməliyəm ki, kiminsə bir məqamda səhv, digər məqamda isə düz hərəkət etdiyini açıq deməyi bacarıram. Eyni şəkildə, adamlar, onların partiyasının üzvü olan hər kəsin, bu qurumun galəcəyi haqqında deyilən bütün pis öncəgörmələrə və onun bütün uğursuzluqlarına qarşı həm kor, həm də kar olmasına istəyirlər. Onlar istəyirlər ki, bizim əqidəmiz və bizim ağlımız həqiqətin üzə çıxarılmasına deyil, içimizdəki ümidiñ qorunub saxlanmasına xidmət etsin. Mən bu məsələdə daha çox əks qütbüñ tərəfindəyəm. Çünkü ümidiñ məni

öz ardınca aparmasından qorxuram. Digər tərəfdən, nəyisə çox istəyəndə özümə bir o qədər də etibar etmirəm. Yaşuma görə bu dünyada az möcüzə görməmişəm: mən bir çox xalqların qətiyyən dərk olunmayan və anlaşılmayan ağlışlıq göstərdiklərinin, öz ixtiyarlarını onlara ümid, inam aşilan, onları istədikləri kimi öz ardlarında aparan və idarə edən, bununla yanaşı yüzlərlə sahvələr buraxan, öz arzularının və xəyallarının ardınca düşən seçilmişlərə və rəhbərlərə verdiyinin şahidi olmuşam...

Kiminsə çox mühüm məsələ haqqında bir söz deməsi kifayət edir ki, tufanlı dənizdə dalğalar kimi üsyankar fikirlər bir-birilə toqquşsun. Əgər sən qarara alırsan ki, öz fikrin olsun, əgər başqaları ilə birləkdə addımlamaqdan imtina edirsənsə, deməli, yoldaşlıq ruhu sənə yaddır. Lakin hətta haqq yol tutan partiyalara firildaqqıclar kömək edirsə, deməli, həmin partiyalara ziyan vurulur. Mən həmişə buna etiraz etmişəm. Bu yolla yalnız axmaqlar təsir göstərmək olar; sağlam düşünüçüllərə insanlarda ruh yaratmaq, baş verən uğursuzluqların səbəblərini onlara aydınlaşdırmaq üçün daha təmiz və daha doğru yollar mövcuddur...

## AXSAQLAR HAQQINDA

Həmi tərəfindən qəbul olunan fikirlər əgər sənin fərqli düşüncənə təzyiq göstərisə, onun toxunulmazlığını saxlamaq çox çətin olur. Əvvəl söhbətin mövzusu sadəlövhələri özünə inanmışdır, ardınca bu inam həmin sadəlövhələrin sayının çoxluğundan və burada gətirilən dəlillərin qədimliyindən irəli gələrək həm də ağıllı adamların arasında yayılır. Şəxsən öz adımdan onu deyə bilərəm ki, əgər nəsə məni inandırmırsa, onda yüz belə dəlil gətirilsə, yenə də inamımı qazana bilməz və mən heç vaxt bu dəlillərin qədimliyindən çıxış edərək fikrimi dəyişmərəm...

... Hər bir fəlsəfənin əvvəlində təəccüb gəlir, təəcübün inkişafı tədqiqat hesabına baş tutur, tədqiqatın sonu isə yenə də bilməməzliklə nəticələnir. Qeyd etməliyəm ki, elə bilməməzlik olur ki, o həm qüdrətinə, həm də alicənəbliyi, cəsarət və qüruruna görə

zərrə qədər də olsun bilikdən geri qalmır, söhbət elə bilməməzlikdən gedir ki, ona yetməkdən ötrü bilikli adlanmaq üçün lazımlı gələndən də artıq bilik tələb olunur...

... Məcüzələrə şübhəylə yanaşmağı mənə qadağan edir, aks təqdirdə ən müdihiş təhqirlərlə hədələyirlər. Buyurun, bu da sizin üçün inandırmağın yeni vasitəsi. Şükür olsun Allaha, mənim inamımı yumruq vasitəsilə yönəltmək qeyri-mümkündür! Qoy bu adamlar onların əqidəsini yalan adlandıranların üstünə düşsünlər. Mən isə bu fikirləri sadəcə çətin sübut olunan və həddən artıq cəsarətli hesab edirəm. Hətta əks-müddəaları, bir qədər yumşaq tərzdə olsa da, qıñayıram... Adamlar, öz çıxışlarını inandırıcı etməkdən ötrü ucadan və amiranə tərzdə danışmaqla, əslində gətirdikləri dəlillərin zəif olduğunu sübut edirlər... Əgər söhbət kimisə hayatdan məhrum etməkdən gedirsə, onda bu iş bütün aydınlığı və dəqiqliyi ilə işıqlandırılmalıdır. Bizim həyatımız kifayat qədər real və mahiyyət etibarilə çox mühüm bir şey olduğundan, onunla hesablaşmaq üçün fövqəltəbii və təxəyyüldən gələn hadisələrdən istifadə etmək düzgün deyil...

... Ağlımızın çəşməgini pozulmuş ruhumuzun qəribəliyi ilə izah etmək daha tabii olar, nainki bizlərdən birinin öz cismanı qiyafəsində əcinnələrin hökmüylə süpürgənin üstündə sobadan çıxaraq göyə uçmasına inanmaq! Belə olanda biza, ev-eşiyimizdə, gün-güzəranda hökm sürən xəyalı həyəcan-

ların daimi qurbanlarına, fövqəltəbii və naməlum hadisələrlə bağlı yalanlara aldanmaq lazımdırı? Mənə elə gəlir ki, möcüzəya şübhə etmək bağışlanılandır, çünki bu möcüzənin inandırıcı olduğunu hər halda möcüzə sayılmayan vasitə ilə yoxlamaq mümkündür...

... Hər halda, ehtimallar irəli sürdüyüna görə insanı diri-dirisi odda yandırmaq – ona çox böyük qiymət verməkdir...

və belə qorxunc xəstəlikləri bu növ yumşaq sözlərlə adlandırmalı onların öhdəsindən daha asan gəlir. Xəstəlik onun üçün o zaman əsil mənada ağır olur ki, onun ucbatından işini dayandırır. Bu adamlar yorğan-döşəyə yalnız ölmək üçün girirlər...

## FİZIOQNOMİYA<sup>1</sup> HAQQINDA

Nəyə görə biz elmin gücünü köməyə çağır-malıyıq? Gəlin nəzərlərimizi yera, belini büküb öz işiyə məşğul olan, nə Aristoteldən, nə Katondan xəbəri olmayan, danışığında heç bir nümunəyə, heç bir fəlsəfi təlimə istinad etməyən kasib adamlara yönəldək: bax elə təbiət də, bizim məktəbdə maraqla öyrəndiklərimizdən fərqli olaraq daha təmiz, daha dürüst mətnlik və səbir nümunələrinin buradan götürür. Mən öz kasıblığından qorxmayan nə qədər kasib görmüşəm! Nə qədər ölümü arzulanıyan, onu qorxusuz və kədərsiz qarşılayan belə insanlar görmüşəm! Mənim bağımıda işləyən adam bu gün səhər atasını, ya da oğlunu dəfn

edib. Hətta adı insanın öz dərdlərini bildirmək üçün işlətdiyi sözlər belə, sanki onların ağırlığını aradan qaldırır. O, vərəmə “öskürək”, dizenteriya - “mədə pozulması”, plevritə “soyuqdəymə” deyir

<sup>1</sup> Fiziqnomiya - üz cizgilərinə görə insan xarakteri

## TƏCRÜBƏ HAQQINDA

Əgər biz başqalarının, yaxud özümüzün bilik ardınca qaćaraq qazandıqlarımızdan razı qalırıqsısa, bu zəifliyimiz üzündən baş verir: hər şəylə maraqlanan ağıllı insanı bu qane edə bilməz. Yeni yollar aça-aça onun ardınca başqları (elə biz də) gedəcək. Bizim hər şeyi bilmək istəyimizin sonu yoxdur: son o dünyada olacaq. Əqlin qane olması onun cılızlığının, yaxud da yorğunluğun əlamətidir. Heç bir alicənab əqil öz iradəsi ilə əldə olunanla kifayətlənə bilməz: o, həmişə daha artığına iddia edəcək, taqədən düşsə də əlcətməzliğə can atacaq. Əgər o irali can atmırsa, tələsmirsə, şahə qalxmırsə, deməli, yalnız yarıya qədər canlıdır. Əqlin cahdləri dəqiq məqsəd və müəyyən edilmiş çərçivə tanımır, onun qidası – kainatın qarşısında heyrat, naməlum olana meyl, inadkarlıqdır. Apollonun açdığı fallar barədə də eyni sözləri deyə bilərik, ikibaşlı, sirlili və qeyri-müəyyən; onlar qaneedici cavablar vermir,

əksinə, yalnız əqli əyləndirir və həm də həyəcanlandırır. Bütün bunlar – sahmansız, amma fasiləsiz olaraq sehrlə yollarla aydın olmayan məqsədə doğru getmək deməkdir. Bizim fikirlərimiz coşub-dasıır, bir-birinin ardınca tələsir, biri digərindən tövəyir...

Bilavasitə aşyaların izahına deyil, izahın özünün başqa cür izahına daha çox vaxt gedir və kitablar haqqında daha çox kitab yazılır, nəinki hansısa başqa predmetlər haqqında; bizim işimiz bir-birimizin yazısı barədə şərhələr tərtib etməkdən ibarətdir.

Ətrafda şərhçi nə qədər istayırsən tapmaq olar, lakin əsil yaziçı çatışır.

Məgər alimi anlamaq bizim dövrün ən birinci və ən şərəflü alimliyi deyilmə? Məgər bu, elmlərə piyələnmənin ümumi və son məqsədi deyilmə?

Bizim rəylərimizin biri digərinin üstüna gəlir: birinci ikinciyə, ikinci üçüncüyə dayaq olur. Beləcə biz bir pillədən o birisinə qalxırıq. Bunun nəticəsinde hamidan yuxarı pilləyə qalxan adam özüne layiq olduğundan daha böyük hörmət qazanır. Belə ki, bu adam özündən əvvəlkinin ciyinlərinə qalxmaqla ona nisbətən yalnız cüzi miqdarda yüksəlmış olur...

Mənim azadlığa ehtiyacım o qədər böyükdür ki, əgər birdən mənə hardasa Hindistan əllərində yerləşən hansısa bir künca çəkilməyi qadağan et-səydiilər, onda bunu mən özümə müəyyən mənada təhqir hesab edərdim. Əgər hardasa başqa bir yerdə azad torpaq və asuda nafəs almaq mümkün olsaydı, onda mən məcburən gizləndiyim yerdə mənasız

həyat sürməzdim. İlahi, dövlətimiz daxilində müəyyən yerlərə bağlanmış, bizim qanunlarımıza tabe olmaqdan boyun qəçirdığına görə əsas şəhərlərə, kral saraylarına getmək və böyük yollarla səyahətə çıxməq hüququndan məhrum edilmiş adamların taleyini yaşamaq mənim üçün nə qədər ağır olardı! Əgər tabeliyində yaşadığım qanunlar həttə çəçələ barmağı ilə də olsa məni təhdid etsəydi, başqa qanunların müdafiəsi altında sığınacaq tapmaq üçün istənilən yerə, istənilən məsafəyə təxirə salmadan yollanardım. Bizim dövrdə, ətrafdə amansız vətəndaş qarşılurmazı hökm sürdüyü bir vaxtda kiçik dərrakəm ona yönəlib ki, bu qarşılurma ürəyim istəyən yerə və ürəyim istədiyim vaxt gedib qayıtmaga mənə maneə yaratmasın.

Lakin qanunlara ədalətlə olduqları üçün deyil, məhz qanun olduqları üçün hamı tərəfindən hörəmət bəslənilir. Onların hakimiyyətinin mistik əsası belədir və onlarda digər başqa heç bir əsas yoxdur. Yəqin ki, bu onlar üçün kifayət edir. Qanunlar adətən səfəh, çox vaxt isə bərabərliyə nifrət edən adamlar tərəfindən yaradılır. Hər iki halda, qanunlar həmişə mənasız və məntiqsiz işlər görən adamlar tərəfindən ərsəyə gətirilir.

Dünyada qanunlar qədər üzərində səhvlerdən ibarət ağır bir yük daşıyan heç nə ola bilməz. Onlara ədalətlə olduqları üçün təbe olan adamlar, lazımlı olduğu kimi onlara təbe olmurlar...

Biz hamımız dahi dəlilərik. "O, həyatını heç nə etmədən yaşayıb" deyirik. "Mən bu gün heç nə et-

məmişəm". Necə? Məgər sən yaşamamışın? Sadəcə olaraq yaşamaq nəinki ən vacib işdir, həm də sənin gördüğün işlərdən ən əlamətdarındır. "Əgər mənə böyük işlərdə iştirak etməyə icazə versəydi, onda nəyə qadir olduğumu göstərərdim". Bəs gündəlik həyatın barədə düşümüsənmi və onu lazımlı olduğunu kimi yaşamamışın? Əgər hə, onda sən artıq xariqə yarada bilmisən. Təbiətin özünü göstərmək və əmaldə görk olmaq üçün xüsusi bəxt payına ehtiyacı yoxdur. Təbiət varlığın istənilən səviyyəsində eynidir, istər pərdə arxasında olsun, istərsə də pərdəsiz...

Mən indicə qoşunun yarib keçəcəyi divarın altında sakitcə, fədakarcasına süfrə arxasında oturub dostları ilə Brut kimi söhbat edən, həm göyün, həm də yerin birləşərək ona və Romanın azadlığına qarşı döyüşə hazır vəziyyətdə durduqlarına baxmayaraq yuxusuz gecənin bir neçə saatını sakitcə Polibini<sup>1</sup> oxumağa, ondan qeydlər aparmağa sərf edən sərkərdəyə tamaşa etməkdən zövq alıram. Yalnız istənilən fəaliyyətin ağırlığından əzab çəkən cılız adamlar, ondan çıxış yolu tapmaqdə aciz olurlar, onlar nə işdən müvəqqəti ayrıla, nə də yenidən ona qayıda birlərlər...

Xalq sahəv edir: mümkün sərhədi bildirən və yolunu istiqamətləndirən yol kənarıyla getmək, yolun geniş və açıq olan ortasıyla getməkdən daha asandır. Fərqi yoxdur, bu yol təbiət tərəfindən yaradılıb,

<sup>1</sup> Polibi (e.a. taxminən 210-125 illərdə yaşayıb) – qədim yunan tərixçisi

yoxsa insanlar onu salıb. Lakin əlbəttə, yol kənarı ilə gedən nə mötbər, nə də ləyaqətli sayıla bilməz. İnsan qəlbinin böyüklüyü geri baxmadan irəli, zirvəyə doğru qalxmaqla yox, şəraiti qiymətləndirmək və maneələri ötüb keçməklə ölçülür. Onun üçün əsl böyüklük kifayət olandır və o, öz ülvülüyünü zirvəyə dırmaşmaqdə yox, ona doğru orta yolla gedib çıxmada göstərir. Öz insanlıq vəzifəni lazımı şəkildə, yaxşı yerinə yetirməkdən gözəl və təqdirəlayiq heç nə ola bilməz. Həyatı yaxşı və bütün təbii qaydalarla uyğun olaraq yaşamağı bacarmaqdan çətin elm yoxdur. Xəstəliklərdən ən şiddetlisi – öz təbiətimizə qarşı nifrətdir...

Mənim afinalıların şəhərə gələn Pompeyi şərəfəndirmək üçün yazdıqları alqışdan xoşum gelir:

*Sən özünüñ insan sayırsan –  
Budur İlahi görünüşün sənin.*

Doğrudan da, özünü təbiətinə uyğun olaraq layiqinca göstərmək bacarığı kamillik əlaməti və demək olar ki, İlahi keyfiyyətdir. Biz başqası olmağa çalışır və bu zaman öz varlığımızı dərk etməyə cəhd göstərmirik. Biz gerçəkdə nəyə qadir olduğumuzu bilmədən öz təbiətimizin sərhədlərindən kənara çıxırıq. Ağaçdan düzəldilən ayağın üstündə dayanmağa ehtiyac yoxdur, çünki bu ağaç ayaqların da üstündə sən öz ayaqlarının köməyi ilə yeriməli olacaqsan.

## Mündəricat

Oxucuya müraciət.....	5
Hisslərimiz bizim «mən»imizdən konara can atr .....	7
Yalançılar haqqında .....	10
Bizim xeyir və şərə münasabatımızın xeyli dərəcədə onlar baradə təsəvvürümüzdən asılı olmadığı haqqında.....	12
Qorxaqlığa görə cəza haqqında .....	17
Hələ ölməyən bir kəsi xoşbəxt hesab etməyin qeyri-mümkünlüyü haqqında.....	19
Filosofluq etməyin ölməyi öyrənmək olması haqqında.....	21
Təxəyyülümüzün gücü haqqında .....	28
Birinə xeyir olan digərinə ziyandi .....	31
Vardış haqqında, elcə də tutarlı əsas olmadan köklü qanunların dəyişdirilməsinin məsləhət görülməməsi haqqında .....	33
Pedantizm haqqında .....	45
Uşaqların tərbiyəsi haqqında .....	51
Xəbərdar olmağımızdan çıxış edərək nəyin həqiqi, nəyin yalan olduğu haqda fikir söyləmək ağılsızlığı .....	58
Mütədillilik haqqında .....	60
Kanniballar haqqında.....	61

Tanrıının buyruqları barədə son dərəcə ehtiyatla mühakimə yürütülməyin vacibliyi haqqında .....	63
Tənhalıq haqqında .....	65
Bizim aramızda mövcud olan fərqlər haqqında .....	68
Sözlərin mənasızlığı haqqında .....	71
Hiylə işlətməyin mənasızlığı haqqında .....	73
Dualar haqqında .....	75
Vicdan haqqında .....	76
Valideyn məhəbbəti haqqında .....	78
Kitablar haqqında .....	81
Qəddarlıq haqqında .....	89
Raymond Sabunskinin mədhi .....	92
Şöhrət haqqında .....	93
Müştəbehlik haqqında .....	101
Qazəb haqqında .....	112
Faydalı və vicdanlı olan haqqında .....	114
Peşmanlılıq haqqında .....	116
Ünsiyyətin üç növü haqqında .....	122
Yüksək mənsəbin yaradığı sıxıntı haqqında .....	125
Söhbət etmək sənəti haqqında .....	128
Dünyanın faniliyi haqqında .....	135
Üz iradənə hakim kəsilməyin vacibliyi haqqında .....	141
Axsəqlər haqqında .....	145
Fizioqnomiya haqqında .....	148
Təcrübə haqqında .....	150

Mişel M  
Ləyaqətlə yaşamaq qə

Ay 2014  
831

Kitabda Renesans dövrü qabaqcıl fransız mədəniyyətinin humanist və azadlıqsevərlik ideyaları öz parlaq əksini tapmışdır. Bədii-fəlsəfi janrıda yazılın bu əsərdə Monten keçmişin və yaşadığı dövrün tarixi faktları ilə bağlı düşüncələrini və müəyyən ictimai mövqeyə məxsus olan insanlarla bağlı apardığı müşahidələri oxularla bölüşür. Cəhalətə, dini fanatizmə qarşı çıxan yazıçı dövrünün bir sıra qayda-qanunlarını çox səmimi bir dilla təqnid edir. Skeptisizm, zərif fransız humoru, həqiqilik əsərin diqqətçəkən məziyyətlərləndəndir.

Böyük fransız yazıçısı və filosofu Mişel Monten 28 fevral 1533-cü ildə anadan olub. Bir zamanlar Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edir, "de Monten" zadəgan tituluna layiq görülür. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudü ailəsindən idi.

Uşaqlıqdan yaxşı təhsil almış Mişel Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında mahkəmədə vəzifə alır. 1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət "Təcrübələr" əsərini yazmağa başlayır. İlk iki kitab 1580-ci ildə işıq üzü görür. 1580-1581-ci illərdə yazıçı İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxır. Səyahət zamanı qələmə aldığı "Yol" qeydləri yalnız 1774-cü ildə çap olunur. Mişel Monten iki dəfə Bordonun meri seçilir. Esse yaradıcısı sayılan yazıçı 13 sentyabr 1592-ci ildə vəfat edir.

ISBN 978-9952-26-699-3



9 789952 266993

[www.qanun.az](http://www.qanun.az)

3,99<sup>₮</sup>

QANUN  
NƏŞRİYYATI  
**QN**

99154